


NƏSİMƏN YAQUBLU



AZƏRBAYCAN
MÜHACİRƏT
MƏTBUATI

10.5.15 08217335
9.04.15 0320458
08.14.2015 18845

13

NƏSİMƏN YAQUBLU

**AZƏRBAYCAN
MÜHACİRƏT MƏTBUATI**

Dərs vəsaiti

Arf - 2804810

Azərbaycan Respublikası Təhsil Nazirinin 03.07. 2014-cü il tarixli 767 sayılı əmri ilə dərs vəsaiti ki-mi təsdiq edilmişdir.

M.F.Arashov adlı
Azərbaycan Mili
Fələbədanası

"Elm və təhsil"
Bakı – 2014

Elmi redaktor: **Ş.Vəliyev**
filologiya üzrə elmlər doktoru, professor

Rəyçilər:
B.Əhmədov
filologiya üzrə elmlər doktoru, professor

M.Mehdiyev
tarix elmləri namizədi

N.Yaqublu. Azərbaycan mühacirət mətbuatı. Dərs vəsaiti.
Bakı, "Elm və təhsil", 2014, 152 səh.

Dərs vəsaitində Azərbaycan mühacirət mətbuatının yaranması və fəaliyyəti geniş olaraq işıqlandırılır.Qeyd etmək lazımdır ki,1920-ci ilin 27 Aprel işğalından sonra azərbaycanlı mühacirlər dönyanın müxtəlif ölkələrində yaşamaq məcburiyyətində qaldılar. Onlar bu ölkələrdə siyasi fəaliyyət göstərməklə yanaşı,eyni zamanda müxtəlif mətbuat nümunələri nəşr edib Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini də yaşatırdılar. Dərs vəsaitində Türkiyədə çap edilən "Yeni Qafqasya","Azəri Türk", "OdluYurd","Bildiri","AzərbaycanYurd Bilgisi","Azərbaycan", "Mücahid", Almaniyada nəşr edilmiş "İstiqlal", "Qurtuluş","Azərbaycan" və digər jurnal, qəzetlər ciddi araşdırılır. Bu mətbuat orqanlarında müstəqilliyimizlə bağlı da çox dəyərli məlumatlar vardır.Dərs vəsaitində mövcud elmi araşdırmalardan, tədqiqatlardan istifadə etməklə bu problemlər hərtərəfli təhlil edilir.

4702000000
grifli nəşr
N098 – 2014

© «Elm və təhsil», 2014

Ön söz

Azərbaycan mühacirət mətbuatı tarixinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Uzun illər boyu Sovet İttifaqının ideoloji basqları altında yaşamış Azərbaycanda mətbuatımızın bu maraqlı dövrünün öyrənilməsi qeyri-mömkün olmuşdur. Azərbaycandakı mövcud sistem bu mövzuda araşdırmacların aparılmasına imkan verməmişdir.

Məlum olduğu kimi, 1920-ci ilin Aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti sülqut etdi. 23 aylıq mövcudluğunu dövründə Azərbaycan Xalq Cümhuriyyəti milli-demokratik dövlət qurulmasında, milli şürurun oyanmasında, müstəqilliyyətin siyasi, hüquqi, mənəvi baxımdan təminində əhəmiyyətli rol oynadı. Milli ordunun yaradılması, Azərbaycanın ərazi bütövlüyünün qorunması, azad mətbuatın inkişafı, içtimai-siyasi həyatın bütün sahələrində demokratianın bərpası böyük tarixi hadisə idi.

1920-ci ilin 27 Aprel hadisəsindən sonra Azərbaycan xalqı bolşevik rejimi və işğalçılıq siyasəti ilə razılaşmadı. İlk günlərdən başlayaraq gizli təşkilatların yaradılması, müqavimət hərəkatının güclənməsi sübut etdi ki, Azərbaycan xalqı bolşeviklərin işğalı ilə barışmamış, təcavülzə qarşı ciddi mübarizə aparmışdır.

Eyni zamanda mühacirətdə olan **M. Ə. Rəsulzadənin və Ə. M. Topçubaşovun** xidmətləri sayəsində azərbaycanlı mühacirlərin fəaliyyəti sistemi olaraq daha da güclənmişdir.

1923-cü ilin sentyabr ayında İstanbulda "Yeni Qafqasya" jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatının əsası qoyulmuşdur. Sonradan Türkiyənin İstanbul və Ankara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayıda qəzetlər, jurnallar, kitablar nəşr edi-

lərək mühacirət mətbuatımızın dəyərli nümunələri olmuşlar. Bu mətbuat orqanlarında Azərbaycanın mədəniyyət, tarixi, ədəbiyyat, incəsənət və folkloru ilə bağlı yazılar çap edilmişdir.

Lakin Sovetlər Birliyinin mövcudluğu şəraitində bu qəzet və jurnalların Azərbaycana gətirilməsi və geniş təbliği qeyri-mümkün olmuşdur.

Yalnız 1991-ci ildə Sovetlər Birliyi rəsmi olaraq dağıldıqdan və Azərbaycan Müstəqillik Aktını qəbul etdiğdən sonra digər sahələrdə olduğu kimi, ölkəmizin tarixinə, beynəlxalq əlaqələr tarixinə yeni baxışlar sistemi formalaşdı. Nəticədə bu istiqamətdə yeni araşdırımlar, tədqiqatlar, kitablar ortalığa qoyuldu. Məlum oldu ki, Azərbaycan xalqının tarixi bütövlükdə təhrif edilmiş və yeni araşdırımlara ehtiyac vardır. Çoxlu sahələrdə isə ciddi tədqiqatların aparılması vacibdir.

Bəs mövzulardan biri də Azərbaycan mühacirət mətbuatının yaranma səbəbləri, milli istiqlalımız uğrunda mübarizəsi və əsas fəaliyyət istiqamətləridir. Ümumiyyətlə isə Azərbaycan mühacirətinin son 20 ildə araşdırıldığındıraq qədər alsaq, tədqiq etdiyimiz mövzunun aktuallığı bir daha təsdiqlənər.

Qeyd edək ki, zəngin tarixi faktlarla, maraqlı içtimai-siyasi, ədəbi-bədii materiallarla diqqəti çəkən mühacirət mətbuatımız dərinən araşdırılmamış və az öyrənilmişdir. Azərbaycan mühacirət mətbuatının tanınmış xadimləri ilə bağlı tədqiqat işləri yetərinə deyildir və həmin şəxsiyyətlər haqqında məlumatlar olduqca azdır.

Azərbaycan mühacirət mətbuatının tarixi, fəaliyyət istiqamətləri ciddi araşdırılıb ortalığa qoyulmadan XX əsr Azərbaycan mətbuatını, xalqımızın apardığı milli istiqlal mübarizəsini geniş tədqiq edib öyrənmək mümkün deyildir.

Mühacirət mətbuatımızın sistemli şəkildə öyrənilməsi, həm də bütövlükdə uzun illər sovet ideologiyasının təsiri altında formalasılmış tariximizin qaranlıq məqamlarını aydınlaşdırır.

Xüsusi qeyd olunmalıdır ki, mühacirət mətbuatımız hər cür ideoloji təsirdən uzaq olmuş və faktları obyektiv işıqlandırmış, problemləri doğru olaraq ictimai fikrə çatdırmışdır.

Türkiyənin, Almanıyanın, Polşanın arxivlərində saxlanan Azərbaycan mühacirət mətbuatı və milli Azərbaycan nəşriyyatı nümunələrinin tədqiq edilməsi mövzunun aktuallığı ilə bağlı daha yeni fikri və tendensiyarı formalaşdırır.

I. 1920 -Cİ İLİN 27 APREL İŞ GALINDAN SONRA AZƏRBAYCAN MÜHACİRƏTİNİN TÜRKİYƏDƏ VƏ AVROPA ÖLKƏLƏRİNDE FƏALİYYƏTƏ BAŞLAMASI

Mövzu 1923-cü ilin sentyabrından, Azərbaycanın tanınmış dövlət xadimi M. Ə. Rəsulzadənin Türkiyədə əsasını qoymuş “Yeni Qafqasya”nın nəşrə başlamasından 1991-ci ilə - Azərbaycanın Müstəqillik Aktını qəbuluna qədərki dövrü əhatə edir. Tədqiqat işinin xronoloji ardıcılığında dövrlə yanaşı məkan ardıcılığına da xüsusi diqqət yetirilmədir. Belə ki, Azərbaycan mühacirət mətbuatı XX əsrin 20-ci illərindən Türkiyədə, 30-cu illərdə Almaniyada və Polşada, ikinci Dünya müharibəsi illərində Almaniyada, müharibədən sonra - 50-ci illərdən başlayaraq yenidən Türkiyədə və Almaniyada mövcud olmuşdur.

Qeyd edək ki, mövzunun tədqiqi Azərbaycanda indiyədək müxtəlif səviyyə və mərhələlərdə öyrənilmişdir. **Azərbaycan mühacirət mətbuatı** müxtəlif araşdırmaşların mövzusu olmuşdur. Bu tədqiqatlarda mühacirət mətbuatımızın yaranması, formallaşması, onun yaradıcıları və müəllifləri haqqında qiymətli elmi qənaətlər və nəticələr vardır. Lakin mühacirət mətbuatının tarixi yaranma səbəbləri və milli istiqlal mübarizəsi ilə sıx əlaqəli tədqiqi öyrənilməmişdir. Digər tərəfdən, bu mövzu Avropa ölkələrinin arxiv materiallarına istinadən də tədqiq edilməyib. Araşdırılan mövzularda əsas tədqiqat obyekti olaraq həmin qəzet və jurnallardakı materiallar, yazılar təhlilə cəlb edilib. Odur ki, mühacirət mətbuatımızın daha çox Türkiyə və Avropa ölkələrinin arxivlərinə və mühacirlərin

şəxsi yazışmalarına, sənədlərinə əsaslanıb tədqiq edilməsi son dərəcə vacibdir.

Tədqiq olunan mövzunun ayrı-ayrı istiqamətləri haqqında müxtəlif əsərlər nəşr edilsə də, azərbaycanlı mühacirlərin müxtəlif dövlətlərin müvafiq qurumları ilə əlaqələri, yazılmaları, mətbu nəşrlərə verdikləri dəstək, qəzət və jurnalların siyasi program çərçivəsində fəaliyyətləri ilə bağlı sənədlərin, mənbələrin əldə olunması olduqca çatındır.

Bu mənada problemin araşdırılması prosesində mövcud mənbələri aşağıdakı qruplara bölmək mümkündür: 1) Mühacirət mətbuatı ilə bağlı Azərbaycanda nəşr edilən kitablar. 2) Azərbaycan Mühacirət mətbuatı ilə bağlı Türkiyədə nəşr edilən qəzet və jurnallar, kitablar, aparılan tədqiqatlar. 3) Mühacirət mətbuatının Almaniyada nəşr edilən qəzet və jurnallar, kitablar, tədqiqat işləri. 4) Polşada nəşr edilən kitab və məqalələr. 5) Mövzu ilə bağlı Rusiyada nəşr edilən kitablar. 6) Qafqaz xalqlarının mətbuatında, eləcə də “Prometey”, “Roçnik Tatarstvo”, “Dərgi” jurnallarında Azərbaycan Milli İstiqlali ilə bağlı nəşr edilən məqalələr. 7) Azərbaycan Respublikasının Dövlət Arxivindəki sənədlər. 8) Türkiyə Respublikası “Cümhuriyyət Arxiv”ndəki sənədlər. 9) Polşa Respublikasında “Yeni Aktlar Arxiv”ndə və “Hərbi Qüvvələr Arxiv”ndəki sənədlər.

MÖVZU 1. TÜRKİYƏDƏ AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI ORQANLARI

1. Azərbaycan Milli Mərkəzinin yaranması və onun milli istiqlal uğrunda mübarizəsi

2. "Yeni Qafqasya", "Azəri Türk", "Odlu Yurd" jurnallarının nəşri

Tanınmış mütəfəkkir Əli bəy Hüseynzadənin əsasını qoymuş, M.Ə.Rəsulzadənin fəaliyyətində isə reallaşan "Türkleşmək, islamlaşmaq, avropalaşmaq" ideyası nəhayət, Şərqdə və Azərbaycanda ilk demokratik dövlətin yaranması ilə nəticələndi. Təessüf ki, bu dövlət 1920-ci il 27 aprel tarixində bolşeviklər tərəfindən işğala uğradı. Bu işğaldan sonra bolşeviklərin amansız təqibləri səbəbindən Azərbaycanın hüdudlarından kənara mühacirət axını başladı.

1920-1922-ci illərdə də Gürcüstanda, Türkiyədə, İranda, Fransada mühacirlərimizin gərgin fəaliyyətinə baxmayaraq, ilk siyasi təşkilat 1923-cü ildə M. Ə. Rəsulzadənin Türkiyəyə gölişindən sonra yarandı. Belə ki, azərbaycanlı mühacirləri bir yerdə toplamaq, (o zaman mühacirlər iki qrupa bölünmüdüdülər: siyasi və qeyri-siyasi) ilk siyasi təşkilat yaratmaq və ilk mətbə orgən təsis etmək M. Ə. Rəsulzadənin gərgin fəaliyyətinin nəticəsi oldu.

Azərbaycan mühacirəti M. Ə. Rəsulzadəyə qədər M. B. Məmmədzadənin də qeyd etdiyi kimi "başsız və intizamsız, pərişan bir mənzərə ərz edirdi".

1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən yeni siyasi təşkilat-Azərbaycan Milli Mərkəzi yaradıldı. AMM-in sədri M. Ə. Rəsulzadə, MK üzvləri Xəlil Xas-

məmmədov, Mustafa Vəkilli (müsavat), Əbdül Əli bəy Əmircanov (bitərəf), Əkbərağa Şeyxüislamov (xalqçı-sosialist) idi.

Azərbaycan Milli Mərkəzi keçirdiyi görüşlərin yekununda, fəaliyyət hədəflərini bu şəkildə açıqlayırdı:

"1. Mərkəz 28 May 1918-ci ildə qurulmuş və dünya dövlətləri tərəfindən istiqlalı tanınarkən, 27 aprel 1920-ci ildə Qızıl Rus ordularının işgalına uğramış olan Azərbaycan Xalq Cumhuriyyətinin hegemonluq və istiqlalını yenidən gerçəkləşdirmək uğrunda mücadilə edir.

2. Eyni geopolitik şərtlər daxilində olub, eyni mütqəddərata və eyni düşmənə malik olan Qafqaziyalı qonşu millətlərin oxşar təşəkkülləri ilə müstərək kommunizm təcavüzünə və Rus imperializminə qarşı mücadilə birliliyi edir.

3. Başda Rusiya məhkumu millətlər olmaq üzrə qızıl imperializmin əsarəti altında olan bütün millətlərin səlahiyyətli siyasi təşəkkülləri ilə müstərək kommunizm təcavüzünə və Rus imperializminə qarşı mücadilə birliliyi edir.

4. Dil və Mədəniyyət birliliyi ilə bağlı olduğumuz məhkum Türk elləri ilə aramızdakı mövcud qardaşlıq əlaqələrini hər sahədə qüvvətəndirməyə çalışır.

5. Milli Mərkəz, Sürgün hökuməti sıfəti ilə, Birləşmiş millətlər, Beynəlmiləl qurumlar, Bolşevik əleyhdarı quruluşlar və davamıza uyğun dost dövlətlər nəzdində, Azərbaycanı təmsil və davani müdafiə edir.

6. Milli Mərkəz, demokratiyaya bağlı, çox partiyalı milli müstəqillik və istiqlalın qazanılmasından sonra, siyasi fəaliyyətini məmləkətə nəql edir, Azərbaycanın siyasi həyatında aktiv olaraq yer tutur".

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadənin istiqlal tariximizdə gördüyü ən böyük xidmət Azərbaycanın azadlığı və müstəqilliyi davasını elmi və sistemli şəkildə aparan mətbuat or-

qanlarını yaratmasıdır. M. Ə. Rəsulzadə mətbuat orqanlarının əsas program istiqamətlərini belə ümumiləşdirirdi: 1. Milli dövlət ideyalarının təbliği və bərpası uğrunda mübarizə. 2. Bolşevizmin təqiqidi, Sovet hökumatının müstəmləkə formalı siyasetinin ifşası. 3. Öləkənin rus bolşevik işğalında qalan gündəlik, ictimai-siyasi fəaliyyətinin təhlili və dəyişən vəziyyətə uyğun mübarizə şüarlarını müəyyən edən təkliflərin irəli sürülməsi. 4. Milli-inqilabi siyaset ruhunda olan radikal siyasi dünyagörüşünün inkişafı və yayılması. 5. Sovet mətbuatının təqiqidi və onunla polemika.

Qeyd edək ki, Türkiyədə azərbaycanlı mühacirlərin ilk təşkilatı (Müsavatın Xarici Ölklər Bürosunu) yaradıldıqdan sonra 1923-cü ildə "Yeni Qafqasya" adlı ilk jurnalın nəşrinə başlanıldı.

1923-cü il sentyabrın 26-da böyük mütəfəkkir M. B. Məmmədzadənin də qeyd etdiyi kimi, yalnız azərbaycanlıların deyil, eləcə də bolşevik işğalına məruz qalmış bütün türkərin xaricdə çıxarıqları ilk jurnal - "Yeni Qafqasya" işıq üzü gördü. Jurnalın ilk sayının imtiyaz sahibi və məsul müdürü Seyid (Məhəmməd) Tahir olmuşdur. Seyid Tahir məsul müdirlilik vəzifəsini 1925-ci il 15 dekabrda qədər yerinə yetirmişdir. Jurnalın əsas yaradıcısı M. Ə. Rəsulzadə olmasına baxmayaraq, onun adına ilk dəfə 1923-cü il 15 oktyabr tarixli sayında dərc olunmuş "Zəruri bir izah" (İdarəyə məktub) başlıqlı məqalədə rast gəlinir. Daha sonra "Yeni Qafqasya"nın 1924-cü il 28 may tarixində üz sahifəsində M. Ə. Rəsulzadənin şəkli olan xüsusi nüsxə nəşr olunmuşdu. Həmçinin jurnalın 1924-cü il 16 noyabr tarixli sayında baş redaktor: Rəsulzadə Məhəmməd Əmin və 1926-cı il 6 fevral tarixli sayında isə sahibi və baş mülərriri, Rəsulzadə Məmməd Əmin adını görmək olar.

Jurnalın ilk sayında M. Ə. Rəsulzadənin "Atəş çalan Prometey" (Program məqaləsi əvəzinə) yazısı çap olunmuşdu.

"Yeni Qafqasya"nın aşağıdakı maddələrdən ibarət olan programı belə idi:

- "Yeni Qafqasya" milliyyətçi, radikal və demokratikdir.

- "Yeni Qafqasya" türkçür. Türklerin mədəni tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçir.

- "Yeni Qafqasya" Türk davasının Azəri cəbhəsini müdafiyyəyə mükalləf Azərbaycan istiqlalçılarının ümumi fikridir.

- "Yeni Qafqasya" Qafqazyə millətlərinin Rusya əsərindən xilas olmasını və baş verə biləcək Rusya istilasına qarşı müvəffəqiyyətə durmasını təmin üçün Qafqazyanın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.

- "Yeni Qafqasya" yalnız azərbaycanlılıq, türkülüq və qafqazyatılıqla qalmaz; o, Şərqi dənizləri milli istiqlal hərəkatını da, hər hansı bir fikirlərini də mənimşəyir, Şərqi radikal bir surətdə əsirlənməsini bütün səmimiyyətiylə müasirleşməni seçir;

- "Yeni Qafqasya" xüsusilə Rusya imperyalizminə qarşı mücadilə cdər, o əsaslılığı olduğu qədər bolşevizmədə Türk dünyası üçün zərərlə və Qafqazyaya düşmən görür".

- "Yeni Qafqasya" Azərbaycanın istiqlal mübarizəsini mühacirətdə davam etdirən rəsmi təbliğat vasitəsi idi. Onun əsas qayəsi də milliyyət və istiqlal qayəsi idi, Azərbaycanın istiqlalı idi;

- "Yeni Qafqasya" jurnalı Azərbaycan istiqlalının əsasını "Azəri Türkünün Rus əsirziməsinə qarşı davam etdiriyi milli mədəniyyət uğrundakı mücadilədə görür",

bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurgulayırdı.

Jurnalda nəşr edilən digər məqalədə isə milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parçalayacağı, böyükəcəyi, yüksələcəyi göstərilirdi.

Məlum olduğu kimi, 28 May və 27 Aprel günləri Azərbaycanın tarixində mühüm yer tutur. Bu tarixlərdən birincisini bayram, ikincisini matəm günü kimi qeyd edən "Yeni Qafqasya"nın sahifələrində bu hadisərlər bağlı xeyli məqalələr dərc olunmuşdur.

1920-ci ilin 27 Aprel işğalından sonra yenidən Rusyanın müstəmləkəsinə çevrilən Azərbaycanda baş verən hadisələr də "Yeni Qafqasya"da dərc olunan yazıların mövzusunu təşkil edirdi. "Yeni Qafqazya" Sovetlər Birliyinin bu məmləkətdə apardığı siyaseti pisləyir, bolşeviklərin əsas simasını açıb göstərirdi.

"Yeni Qafqasya" yalnız Türkiyədə deyil, eləcə də İranda, Misirdə, Əfqanistanda yayılır, geniş maraq doğururdu. Jurnal gizli yolla Azərbaycana gətirilib xalq arasında yayılırdı.

Qeyd edək ki, "Yeni Qafqasya"ya qarşı bütövlükdə sovet təbliğat şəbəkəsi işləyirdi. "Pravda", "Qızıl Orenburg" kimi qəzetlər, "Noviy Vostok" elmi orqanı "Yeni Qafqasya"dakı yazıları təkzibə çalışalar da, bir fayda olmamışdır.

Sovet hökuməti hər vasitə ilə "Yeni Qafqasya"ni bağlamağa çalışırdı. M. Ə. Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlərin gərgin, yorulmaz mübarizələrinə baxmayaraq Türkiyə dövləti Sovet hökumətinin təsiri ilə "Yeni Qafqasya"nın nəşrini qadağan etdi. Bunun səbəbini isə 1921-ci ildə RSFSR-lə Türkiyə, 1925-ci ildə isə Sovetlər Birliyi ilə Türkiyə arasında imzalanmış müqavilələrin nəticəsi kimi qeyd etmək olar. Belə ki, 1921-ci

il martın 16-da Moskvada RSFSR-lə Türkiyə arasında dostluq və qardaşlıq haqqında müddətsiz müqavilə imzalandı. Həmin il oktyabrın 13-də eyni məzmunlu müqaviləni Türkiyə Sovet Azərbaycanı, Sovet Gürcüstanı, Sovet Ermənistəni ilə bağladı.

1925-ci ildə Sovetlər Birliyi ilə Türkiyə arasında üç il müddətinə hücum etməmək və neytrallıq haqqında daha bir müqavilə imzalandı. 1927-ci ildə isə "Yeni Qafqasya"nın nəşri dayandırıldı.

Azərbaycanın tanınmış mühaciri M. B. Məmmədzadə gərgin mübarizə yolu keçmiş, 100-ə yaxın sayı işiq üzü görmüş "Yeni Qafqasya"nı yüksək qiymətləndirir və bu məcmuənin gələcək nəsillər üçün milli istiqlal tariximizdən bəhs edən bir sənəd olduğunu qeyd edirdi: "Yeni Qafqasya" ilə başlayan milli nəşriyyat milli istiqlal savaşımızın tarixi sənədləri kimi qalacaq və gələcək nəsillər milletimizin qızıl istila altındakı iztirab və əsarət dövrünü bu sənədlərdən öyrənəcəkdir".

"Yeni Qafqasya"dan sonra azərbaycanlı mühacirlərin nəşr etdiyi ikinci mətbuat orqanı **"Azəri Türk"** jurnalıdır. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi bir jurnal olan "Azəri Türk" 1928-ci il fevralın 1-də İstanbulda, Sultan Əhməddə nəşr olunurdu.

"Azəri Türk"də dərc edilmiş, müəllifi M. Ə. Rəsulzadə olan ilk Baş məqalənin adı "Tutacağımız yol" adlanır.

"Azəri Türk" jurnalının fəaliyyət programı belə idi:

1. "Azəri Türk", Azərbaycan istiqlal davasını müdafiə etmək vəzifəsini öhdəsinə götürən milliyyətpərvərlərin ümumi fikirdir.

2. Əsərətdə olan Türk qurtuluş və istiqlallarını qoruyar.

3. "Azəri Türk" xüsusilə Rusluqla mücadilə edər.

4. Qafqazyə millətlərinin, Rusya əsarətindən quruluşunu və gələcək Rusyanın istilasına qarşı birləşmələrinə tərəfdardır.

"Azəri Türk" jurnalının səhifələrində Azərbaycan Milli İstiqlal mübarizəsi ideyası müxtəlif məqalələrdə öz əksini tapırdı.

Jurnalda çap edilən digər bir məqalədə isə Rusyanın dağılacağı, bütün işgal altında yaşayan xalqların yenidən müstəqil olacağı ifadə olunurdu.

"Azəri Türk" jurnalı yazırdı: "Azərbaycan istiqlali uğrunda gedən mübarizədə tək deyil, hər şeydən əvvəl əsrin ən hakim bir şüarını təşkil edən milli istiqlal şüarının qüvvət və qüdsiyyəti onun bu müvəffəqiyyətli zamanıdır. Sonra özünə qarşı mücadilə etdiyi Rus istilasına qarşı yalnız deyildir. Yəni başında özü ilə nifaq ilə eyni yolun yolcuları, Qafqazyə Cumhuriyyətləri ilə bərabər Ukrayna ilə Türkistan kimi mühüm qüvvətlər vardır və Azərbaycan milləti itirdiyi istiqlalı yenidən qazanacaqdır".

Jurnalda nəşr edilən başqa bir yazıda isə qeyd olundu: "Aclıq, səfələt, hər tərəfdə hökmünü sürür. Vilayətlərə ezam edilən kommunist təbliğatçılarını artıq xalq dinləmərir. Kəndli və fəhlə sinfi: "yetər, artıq bizi qandırma-yınız! - deyə yiğicəqlarda olan kommunistlərə qarşı çıxır və içlərindən qovurlar".

"Azəri Türk" jurnalı "Qafqasiya xəbərləri" başlığı altında bu məmləkətlərdə baş verən hadisələrlə də oxucuları tanış edirdi. Jurnalda mühacir şairlərimizdən Coşğunun, Atilla və başqalarının vətən həsrətli şeirləri çap olunurdu.

1929-cu ilin martın 1-də imtiyaz sahibi A. Kazımkəzadə, məsul müdürü Kamal, baş redaktoru M. Ə. Rəsulzadə olan "Odlu Yurd" jurnalı nəşr edilməyə başladı. "Odlu Yurd" özündən əvvəlki nəşrlərdən fərqli

14

olaraq bütövlükdə latın əlifbası ilə çap olunan ilk jurnal idi. İlk sayı 1929-cu ilin martın 1-i tarixində nəşr edilən jurnalın son sayı (il 3) 1931-ci il (30-31) N5-6 avqust tarixinə aiddir. "Odlu Yurd". öz səhifələrində başda Azərbaycan olmaqla, Rusiya işgalində qalan başqa xalqların problemləri ilə yanaşı Qafqazyə, İslam dünyası və beynəlxalq məsələlərlə bağlı mövzulara da üstünlük verirdi.

"Odlu Yurd" jurnalı demokratianın, demokratik miləciiliyin işgalçi bolşevik istibdadına qarşı müdafiəsində dəyanan bir jurnal idi. Bu jurnal milli istiqlal davasının mənasını belə açıqlayırdı: "Milli istiqlal davası, mədəni millətlər, ailəsi meydanda özünə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu qanuni haqqına hələ malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iada etməklə məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir".

Qeyd edək ki, "Odlu Yurd"un Azərbaycanın istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yeri və rolü olmuşdu. Bu mənada jurnal mövqeyini belə açıqlayırdı: "Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın mədəni həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat və səadətini istiqlal və onun üç rəngli bayraqının altında düşünürse - o zaman xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazımlı gelir.

"Odlu Yurd" jurnalında Azərbaycanın istismar olunub Rusiyaya daşınan nefstindən, qazından, digər sərvətlərinindən də bəhs edən məlumatlar çap edildi. "Odlu Yurd" yazırkı ki, cəmi yeddi il ərzində (1920-1927) Bakı

15

neftindən 150 milyon manat gəlir əldə olunub. O gəlinin 25 milyon manatına neft ehtiyacları üçün xaricdən materiallar alınıb. Qalan 125 milyon manat Rusyanın hesabına keçib. Bəs Azəri xalqı bu qızıl neftinin müqabilində nə qazanıb?

“Odlu Yurd”da “Qanlı icraatlar”, “Salyan süngüsü”, “Kollektivləşmənin səmərəsi”, “Həbslərin səbəbi”, “Solovkidə”, “Komunistləri öldürürülər” başlığı altında verilən yazınlarda Azərbaycanın ümumi vəziyyəti, sovetlərin işgali ilə bağlı müstəqil və azad yaşamaq haqqından məhrumluğu göstərilirdi. “Gəncədə iğtişaşlar”da yazılırdı: “Verilən məlumatə görə Gəncədə mühüm iğtişaşlar olmuşdur. İğtişaş zamanı mahudbasma və yaq emalatxanaları yandırılmışdır”. “Şəki və Zaqatalada üşyan” başlıqlı məlumatda isə yazılıb: “Şəki və Zaqatalada əhalı üşyan edərək kommunistlərlə məsul sovet məmurlarını öldürdüyü yazıldı.

“Odlu Yurd”un 1931-ci ilin 3 sayılı nüsxəsində Mirzə Bala Məmmədzadənin “Azərbaycan dövləti” adlı maraqlı yazısı dərc olunmuşdu: “bir millət ya yetmişmişdir, öz haqqına müdrikdir, müştərək milli bir şüura malikdir və yaxud əksinə olaraq daha ölgün ictimai bir üzviyyət halına gəlməmişdir”.

“Odlu Yurd” jurnalı bolşevik əsarətində yaşamaq məcburiyyətində qalan Azərbaycanın işgalini bütün dünyaya çatdırırdı. Azərbaycandan isə müxtəlif vəsitişlərlə, məktublar, məlumatlar, xəbərlər göndərilirdi “Odlu Yurd”a.

“Odlu Yurd” jurnalındaki yazıları belə qruplaşdırmaq mümkündür: 1) Siyasi yazılar; 2) Elm və ədəbiyyatla bağlı yazılar; 3) Mətbuat və kitabiyyatlə bağlı yazılar; 4) Xəbərlər bölmə; 5) İstila qurbanları.

Jurnalın siyasi mövzuda nəşr edilən məqalələrinin əsas müəllifləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadə

idi. M. Ə. Rəsulzadənin “Öyrədən bir müsibət”, “Temmuz (iyul) hadisəsi münasibəti ilə”, “Nə görədir, nə də məlzəmə”, “Qafqaz Birliyi şəhəri altında” yazılarının böyük əhəmiyyəti vardır.

Jurnalda nəşr edilən “Siyasi” mövzuya aid olan məqalələrin ən əhəmiyyətlilərinin başlıqları belə idi: a) M. B. Məmmədzadə: “Çin-Rus ixtilafı”; b) A. Battal: “Beynəlmiləl hayatdan”; Mirzə Bala: “Sovetlərin aqibəti”; c) S. S. Əhməd: “Qızıl istila”; ç) A. Cövdət: “Azərbaycanın müqəddəs yarası”.

Jurnalda “Elm və ədəbiyyat” başlığı altında nəşr olunan yazılar belə təqdim edildi: a) M. B. Məmmədzadə: “Azərbaycan tarixinə aid notlar”; b) M. Ş. Əfəndizadə: “Sabirə aid xatır”; c) Ə. Cəfəroğlu: “Tarixdə Azərbaycan-Rus münasibəti”.

Jurnalın “Mətbuat və kitabiyyət” bölməsindəki yazılar belə nəşr edildi: a) “Qiymətli bir əsər”; b) Müəllifləsiz: “H. Sübhi bəyin bir xitabəsi”; c) Müəllifləsiz: “Gürcü sosialistlərinin pozisionu”; d) Müəllifləsiz: “Türküstanda Milli Mücadilə”.

Jurnalın “İstila qurbanları” başlığı altında isə aşağıdakı yazınlara rast gəlinirdi: a) M. Emin: “Yusifbəyli Nəsib bəy”; b) Azəri: “Mehmet Bağır bəy”;

Jurnalın “Xəbərlər bölmə” başlığında isə müxtəlif məlumatlar, xəbərlər verilirdi: a) Azərbaycanda; b) Türkiyə həyatı; c) İranda; ç) Türküstanda; d) Mühacirlər arasında; e) Poçta.

Türkiyədə üç ilə yaxın müddədə nəşr edilən “Odlu Yurd” jurnalı mühacirlərin Azərbaycan istiqlali uğrunda apardıqları mübarizəyə ciddi dəstək verib əhəmiyyətli rol oynadı.

MÖVZU 2.1930-CU İLLƏRDƏ TÜRKİYƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN MƏTBUATI

- 1."Bildiriş" qəzetiinin nəşri
- 2."Azərbaycan Yurd Bilgisi" jurnalının fəaliyyətə başlaması

Qeyd edək ki, tanınmış mühacir M. B. Məmmədzadənin redaktorluğu ilə İstanbulda nəşrə başlayan "Bildiriş" Azərbaycan mühacirlərinin çıxardıqları ilk siyasi həftəlik qəzet oldu. 1930-cu ilin 7 avqustunda nəşr olunmağa başlayan bu qəzeti ilk sayının imtiyaz sahibi A. Kazımzadə, məsul müdürü Kamal olmuşdur. Lakin qəzetiñ 45-ci sayından məsul müdür vəzifəsini B. Süleyman, 56-ci saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdürüyi M. B. Məmmədzadə yerinə yetirmiştir. "Orhanlıyyə" mətbəəsində nəşr edilən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümlə axşamı dörd səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetiñ son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir.

M. B. Məmmədzadədən başqa "Bildiriş" qəzetiñin səhifələrində M. Ə. Rəsulzadənin, Kırımlı Cəfər Seid Əhmədin, B. Ağaoğlunun, H. Ovçuköylünün, M. M., V. Murskinin və başqırğıstanlı Əbdülqadirin imzalarına rast gəlmək olar.

Azərbaycanın müstəqilliyi uğrunda mübarizə məqsədilə fəaliyyət göstərən "Bildiriş" qəzetiñin ilk sayındakı baş məqalədə qəzetiñ məqsəd və siyaseti aşağıdakı kimi izah olunurdu: "Bu gündən etibarən hər həftə müntəzəm

çıxacaq olan "Bildiriş" qəzeti; Yaxın, Orta və Uzaq Şərqdə, əsasən Türk dünyasında cərəyan edən siyasi, milli, mədəni və ictimai hərəkətlər haqqında ətraflı məlumat verməklə Türk ictimaiyyətini bilgiləndirməyə çalışacaqdır".

"Bildiriş" Azərbaycan, Türkistan, İdil-Ural, Şimali Qafqazya, Kırımlı, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai həyat səhifələrini göstərən olaylar haqqında da oxucularını məlumatlaşdıracaqdır.

Qeyd edək ki, qəzet nəşrə başlığı ilə dövrə yalnız xəbər vermək məqsədi ilə fəaliyyət göstəirdi. Qəzetiñ ilk sayında Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan, Ermənistən Kommunist partiyalarının 6-cı konfransı haqqında məlumat, Sovet Rusiyasındaki ümumi vəziyyətlə bağlı yazılar verilmişdir. "Son xəbərlər" guşəsində Qarabağın Zəngəzur bölgəsində baş verən ışyandan danışılır, Hüseyn bayın başçılıq etdiyi partizanların Qızıl Ordu hissələrini məğlub edib silahlarını aldığı bildiriliridir.

Qəzetiñ "Beynəlmiləl həyat" başlığında verilən yazıları da diqqəti cəlb edirdi. Yaqub Qədri bayın "İki qütb" adlı yazısı maraqlı və məzmunluğunu baxımından seçilirdi. "Velikorus şovinizmi haqqında Stalin nə deyir?" başlıqlı yazıda isə Kommunist Partiyasının 16-cı qurultayında Stalinin "rus komunistlərinin qeyri-rus millətlərə qarşı qüvvətli bir şovinizm bəslədiklərini" qeyd etdiyi göstəriliridir. Qəzetiñ "Sürülən köylülər" başlığındaki yazıda isə qeyd olunurdu ki, Krimdən gələn son xəbərlərə görə Ural dağlarına iyirmi beş mindən artıq kəndli sürgün edilmişdir. Sürgün edilənlərin çoxu isə əmlak və əraziləri ellərindən alınaraq səfil və pərişan buraxılan kəndlilərdir". Qəzetiñ saylarında "Iranda", "Şimali Qafqaziyada" "Millətlər cəmiyyəti" başlığı altında məqalələr, informasiyalar toplanmışdır.

"Bildiriş"in 9-cu sayından başlayaraq B. Ağaoğlunun "Solovkidə gördüklərim" başlığı ilə silsilə yazıları verilib. Solovki həyatını yaşamış bu azərbaycanlı Sovet həbs düşərgələrinin dəhşətlərindən, insanları əzablar içərisində saxladılarından yazırırdı. "Solovkidə gördüklərim" yazılarında "buzlu cəhənnəmdə" dünyasını dəyişen çoxlu həm vətənimizin adları qeyd olunub.

"Bildiriş" qəzeti azərbaycanlı mühacirlərin Türkiyədə nəşr etdikləri sonuncu siyasi yönümlü mətbuat orqanı idi. Qəzetdəki yazılar məzmun və xarakterinə görə fərqlənsə də, əsasən Azərbaycandakı proseslərə, xalqın öz istiqlalının bərpası uğradıktı mübarizəsinə diqqət yetirilirdi.

"Bildiriş" qəzeti Tərtər, Zaqatala, Şuşa üşyanları və sovet hökuməti əleyhinə olan xalq etirazları ilə də bağlı məlumatlar vardır.

"Bildiriş"də yazılırdı ki, 1929-cu ilin sonlarından Azərbaycanda kütłəvi kəndli üşyanları alovlanmışdır. Üşyan Azərbaycanın bütün vilayətlərini bürümüşdü. Bu üşyanların başlıca səbəb isə bu idi: zorla ruslaşdırma və "kollektivləşdirmə".

"Bildiriş" qəzeti qeyd edirdi ki, Azərbaycanı türklərdən təmizləmək siyasəti yürüdən Moskva 1931-ci ildə ermənilərin Qafqaza, o cümlədən, Azərbaycana-Dağlıq Qarabağa qayıtmamasına dair qərar verirdi. Qəzet bildirirdi ki, öz xalqının milli istiqlalı uğrunda mübarizə aparan insanları Sovet hökuməti həbs edir, gülələyir və uzaq Sibirə, Solovki adalarına sürgünə göndərir.

"Bildiriş"də çap edilən yazıları mövzusuna görə belə qruplaşdırmaq olar: 1) Yaxın və Uzaq Şərqdə baş verən hadisərlərə bağlı yazılar; 2) Türk dünyası ilə əlaqəli məqalələr; 3) Qafqazla bağlı yazılar; 4) Azərbaycanda baş verən hadisərlərlə ilgili məlumatlar; 5) Azərbaycanın Milli İstiqlal tarixi ilə əlaqəli yazılar; 6) Sovet

dövlətinin və Kommunist Partiyasının yürütdüyü siyasetin təqnididir.

Qeyd edildiyi kimi, "Bildiriş" qəzeti yalnız Azərbaycanda deyil, eləcə də, Yaxın və Uzaq Şərqdə, əsasən də türk dünyasında baş verən siyasi, milli, mədəni hadisələr haqqında məlumatlar verməsi çox əhəmiyyətli idi.

Qeyd edək ki, 1932-ci ilin yanvar ayında Türkiyədə "Azərbaycan Yurd Bilgisi" adlı yeni jurnal nəşr olunmağa başladı. Jurnal İstanbulda "Bürhanəddin" mətbəəsində jurnal Azərbaycanın tanınmış alimi Əhməd Cəfəroğlunun redaktorluğu ilə nəşr edildi. İllik qiyməti 240 quruş, satışı 20 quruş olan bu aylıq, elmi jurnal azərbaycanlı mühacirlərin maddi və mənəvi yardımını ilə Bəyazid Universitetinin Türkiyət İnstitutunda çap olundurdu. Bu mətbuat orqanı özündən əvvəlkilərdən fərqli şəkildə fəaliyyət göstərirdi. Jurnal 1932-ci ildə yanvar ayında nəşr edilmiş ilk sayında öz məqsədini bu şəkildə açıqlayırdı: "Elmi münasibətin millətlər arasında gündən-günə sıxlaşması və bir-birini bu vəsilə ilə daha çox tanıya bilması əvvəlcə böyük millətlərin mövzusu daxilində qalan yurdumuzuñ artıq müstəqilən tədqiqini bir zərurət olaraq tələb etməkdədir. Öz-özünü şəxsən tədqiq etməyə millətlər başqa millətlərin etnoqrafik tədqiqi mövzusundan başqa bir şey olmamışdır. Halbuki Azərbaycan bu ixtidai dövrəsini artıq üzərindən atmış və qapısını da elmi kapitülasyondan çoxdan bağlamışlar...".

Jurnalda M. Ə. Rəsulzadənin, Ə. Cəfəroğlunun, M. B. Məmmədzadənin və başqa azərbaycanlı müəlliflərin yazıları çap edildi. M. Ə. Rəsulzadənin "Milli Azərbaycan hərəkatının xarakteri", M. B. Məmmədzadənin "Dövlətlərərə münasibətlərə dair vəsiqələrdə Azərbaycan", Ə. Cəfəroğlunun "Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri" məqalələri oxucular tərəfin-

dən böyük maraqla qarşılanırdı. H. Sahirin jurnalda dərc olunan "İran Azərbaycanının təbii coğrafiyası" məqaləsində maraqlı bir tarixə toxunulur, İran Azərbaycanına məxsus bölgələrdən danışılırdı.

Tanınmış alim Əhməd Cəfəroğlunun "Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri" başlıqlı yazıları böyük diqqətə malik idi:

"**Azərbaycan Yurd Bilgisi**"nin məqsəd və qayəsi yalnız Azərbaycanı hər bir xüsusda yaxından bilən və tanıyanlara bir tədqiq kadrosu hazırlayaraq mədəni tədqiqi ilə məşğul olmaqdan ibarət olmayıb, eyni zamanda onu bu ölkə ilə əlaqədar irqdəş və dostlarına tanıtmışdır. Məcmuəmiz bununla da kifayətlənməyəcək və müştərək Türk mədəniyyətinin hələ aydınlaşmamış olan nöqtələrini işqalandırmağa çalışacaqdır".

"**Azərbaycan Yurd Bilgisi**" əvvəlki nəşr edilən məcmuələrdən fərqli olaraq Azərbaycan davasını deyil, türk mədəniyyətinin təbliğini əsas olaraq götürürdü. Daha doğrusu, əvvəl nəşr olunan mətbuat orqanlarının hədəsi Azərbaycanın yenidən müstəqilliyini qazanması idi. Bu dəfə məqsəd türklərin yaşadığı böyük coğrafi ərazini təsvir etmək, türk mədəniyyətini elmi bir baxışla və bu mövzunu tədqiq etmiş şəxslərin yazıları ilə oxucuya çatdırmaq idi. "**Azərbaycan Yurd Bilgisi**"ndə aşağıdakı müəlliflərin yazılarına rast gəlmək mümkündür: Abdullah Battal, Əbdülqadir, Abdullahoğlu Həsən, Əbdülqadir Süleyman, Əhməd Təlet, Prof. Əhməd Zəki Vəlidî, Əli Dəhri, Əli Nəzərli, Əli oğlu, M. Əli, Əlizadə Məmməd, Aşıq Məmməd, Ayaz İshaki, Əziz Özər, Vahabzadə Sadıq, Bəsim Atalay, Cəfəroğlu Əhməd, Habib Sahir, Əfəndizadə İbrahim, Dr. Hakim bəy, A. N., Prof. Xəlil Nemətullah, Xəlil Xasməməddi, Xeyrəddin İlhami, Fəvziyə Abdullah, Kırımlı Cəfər Seyid Əhməd, Qivaməddin, Prof. Körpülüzadə, M. Fuad,

Mahmud Rəqib, Dr. M. Əhməd, M. Həqqi Türkəqul, M. B. Məmmədzadə, M. Şakir, Prof. M. Şərafəddin, Maraşlı Əsat, Məbrura Rahim, Məmməd Xalid, Maral Okay, Mirzadə M., Fəxrəddin, Dr. Məhərrəm Ergin, Mustafa Vəkilli, Mükrimin Xəlil, Nağı Şeyxzamanlı, Rəsulzadə Məmməd Əmin, Rəsuloğlu Məmməd Əli, Sadix Sənan, Sadəddin Nüzhəm, Seyidli Mir Əziz, Səlim Rəfiq, Süleyman Təkinər, Şəfi Rüstəmbəyli, Şərafəddin Ərəl, Talıbxanbəyli Sürayya, Zeynal Ağqoç, Zeynal A. Saray, Ziyaəddin Fəxri.

"**Azərbaycan Yurd Bilgisi**" jurnalının son sayı 35-36, nəşri tarixi isə 1934-cü ilin yanvar ayı olub. Bu müddətdə jurnalın 36 sayı çap edilib. 1954-cü ilin fevralında yenidən nəşr edilən bu jurnalın 37-ci sayı əldə edilən ilk və son sayıdır.

"**Azərbaycan Yurd Bilgisi**" jurnalının Mühacirət mətbəti tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasına olmuşdur.

MÖVZU 3. ALMANIYADA AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI

1. Almaniya rəsmiləri ilə azərbaycanlı mətbuat xadimlərinin qarşılıqlı fəaliyyəti

2. Almaniyada azərbaycanlı mühacirlərin nəşr etdikləri qəzet və jurnallar

Müxtəlif dövrlərdə almanların müsəlmanlara münasibətində fərqli mövqelər olmuşdur. Slavyanlara (ruslara) qarşı uzun illər mübarizə aparmaq məcburiyyətində qalmış Almaniya özünü Rusiya təhlükəsindən daima qorumağa çalışan Türkiyə ilə yaxşı münasibətlər qurmağa cəhd etmişdir. Ortaq düşmənin mövcudluğu har iki dövləti bir-birinə yaxınlaşdırın başlıca səbəbə çevrilmişdir.

Almaniya kayseri Vilhelm isə Səlahəddin Eyyubinin türbəsinə gedib "Dünyanın bütün əzilən müsəlman xalqları, Almaniyarı ən yaxın dostunuz sayın" - deyə sözlər söyləmişdi.

1934-cü il martın 4-də Münhendə "Königchof" mehmanxanasında gizli olaraq Avropadan, Asiyadan, Amerikadan və hətta Afrikadan gəlmis millətlərin nümayəndələri, əsasən mühacir qruplarının iştirakı ilə böyük bir toplantı keçirildi. Toplantı belə adlanırdı: "Dünya Sionist, Komunist və Mason düşmanları".

Almaniyının bu tədbiri keçirməkdə başlıca məqsədlərindən biri də bolşevizmə və Rus imperializminə qarşı mübarizə aparan mühacirlərin gücündən həm də faydalana maq idi.

Otuzuncu illərdə hakimiyyətə gələn Hitler "Müsəlmanlardan istifadə"yə yenidən üstünlük vermiş və başçılıq

etdiyi nasist partiyasının bu sahədəki fəaliyyətini canlandırmışdı.

Lakin, M. Ə. Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti də mənfi olmuşdu. M. Ə. Rəsulzadə Hitlerin "millətçiliyi"nə münasibətini hələ 30-cu illərdə yazdığı məqalələrində aydınlaşdırılmışdı. O, 1933-cü ildə yazırırdı: "Hitlerçilik hər seydən əvvəl kommunizm demagogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradaki beynəlmiləciliyi millətçiliklə əvəz etmişdir".

M. Ə. Rəsulzadənin Almaniyada nəşr edilmiş "İstiqlal" qəzetindəki "Demokrasi və Sovetlər" məqaləsində isə faşizmə münasibəti belə açıqlanırdı: "Daxildə və xaricdəki düşmənlərinin qənaatincə, Hitlerizm, demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş".

Bələ bir şəraitdə həm Azərbaycandan, həm də SSRİ işğalında qalmış digər ölkələrdən olan mühacirlərin milli nəşriyyatlar yaradıb qəzet, jurnal nəşr etməsinə Almaniyada imkan yaradıldı.

M. Ə. Rəsulzadənin baş redaktorluğu ilə nəşr edilən "İstiqlal" qəzeti də 1932-ci ilin yanvar ayının 10-dan Berlində fəaliyyətə başladı.

Milli Azərbaycan istiqlal mübarizəsini təbliğ edən, siyasi qəzet olan "İstiqlal" 10 gündən bir nəşr edildi. Abuna şəraiti: il-2, 6 ayı 1 dollar olan bu qəzet 4 səhifədən ibarət idi. Qəzeti ilk sayında M. Ə. Rəsulzadənin "Kəsilməyən səs" məqaləsi çap olunmuşdu.

"İstiqlal"ın məram və məqsədi bir digər məqalədə belə açıqlanır: "Mücadilənin tərcüməni olmaq! Mücadilənin səsini eşitdirmək! Milliyat və istiqlal, cumhuriyyət və demokratiya naminə davam edən mücadilənin aləmdarı olmaq!

İştə bu qayə və bu məqsədə Avropanın mərkəzində intişara başlayan “İstiqlal” qəzeti, Azərbaycan və onun istiqlalını istirdət yolunda çox qiymətli və tarixi bir vəzifə yerinə yetirməkdir.

“İnsanlara hürriyyət, millətlərə istiqlal!” şəhəri ilə fəaliyyətə başlayan “İstiqlal” qəzeti “stalinizmi” müstəmləkə soyğunçuluğunuñ ən qəddar növü hesab edirdi.

Qeyd edək ki, “İstiqlal” qəzetiin Baş redaktoru M. Ə. Rəsulzadə, redaktoru isə alman Herbert Volf idi. Lakin qəzet Herbert Volfun müdaxiləsi olmadan çıxırdı. “İstiqlal”da çap edilən yazılar əsasən bu rubrikalar altında verilirdi: 1) “Son pocta”; 2) “İstiqlalçılar cəbhəsində”; 3) “Məlumatlar”; 4) “Azərbaycanda” və s. Bu rubrikalar altında verilən yazılar aşağıdakı problemlər açıqlanırırdı: 1) “Azərbaycanda “ruslaşdırma”nın aparılması”; 2) “Pəmbiq planının baş tutması, xalqın toplanmış pəmbiqi hökumətə təhvil verməməsi”; 3) “Sovet sənayesinin pis vəziyyətdə olması”; 4) “Azərbaycanda fəhlə həyatının, onların təhsilinin aşağı səviyyədə olması”; 5) “Ölkədə insanların höbsi, sürgün edilməsi və qətləri”.

“İstiqlal” qəzeti M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, Miryaqub Mehdiyevin daha çox Azərbaycanın istiqlalı, daxili vəziyyəti və beynəlmiləl həyatla bağlı yazıları nəşr edilirdi.

“İstiqlal” sovet hökumətinin Azərbaycanda yürüdüyü siyaseti tənqid edir, aparılan “ruslaşdırmanı” pisləyirdi. M. Ə. Rəsulzadənin “İstiqlal” qəzetiin 1932-ci ildə 2-ci sayında nəşr edilən “Açıq diplomasi” məqaləsində bolşevizmin yürüdüyü siyaset kəskin olaraq tənqid edilirdi. “İstiqlal”ın 3-cü sayında M. Ə. Rəsulzadənin “Mücadilənin taktikası” məqaləsində isə milli istiqlalın bərpası uğrunda savaşan insanlarımızın mücadiləsi dəyərləndirilirdi.

M. B. Məmmədzadənin “İstiqlal”ın 35-ci sayında çap olunan (1933-cü il, 28 may) “İstiqlal mücadiləsi” yazısı da ciddi əhəmiyyət daşıyırırdı. Bu məqaləsində o, Göycəyda, Kürdəmirdə xalqın istila rejiminə və bolşeviklərə qarşı olan qiyamlarını təqdir edirdi.

“İstiqlal” qəzeti Almaniyada yaşayış azərbaycanlı mühacirlərin İstiqlal tariximizin mühüm hadisəsi olan 28 May və işgal gününü sayılan 27 Aprella bağlı keçirilən tədbirlər haqqında məlumatlar verirdi. Qəzeti 1932-ci ilin 20 iyununda nəşr edilən 11-ci sayındakı bir məlumat belə verilmişdi: “Berlində 28 Mayıs mərasimi”. 28 May İstiqlal bayramının Berlinin mərkəzindəki böyük salonda keçirilməsi qəzətdə belə işıqlandırılmışdı: “Mərasim axşam saat 9-da başladı. Salona girildiyi zaman ən əvvəl gözə çarpan qarşı divarda asılı bulunan böyük milli Azərbaycan bayrağı idi. Sevimli... Üç rəngli bayraq!.. Mərasimi Hilal Münsi açdı. Tədbirdə çoxlu qonaqlar, alman mütəxbirləri iştirak etdilər”.

Qəzətdə çap olunan “Alman mətbuatında 28 May” başlıqlı məlumatlar ciddi maraqlı doğurur. “İstiqlal” qəzeti Münhendə keçirilən 28 May İstiqlal bayramı münasibəti ilə maraqlı məlumat dərc etmişdi. Qeyd olunurdu ki, Münhendə yaşayış azərbaycanlılar vaxtilə Azərbaycan ərazisində yaşamış almanlarla birgə, 100-dən çox adamın iştirakı ilə 28 May İstiqlalını bayram etdilər. Bir zamanlar Azərbaycanda yaşamış bir alman isə bu ölkə haqqında çox səmimi nitq söyləmişdi. Bu tədbir haqqında Münhendə nəşr edilən “Münchener Neuecte Nachrichten” qəzetiin (1934-cü il 3 iyun) 147-ci sayında da geniş məlumatlar verilmişdi.

Bundan başqa “İstiqlal” qəzeti 27 Aprel işgali ilə də bağlı Azərbaycandakı içtimai-siyasi vəziyyət haqqında məlumatlar verilirdi.

Qeyd edək ki, “İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər tərəfindən işgalinin, xalqımızın istila rejiminə

qarşı apardığı şərəfli mücadiləni Avropa ictimaiyyətinə çatdırın yeganə mətbuat orqanı idi.

Azərbaycanlı mühacirlərin Avropada nəşr etdikləri məhüm mətbu orqanlarından biri də "Qurtuluş" jurnalıdır. Bu jurnal Azərbaycan Milli Qurtuluş Hərəkatının orqanı olaraq Berlində, Çarlottenburq-2 ünvanında çap edildirdi. Jurnalın ilk sayı 1934-cü ilin noyabrında nəşr edilmişdir. Məcmuənin sonuncu, 51-ci sayı 1939-cu ilin yanvar tarixli sayıdır. Ayda bir dəfə çıxan "Qurtuluş" jurnalı, sovet rejimi əsaratında yaşamaq məcburiyyətində qalan Azərbaycanın həyatını əks etdirirdi. Özündən əvvəlki nəşr orqanlarından fərqlənməyən jurnalın məqsəd və məramı "Yazı Heyəti Tərəfindən" adlı baş məqaləsində bəlsə açıqlanırıdı:

"Kimə xıtab etdiyimiz bəlliidir.

Hər şeydən əvvəl azərbaycanlılar, azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən vətən ayrisi insanlara xıtab edirik.

Bu insanlara siz qurtuluşdan söhbət aqın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl Rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünkü bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar.

İkinci sırada türkçə oxuyan qardaş və qonşu mühitlərə xıtab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni dülşəmənə qarşı bizimlə çiyin-çiyinə vurmuş". Bundan başqa eyni yazıda bunlar da qeyd olunur: "Məcmuəmiz hər şeydən əvvəl 28 May 1918-ci ildə istiqlali elan olunan Azərbaycan Cumhuriyyətinin qurtuluşunu nəzərə alır.

Azərbaycan Cumhuriyyəti 27 Aprel 1920-ci ildən etibarən istila altındadır. Qızıl Rusiya tərəfindən cəbrən istila edilmişdir. "Qurtuluş" məmləkəti bu istiladan qurtarmaq

istəyən milli qurtuluş qüvvətlərini təşvik və onların fikirlərini yayar".

Azərbaycan istiqlal mübarizəsinin müdafiəcisi olan əvvəlki nəşr orqanları kimi, Azərbaycanda siyasi dəyişikliklər əsas olmaqla mədəniyyət, sənət, ədəbiyyat mövzuları, Qafqazdakı dəyişikliklər və sovet əsaratında yaşayan digər millətlərə aid məlumatlar da jurnalda əz əksini tapırdı.

"Qurtuluş" jurnalındaki Azərbaycanla bağlı məlumatlar on çok Sovetlər Birliyində rusça çap olunan qəzetlərdən götürüldür. Məlumatlardan aydın olurdu ki, Gəncə şəhərinin adını dəyişib Kirovabad qoyublar. Aydın olurdu ki, bolşeviklər, Azərbaycanda çar imperiyasının siyasetini yürüdür. Çar imperiyası Gəncəni işğal edəndə adını dəyişib Yelizavetpol qoymuşdu. Sovet rejimində məlum olurdu ki, tarix yenə təkrar edilirdi. "Qurtuluş"da çap olunan "Kolxozlarda yanğın", "Oğru müdər", "Azərbaycan tarixi" başlıqlı yazınlarda isə Azərbaycan həyatının sahələrinə aid çoxlu məlumatlar oxumaq mümkündür.

Jurnal yazırkı ki, komunistlər xalqın diqqətini ümumi problemlərdən yayındır, istiqlal tarixini öyrənməkdən insanları məhrum edirdilər. "Qurtuluş"da gedən bir məlumat Sovetlər Birliyinin bu siyasetini tənqid edərək göstəridi ki, Sovetlər Birliyi Elmlər Akademisinin Azərbaycandakı şöbəsi aşağıdakı yeni əsərləri nəşr etmişdir: "Azərbaycan quşları", "Azərbaycan baliqları", "Azərbaycanın dekorativ bitkiləri".

"Qurtuluş" jurnalı azərbaycanlı mühacirlərin mühabirətdə nəşr etdikləri dəyərli bir mətbu orqanı idi. "Qurtuluş"un almanın dilində də əlavəsi çıxırdı ki, bu da almanın ictimaiyyətini Azərbaycan milli istiqlal mübarizəsi ilə tanış edirdi.

Jurnalda verilən əsas başlıq "Son xəbərlər" adlanırdı. Bu başlıqda əsasən Azərbaycanda, Sovet İttifaqında

baş verən hadisələr haqqında oxuculara məlumatlar verilirdi. "Son xəbərlər" başlığı altında verilən bəzi xəbərlər: 1) "Kirovun qəli" (Kirovun ölümü ilə əlaqədar tutulanlar haqqında məlumatlar verilir); 2) Alman tələbələrinin Firdovsi mərasimləri (Şair Firdovsinin 1000 illiyi münasibəti ilə "Adlon" otelində keçirilən tədbir); 3) "Çağdaş Azərbaycan ədəbiyyatı" (1936-ci ildə Parisdə keçirilən konfrans. Konfransda M. Ə. Rəsulzadənin məzmunlu bir çıxış); 4) "Krimin istila günü" (1936-ci ilin fevralın 24-də Krimin İstiqlal günü münasibətilə keçirilən tədbir. Varşavada Şərq İnstitutu tərəfindən keçirilib. Varşavadakı qafqazlılar da burada iştirak edib. "Qurtuluş" adından Mirzə Bala Məmmədzadə çıkış edib.

Jurnalın "Məktublar" rubrikasında verilən yazılar bəzə sistemləşdirilirdi: a) 28 May İstiqlal ilə bağlı məktub ("İdarəyə məktub", "Təbrik yazıları", Parisdən, Berlindən, Təbrizdən, Varşavadan gələn təbriklər), 27 Nisan (Aprel) faciəsi ilə bağlı məktublar ("İstanbulda 27 Nisan", "27 Nisan milli matəm günü", "Varşavada bir matəm günü" və s.); b) daxili ziddiyətlərlə bağlı problemlərə həsr olunan məktublar ("Vətənsevər Azərbaycan mühacirlərinin cavab və hökmləri", "Heydər Bammata açıq məktub", "Bolşevik əkməyinə yağ sürənlər" və s.); c) mühacirlərin yaşadıqları ölkələrin ictimai-siyasi vəziyyəti ilə bağlı məktublar ("Fransa ruhiyyatında dəyişmə" – Parisdən məktub).

Jurnalın maraqlı rubrikalarından biri bəzə adlanırı: "Azərbaycan mətbuatı ilə polemika". Bu rubrikada əsasən sovet mətbuatında – "Pravda", "Komunist", "Bakinski raboçi", "İzvestiya" qəzetlərindəki yazılar təqnid edilir, faktlara kəskin münasibətlər bildirilir, polemika aparılırdı (məsələn, "Memarlıqda müsavatizm", "Qafqasya misaşı (istiqlalı) və bolşeviklər", "Səddi-Çin yarılırmı", "Milli dil və milli kultür", "Yenə maarif cəbhəsində",

"Baş döndürücü müvəffəqiyyətlər" və s.). Qeyd edək ki, sovet mətbuatında bəzə polemika mövzusunda olan yazıları daha çox M. Ə. Rəsulzadə və M. B. Məmmədzadə hazırlayırdılar.

Jurnalda verilən rubrikaların biri bəzə idi: "Kitabiyət rubrikası". Bu rubrikada noşr edilən yeni kitablar və məcmuələrin şəhri verilir, təhlillər aparılırdı (G. Herhard von Mendenin "Rusiya türklərinin milli hərəkatı" kitabı; Varşavada çıxan "Vosxod" ("Şərq") məcmuəsi və s.).

Jurnalda rubrikalardan biri bəzə adlanırı: "Azərbaycan xəbərləri". Bu rubrikada Azərbaycandakı ağır və çətin həyat şəraitini ilə bağlı xəbərlər çap edilirdi ("Öski hamam, əski tas", "Həm xəbər, həm misal", "Məktəblərdə kitab məsələsi", "240 cocuq dışarıda (kənardı); "Yabançı ünsürlər", "Nüfuz artımı", "Stalina məktub" və s.).

Jurnalın "Ayri-ayrı parçalar" rubrikasında da əslində xəbərlər verilsə də, sadəcə forması dəyişmirdi ("Türküstanda üsyan", "Türkiyədə yeniliklər", Erməni Papası sovet apsansi" və s.).

Jurnalda əksər yazılar məqalələr olaraq verilirdi. Əsas məqalə müəllifləri aşağıdakılardır: 1) M. Ə. Rəsulzadə ("Sovetlərdə qan və vəhdət", "Azərbaycanda rus kolonisi", "Mayis münasibəti ilə", "Azərbaycan hərəkatında Topçibaşı Əlimərdan bəyin yeri" və s.); 2) Mirzə Bala Məmmədzadə ("Sergey Kirov", "Bakı qətləriinin 20-ci ildönümü", "Cəfər Cabbarlı", "Gəncə üsyanının 15-ci ildönümü" və s.); 3) Hilal Müniş ("Böyük Azəri", "Sovetlərdə acliq"); 4) Mir Yaqub Mehdiyadə ("Topçibaşı Əlimərdan bəy" və s.).

Jurnalın başqa bir rubrikası bəzədir: "Müxtəlif yazılar". Bu rubrikada isə daha çox təşəkkürlər (redaksiyaya), qısa məktublar, böyanatlar, protestolar verilirdi ("Qafqasiya konfederasionu haqqında təbriklər", "Topçibaşı ailəsinin təşəkkürü" və s.).

Jurnalın rubrikalarından biri belədir: “Cəbhədaş mətbuatda əkislər”. Bu rubrikada ayrı-ayrı xalqların mühacirət mətbuatında azərbaycanlılarla bağlı yazıların xülasəsi verilirdi (məsələn, Ukrayna istiqlalçılarının “Trizub” məcməsi, Şimali Qafqaz istiqlalçılarının “Şimali Qafqasiya”, gürcülərin “Müstəqil Gürcüstan”, Krimliların “Əməl”, İdil-urallıların “Yana milli yol”, Lehistan tatarlarının “Rodçik Tatarstvo” və s.).

Jurnalın əksər sayıları “Baş məqalə”lərlə” açılırdı. Bu baş məqalələr son hadisələrə, beynəlxalq vəziyyətə və mütlək tarixi günlərə həsr edilirdi: (“Adolf Hitler”, “1934-1935”, “Bir zəfərin ildöntümlü” və s.).

“Seir” rubrikasında isə daha çox Almaz İldirimin (“Mənim incim”, “Qafqas”, “Neçün şair doğuldum?”) və Kərim Yaycılının (“Bükülməz biliyim” və s.) şeirləri verilirdi.

“İdarəmizə gələn əsərlər” rubrikasında isə redaksiyaya göndərilən kitablardan bəhs edilirdi: 1) A. Şulqin “Ukrayna Moskva əleyhində”. Paris, 1935; 2) M. Çökayoğlu “Sovet hakimiyyətində “Türküstan”. Paris, 1935; 3) L. M. Kriçinski “Lehli tatarların bibliografiya tarixi” və s.).

Qeyd edək ki, beş ilə yaxın müddətdə Almaniyada nəşr edilən “Qurtuluş” jurnal özünün fəaliyyəti dövründə açıqladığı kimi Azərbaycan Cümhuriyyətinin qurtuluşu ideyasını təbliğ edir, xalqı sovet rejimindən xilasa çalışan insanların fikrilişini yayırıdı.

MÖVZU 4. POLŞADA AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI

1. Polşada Azərbaycan mühacirlərinin mətbu fəaliyyəti

2. Polşada Azərbaycan mühacirlərinin nəşr nümunələri

1918-ci ilin 11 noyabri Polşa xalqı üçün yenidən müstəqilliyin qazanılmasının ilk günü oldu. Bu mücadilədə Polşanın tanınmış siyasi xadimlərinin – Yozef Pilsudskinin, Roman Dmowskiinin, İqnati Paderevskinin, Vinseti Vutsonun, Voyçex Korfantının, İqnati Daşinskinin böyük rolu vardı.

Polşada ciddi dövlət quruculuğu prosesi başladı. Seymə və Senata seçkilər keçirildi. Bu prosesdən sonra 1922-ci ildə Y. Pilsudski fəal siyasi həyatdan uzaqlaşdı. 1923-cü ilin mayında o, Varşavani da tərk edib Suleyuvekdə yaşadı. Dövlət və hərbi işlərdən kənarlaşsa da, ayrı-ayrı siyasetçilərlə, ona sədaqətli hərçılərlə əlaqəsini davam etdirirdi. Pilsudski parlamentin fəaliyyəti ilə maraqlanır və qəzet sahifələrində bəzi deputatları hətta təhqir edirdi.

1926-ci ilin mayında isə məşhur kimyaçı və tanınmış ixtiraçı, Pilsudskinin ciddi tərəfdarı olan İqnati Mosiski prezident seçildi. Lakin ölkədə faktik hakimiyyət Pilsudskinin nəzarətində idi.

Marşal Pilsudski Polşanın müstəqilliyinin qorunmasında daxili təhlükələri aradan qaldırmaqla yanaşı, xaricdən, xüsusən bolşevik Rusiyasından, 1922-ci ilin dekabrından isə SSRİ adlanan imperiyadan həmişə cəhiyatlanırdı. Və

bundan ötrü o, bolşevik işgalinə məruz qalan ölkələrin mühacirətə yaşıyan təmsilçilərinin gücündən faydalana maşa çalışırıdı. Onun məqsədi bu təmsilçilərin vasitəsi ilə bolşeviklər qarşı siyasi-hərbi güc mərkəzləri yaratmaq və mübarizə aparmaq idi.

Bu məqsədlə də Polşa dövlətinin Xarici İşlər Nazirliyinin Şərqi departamenti bilavasita bu işlərlə məşğul olurdu. Həmin departamentin 20-ci illərdən başlayaraq mühacirlərə yazışmaları bu ideyanın təsdiqini tapır.

Departament Ukrayna, Belorusiya mühacirləri ilə yanaşı Qafqazdan olan siyasilərlə ciddi əməkdaşlıq edirdi.

M. Ə. Rəsulzadə 1935-ci ildə "Qurtuluş" jurnalının 7-8-ci sayındakı "Jozef Pilsudski" məqaləsində yazırıdı: "Həyatında inqilabçılıqdan və istiqlalçılıqdan başqa bir zövq duymayan bu adamın ən böyük idealı Lehistanı (Polşanı- red. N. Y.) təkrar müstəqil görmək, 'Ana-Vətəni' çarmıxdan qurtarmaq idi.

Sosialistliyə bağlılığı belə onu bu yoldan çəkindir-məmiş, biləksə o, sosializmi milli qayə yolunda müvəffəqiyətlə inkişaf etdirmişdir. Lehistan sosialist partiyasını ikiyə bölərək ona milli-sosializm ideolojisini aşlayan və programına Lehistan istiqlalının müdafiəsi maddəsini qoyan özüdür".

Qeyd edək ki, hələ 20-ci illərdən başlayaraq azərbaycanlı mühacirlər (istər Türkiyədə, istərsə də Fransada yaşıyanlar) Avropa ölkələri təmsilçiləri ilə ciddi təmaslar qururdular. Bolşevizmə qarşı böyük savaş açan Polşa dövləti və onun böyük lideri Pilsudski ilə əlaqələr artıq yaradılmışdır.

Qeyd etdiyimiz kimi, 1921-ci ildə baş verən Rusiya-Polsa savaşından sonra Pilsudski və silahdaşları Şərqi Avropa xalqları ilə bolşevik Rusiyası əsərətindəki xalqlar arasında ortaq bir əlaqə qurumu yaratmaq haqqında düşünür-

dülər. Rusiya ilə baş verə biləcək savaş perspektivi daxilində Polşa SSRİ-yə düşmən olan qruplara önəmlü yardımlar etməyə başlamışdı. Polşa dövləti isə getdikcə mühacirlərlə əlaqələr şobəkəsini genişləndirir, SSRİ-nin rus olmayan millətlərindən könlüllürlə öz ordusuna qəbul edir, döyüş təlimləri keçir, silahlandırırıdı. Artıq 20-ci illərin ortalarından Polşa ordusunda da müəyyən sayıda əsgər və zabitlər fəaliyyət göstərirdi. Polşa dövlətinin yardımı ilə "İstiqlal" qəzeti, "Qurtuluş" jurnalı Berlində nəşr edildi.

Polşa Xarici İşlər Nazirliyinin məlumatlarında Qafqaz təşkilatlarının dəstəklənməsi, onların mətbuat və təbligat işlərinə yardım üçün hökumətə "Yaxın gələcəkdə iş planı" başlıqlı aşağıdakı təkliflər bildirilirdi: "Şərqi dilərində (Türk və fars) təbligatın gücləndirilməsi. Bu məqsədlə fransız dilində nəşr edilən jurnal və bülletendən başqa, türk və fars dillərində də daimi imkan daxilində isə aylıq broşuralar, almanaxlar və bəyannamələr nəşr etməli; həmin mətbuat orqanlarında Qafqazda baş verən hadisələri əks etdirən məqalələr çap edilməli; bundan başqa nəzərdə tutulan bu nəşrlərdə bir tərəfdən Qafqaz Konfederasiyası quruculuğunun əsasları və əhəmiyyəti, digər tərəfdən isə şərqi xalqlarının milli-azadlıq prosesində Rusiya imperialist kommunizminin mənfi təsirini açıq göstərən tədqiqlər əksini tapmalıdır".

Polşa dövlətinin arxiv sənədlərində M.Ə. Rəsulzadənin Polşanın Xarici İşlər Nazirliyi və Marşal Pilsudski ilə şəxsi yazışmaları qorunub saxlanılır. Həmin məktubların biri azərbaycanlı zabitlərin Polşa ordusunda hərbi xidmətə cəlb edilməsi ilə bağlıdır. Türkiyənin İstanbul şəhərindən, 1923-cü ilin 31 martında Y. Pilsudskiyo ünvanlanmış bu məktubun böyük tarixi əhəmiyyəti vardır: "Zati-aliləri Marşal Pilsudski Polşa Ali Baş komandanı Cənab Marşal, 1920-ci il aprel ayında

Sovet ordusu tərəfindən Azərbaycanın işğal edilməsindən və milli hökumətin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan Ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların vəhi intiqamlarından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmış və həmsərhəd ölkələrə köçürülmüşdür.

Bunlardan 10 nəfər zabit, hansı ki, milli orduda müüm vəzifələr tutmuşdular və düşmən qızıl ordunun silahlı qarşıqoymasına qarşı olmuşlar, daha sonra isə qızıl ordunun dözülməz özününlük ləşdirmə boyundurluğuna qarşı bir sırə kütłəvi üsyənlərdə çıxış etmişdilər, hal-hazırda Konstantinopolda mühacir kimi yaşayırlar.

Krim Tatar Parlamentinin təmsilçisi və Prezidenti cənab Cəfər Seyidəhməd öyrənmişdir ki, Siz onun başçılığı ilə nümayəndə heyətinin Varşavada sonuncu səfərində azərbaycanlı zabitlərin cəsur Polşa ordusu sıralarında xidmət etmək təklifini, onların hərbi biliklərini genişləndirmək arzusunu çox səmimiyyətlə qəbul etmisiñiz. Onların təmənnəsiz qəbuluna Sizin razılığınız mənə bu lütfkar vəziyyətdən istifadə etmək və Sizin şəxsinizdə zati-alilərindən bu mövzuda lazımi müsbət qərarları əldə etmək xahişini etmək iznini verir.

Mən əminəm ki, nəcib Polşa xalqı tərəfindən göstərilən xidmət bizim tarixin bu çatın dövründə qəbul ediləcək və Türkiyə tərəfindən Azərbaycanın qiymətləndiriləsi, çox illərdən bəri bizim millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir.

Sizə dərin təşəkkürümüz bildirirək, Sizə bəslədiyim yüksək ehtiramımı Zat-Alilərindən qəbul etməyinizi xahiş edirəm. **M.Ə.Rəsulzadə Azərbaycan Milli Birliyin Prezidenti. Konstantinopol, 31 mart 1923. Əlavə: zabitlərin siyahısı”.**

Qeyd edək ki, M. Ə. Rəsulzadənin bu məktubu fransız dilində yazılmışdır.

M.Ə.Rəsulzadənin Polşa Xarici İşlər Nazirliyinin rəsmisi olan T. Qoluvkoya ünvanladığı digər məktubda mühacirət mətbəti problemlərinə toxunulur. “Yeni Qafqasiya” jurnalına dəstək göstərilməsi xahiş edilir. Həmin məktubda yazılırdı: “Çox hörmətli T. H.! Sizin 9.10.26 tarixli məktubunuza mən oktyabrın son günlərində aldım. Sizi başa düşürəm ki, bu jurnalın çap olunması üçün ayrılmış məbləğə baxmayaraq, Sizin tərəfinizdən bizim jurnalda xüsusi subsidiyaların buraxılması məsələsi qaldırıla bil-məz. Lakin Sizə deməliyəm ki, jurnalın fransız dilində çap olunmasının ləngiməsi əsasən komitənin günahından yox, Parisin günahından baş vermişdir. Ramışvilinin təkidi ilə jurnalın çap olunmasını Avropaya keçirmək lazım idi. Komitə qərara almışdır ki, jurnalın 1-ci sayı Parisdə dərc olunsun. Smetanı gözləyərkən bir ay keçdi, sonradan smetaya qoymaq üçün pul tələb etdilər. Komitə ilkin xərclərə 200 lirə göndərib smeta tələb etdi. Smeta alınmamışdır, pullar isə tam tələb olundu. Komitə ümumi işi saxlamaq üçün lazım olan pulları Parisə göndərdi...

Sizin məktubunuza əsaslanaraq mən əlbəttə ki, kömək üçün **Komitə müraciət edəcəyəm, inanıram ki,** Komitə bizi başa düşəcək və birtəhər sentyabr və oktyabr ayları üçün olan borcları verməyə kömək edəcək. Bizim jurnalımızın gələcəkdə dəstəklənməsinə gəldikdə isə, düşünürəm ki, jurnal fransız dilində çıxdıqda müqaviləmizə əsasən Siz “Yeni Qafqasya”nın xüsusi dəstəklənməsi haqqında məsələ qaldırı biləcəksiniz. Ümumi iş uğrunda üç il müvəffəqiyyətli iş tacrləbasi olan bizim orqan xüsusi diqqətin predmeti olmağa tam əsası vardır. Özü də bizim jurnal partiya orqanı deyil, bütün müsəlman Şərqində yeganə antibolşevik və antirus orqandır. Onun

səhifələri bütün Qafqaz və Türküstan xalqları üçün açıqdır. Bundan əlavə, biz vaxtaşırı xüsusi kitabçalar da dərc edə bilirik. Sizin birinci köməyinizdən istifadə edərək biz, jurnalın genişləndirilməsindən əlavə Rusyanın hazırlığı mövqeyi haqqında 45 səhifəlik kitabça dərc etdirmişik. Onun bir nüsxəsi Sizə də göndərilib. Bu günlərdə fransız dilində çıxan partiya orqanı da işq üzü görəcəkdir.

Siz haqlısız, pul azdır, amma çox lazımdır. Pulları havaya sovurmaq lazımdır. Gördüyüntüz kimi, biz onları havaya sovurmuruz. Mənim Sizə tam hörmətimin olmasını qəbul edin. **Hörmətlə, M. Ə Rəsulzadə. Cənab M. Qoluvkoya.** P. S. Cənab Mdivani Sizin məktubu hələ almayıb. 15 noyabr 1926".

M. Ə. Rəsulzadənin Polşa rəsmisində göndərdiyi digər məktubda isə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi vacibliyinə toxunulur.

Polşa arxivlərində saxlanılan bu məktublar hər iki xalqın dostluq əlaqələrinin və ümumi bir rejimə qarşı birgə fəaliyyət tarixinin öyrənilməsində çox önemlidir.

1936-ci ilin sentyabrından Polşada Müsavat Partiyasının yeni bir orqanı "Müsavat Bülleteni" nəşrə başladı. Partiyanın daha çox nəzəri problemləri, ideoloji istiqamətləri ilə bağlı yazırlara üstünlük verən "Bülleten" in ilk sayında "Yazı Heyətindən" başlıqlı yazıda partiyanın belə bir nəşrə başlamasının səbəbi belə izah edildirdi: "Divan hər şəydən əvvəl, fəal Azərbaycan vətənseverliyindən ibarət müsavatçılığı ayıq tutmaq və milli istiqlal mücahidlərindən başqa olmayan müsavatçılar arasındakı mənəvi bağlılığı daha ziyadə qüvvətləndirmək vəzifəsidədir. Bülleten Divanın fırqə, ideoloji və fırqəçilər qarışından vəzifələrinin edildiyini göstərən tarixi bir vəsiqə və cəni zamanda fırqəçilərin etməyə borclu olduqları vəzifələrin bir sənədini təşkil edəcəkdir".

Bülletenin birinci sayında, Milli Azərbaycan Müsavat Xalq Partiyasının konfransına həsr olunmuş yazı verilmiş və bu konfransın nəticəsi olan partiyanın yeni programı dərc edilmişdir. Bundan başqa, Azərbaycanın daxilində və bəcənəlxalq aləmdə baş verən hadisələr, günün vəzifələri və konfrans tərəfindən Azərbaycan vətəndaşlarına bəyannamə də bülletendə yer almışdır.

Bülletenin 1937-ci ilin ikinci sayında isə; Konfransı əks etdirən materiallar, sovet konstitusiyası münasibətələ Partiya bəyannaməsi, Moskva məhkəməsində müsavat, sürgündə müsavatçılar, "Bizim Sosial Sistem Milli Təsanüd", "Müsavatçılıq hərəkatının ana xətləri", "Sovet mətbuatında müsavat", "Konfransın mətbuatdakı okisələri" kimi ana əsasları kimi mövzular yer almışdır.

Bülletenin üçüncü sayında da "Müsavatçılığın gücü", "Milli mücadilədə sosial şüərlər" (M. Ə. Rəsulzadə), "Milli Birlik baxımından köhnə və yeni programlarımız" (Mirzə Bala), "Bizə görə milli birlilik" (A. Azərtəkin), "Sovet mətbuatına görə müsavat" (M. B. Məmmədzadə), "Bir türk mühərririnin mütləkləri", "Mülkiyyətin müqəddəs əsasları" (Hilal Münçi), "Almanya nasionalist partiyasının ictimai ümidi" kimi mövzular dair məqalələr çap edilmişdir.

"Bülleten"in sonuncu – dördüncü sayı 1962-ci ildə Almaniyada – Münhendo çap edilib. Bülleteni nəşrə Əli Azərtəkin hazırlayıb. "Bülleten" də M. Ə. Rəsuloglu-nun "Müsavat Partiyasının quruluşu", Ə. V. Yurdsevərin "Gizli müsavat təşkilatının xarakteristik vəzifələri", Nağı Keykurun "Türk Ədəmi – Mərkəziyyət fırqəsinin fəaliyyəti və "müsavat" partiyası ilə birləşməsi", Rəhim Zeynalığunun "Sovet basqınına və kommunist başçılarına görə müsavat", Kərim Odərin "Müsavat ideolojisində solidarizm", Əli Azərtəkinin "Müsavatçılıq" fikir və hərəkatının

dünəni, bu günü və yarını", Tahir Çağatayın "Müsavat Partiyası və türklük məfkurəsi" yazıları çap edilib.

"Müsavat" bülleteninin mühacirət mətbuatı tariximizdəki rolü daha çox nəzəri problemlərə, ideoloji yazılırlara üstünlük verib dəyərləndirməsidir.

Azərbaycan Milli Qurtuluş Hərəkatının tanınmış ideoloqu M. Ə. Rəsulzadə istər Türkiyədə, istərsə də Avropa ölkələrində Milli İstiqlal mübarizəmizin tarixi-ideoloji əsaslarını təşkil edən çoxlu sayıda kitablar yazmış, nəşr etdirmişdi. M. Ə. Rəsulzadənin Almaniyada, Fransada, Polşada çap olunan əsərləri ictimaiyyət tərəfindən böyük maraqla qarşılındırı.

Qeyd edək ki, M. Ə. Rəsulzadənin mühacirətdə nəşr etdiyi ilk kitab "Azərbaycan Cumhuriyyəti. Keyfiyyəti təşəkkülü və şimdiki vəziyyəti" adlanırdı. 1923-cü ildə İstanbulda əski ərəb əlifbasi ilə çap olunan bu kitab Türkiyə ictimaiyyətinin böyük marağına səbəb olmuşdu. Təsadüfi deyildi ki, 1923-cü ildə İzmirdə keçirilən kitab sərgisində həmin əsər Atatürk mükafatına layiq görülmüşdü. M. Ə. Rəsulzadə sonradan Türkiyədə aşağıdakı kitablarını yazıb çap etdirmişdi: 1) "Ösrimizin Siyavusu" (İstanbul, 1923); 2) "İstiqlal məfkurəsi və gənclik" (İstanbul, 1924); 3) "Rusiyada siyasi vəziyyət" (İstanbul, 1924); 4) "İxtılalçı sosializmin ifası və demokrasinin gələcəyi" (İstanbul, 1928); 5) "Milliyyət və bolşevizm" (İstanbul, 1928); 6) "Milliyyət və bolşevizm" (İstanbul, 1930, farsca).

M. Ə. Rəsulzadənin sayca yedinci, Avropada isə nəşr edilən birinci kitabı belə adlanırdı: "Panturanizm və Qafqasya problemi". Bu kitab 1930-cu ildə Polşanın Varşava şəhərində rus dilində çap edilmişdi. Qeyd edək ki, bu kitab "Panturanizm haqqında" adı ilə Parisdə də rus dilində nəşr edilmişdi. Kitaba giriş sözünü gürcülerin tanınmış lideri Noy Jordaniya yazmışdı. Kitab həmin dövr

üçün olduqca aktual bir problemə həsr edilmişdi: Qafqaz Birliyini pozmağa çalışanlara ciddi və elmi-tarixi, ideoloji, konseptual cavab!

Qeyd edək ki, azərbaycanlılar Polşada olduqları müddədə çox böyük fəallıq göstərirdilər. Bu fəallıq özünü yalnız siyasi həyatda yox, eyni zamanda milli Azərbaycan ideyalarının və Azərbaycanın müstəqillik mübarizəsinin təbliğatı baxımından da sistemli, əsaslı şəkildə aparılmışında özünü göstərirdi. Bu mənada böyük ideoloq M. Ə. Rəsulzadənin Polşada nəşr edilmiş kitablarının böyük əhəmiyyəti vardi. Bu kitablar həm də Avropa ictimaiyyətini Azərbaycan problemi ilə tanış edir, bolşeviklərin işgalçılıq siyasətini ifşa edirdi.

1938-ci ildə Polşanın Varşava şəhərində Azərbaycan Milli Nəşriyyatı tərəfindən M. Ə. Rəsulzadənin "Azərbaycan müstəqillik uğrunda mübarizədə" kitabı nəşr edildi. 180 səhifədən, iki hissədən ibarət olan bu kitabda Azərbaycanla bağlı çoxlu fotolar da yerləşdirilmişdi.

Kitabın əvvəlində Polşa xalqının qəhrəmanı oğlu marşal Jozef Pilsudskinin "bu sözləri verilmişdir: "Məğlub olsan da, təslim olmamaq – bu qələbədir!" Elə orada istiqal şairimiz Gültəkinin Yanuş Kavetskinin tərcüməsində bir şeir parçası verilmişdi:

Üsyankarlıq qanı damarlarında axır,
Məni doğan şanlı Azərbaycandır.

Mən köməksiz tənha deyiləm,
Həqiqət adına bütün dünya mənimlədir...

Kitabın girişində isə Azərbaycan Milli Nəşriyyatı adından aşağıdakı fikir oxuculara çatdırılır: "Bizə dost olan Polşa ictimaiyyətini Azərbaycan problemi ilə hərtərəfli tanış etmək üçün nüfuzlu bir şəxs sayılan, Azə-

baycan azadlıq hərəkatının lideri Məhəmməd bəy Rəsulzadə tərəfindən yazılmış bu kitabı nəşr etmək qərarına gəldik.

Biz bu kitabı çoxlu illüstrasiyalarla nəşr etmək qərarına gəlmədiyik, lakin azərbaycanlıların yaşadıgi ağır mühacirət şərtləri bu istəyimizi tam reallaşdırmağa imkan vermedi. Odur ki, bəzi çatışmamazlıqlara görə oxuculardan üzr istəyirik.

Öz gücümüz və imkanlarımız daxilində biz Polşa oxucusuna ölkəmizin həyatı və onun apardığı milli müstəqillik mübarizəsi haqqında həqiqi və aydın bir mənzərəni çətdirməyə çalışdıq.

İnanıraq ki, dünyanın milli azadlıq mübarizəsinin, xüsusən Prometey hərəkatının tərkib hissəsi olan bizim problemimiz Polşa oxucuları tərəfindən aydın başa düşüləcəkdir.

Xoşbəxt olarıq ki, bu kitabımız Polşa oxucularında apardığımız mübarizənin məqsədlərinə maraq yaratsın.

Nəşriyyat əvvəlcədən bütün dostlara bu kitabı və kitabdakı ideyaların yayılmasındakı müxtəlif köməklərinə görə təşəkkür edir.

Kitaba giriş sözünü Polşanın tanınmış ictimai xadimi, senator, Şərq İnstytutunun direktoru Stanislav Sedletski yazmışdı. Sedletski qeyd edir ki, son illərdə polyak dilində Rusyanın işgal etdiyi xalqların tarixinə dair bir neçə kitab nəşr edilmişdir. Bu kitabların əhəmiyyəti Polşa ictimaiyyətini Şərqlə, onun ayrı-ayrı ölkələri və xalqları ilə tanış etməkdir. O, qeyd edirdi ki, biz polyaklar imkan verməliyik ki, həmin ölkələrin nümayəndələri öz xalqlarının ruhu və obrazları haqqında bizə məlumat versinlər.

Senator Sedletski M. Ə. Rəsulzadənin polyak dilində nəşrə hazırladığı kitabı da yüksək qiymətləndirirdi: "Məni hədsiz dərəcədə sevindirir ki, "Azərbaycan Milli Nəşriyyatı" tərəfindən nəşr edilən bu kitab Azərbaycan xalqının öz müstəqilliyinin bərpası uğrunda apar-

digi qəhrəmanlıq mübarizəsini işıqlandırır. Bu, həm də ona görə xoşdur ki, öz azadlığı uğrunda mübarizə aparan, şərqi xalqlarından daha birisinin tarixini göstərən bu kitabı müəllifi Azərbaycan milli hərəkatının ideoloqu və Milli Müsavat Partiyasının lideri, müstəqil Azərbaycanın Milli Şurasının keçmiş sədri, görkəmli dövlət xadimi və patriotu Məhəmməd Əmin bəy Rəsulzadədir...

Odur ki, mən Azərbaycan türklərinin və Qafqaz Konfederasiyasının həyatiliyinin və gücünə sübutu olan bu kitabı alqışlayıram. Bununla yanaşı böyük Prometeyizm hərəkatının üzvü olan, müqəddəs alovları haqqında əfsanələr dolaşan "Odlar Yurdu" Azərbaycanı salamlayıram".

Senator Sedletskinin bu təsirli sözlərindən sonra kitabı "müəllifdən" başlıqli 6 sahifəlik ümumi bir yazı verilmişdir. M. Ə. Rəsulzadə bu yazısında kitabın başlıca ideya istiqamətlərini əsaslandırdı.

Sonra müəllif polşalı oxucuları "Azərbaycan" sözünün etimologiyası ilə tanış edir. Bu sözün "Odlar Yurdu" mənasında başa düşüldüyü bildirən müəllif Bakının "Atəşgah", Suraxanı bölgələrində və digər yerlərində daim yanana alovun olduğunu qeyd edir.

M. Ə. Rəsulzadə qısa və yiğcam tərzdə Azərbaycanın qədim tarixindən XX əsrin əvvəlinə qədərki dövrün tarixi ilə Polşa oxucularını məlumatlaşdırmağa çalışır.

M. Ə. Rəsulzadənin nəşr edilən kitabı üç hissədən ibarətdir. 1 - Azərbaycan Respublikası; 2 - Milli Azərbaycan hərəkatı; 3 - Əlavə məqalələr.

Kitabın birinci hissəsi belə adlanır: Azərbaycan Respublikası. Bu hissə aşağıdakı bölmələrdən ibarətdir: 1) Ümumi məlumatlar. 2) Tarixi oçerk. 3) Rusyanın hökmranlığı altında. 4) Milli mədəniyyət tarixinin oçerk. 5) Milli siyasi oyanış. 6) Rusiya bolşeviklərinin işgalində.

Bu hissədə verilən materiallarda M. Ə. Rəsulzadə Azərbaycan xalqının və dövlətçiliyinin başlıca tarixi inkişaf mərhələlərini göstərir. Burada çar Rusiyasının müstəmləkə və Rusiyapərəst siyasetinə toxunulur, maraqlı məqamlar açıqlanır. Eyni zamanda müəllif milli-mədəni oyanışın tarixinə qısa səyahət edir, fikirlərini mətbuatdan, ədəbiyyatdan və incəsənətdən götirdiyi faktlarla zənginlaşdırır. Sonra müəllif mədəni hüquqlar uğrunda mübarizə aparan Azərbaycan xalqının XIX əsrin sonu – XX ərin əvvəllərində milli-siyasi dirçəlişinin başlandığını göstərir. Bu mərhələnin isə 1918-ci ilin Mayın 28-də Azərbaycan İstiqlalının elan edilməsi ilə nəticələndiyini qeyd edir. 23 aylıq mövcudluğu dövründə Azərbaycanda əsaslı dəyişikliklər edilməsi, milli ordu yaradılıb ölkənin ərazi bütövlüyünün qorunması, ali qanunverici orqan olan ilk Parlamentin formallaşması, iqtisadiyyatda və mədəni həyatda olan yeniliklər burada geniş şəkildə təsvir edilir. Ölkənin demokratikləşməsi üçün çoxlu sayıda qanunlar qəbul edilməsi və söz, mətbuat azadlığının qorunması ilə bağlı da hüquqi bazanın yaradılması faktlarla təqdim olunur. Bu dövrdə Azərbaycan üçün ən önemli hadisələrdən biri ölkəmizin 23-ə yaxın dövlət tərəfindən tanınması idi. 1920-ci ilin yanvarın 12-də baş verən bu tarixi hadisənin çox böyük tarixi-siyasi əhəmiyyəti vardı. Müəllif razılıqla bildirir ki, bu Azərbaycanı tanıyan ilk dövlətlər sırasında Polşa da var idi. Sonra M. Ə. Rəsulzadə göstərir ki, rus-bolşevik işgalinin 1920-ci ilin 27 aprelində baş verəsi nəticəsində demokratik dövlət quruculuğu prosesi dayandırıldı. Ölkədə amansız repressiyalar başladı. Qısa bir müddətdə Azərbaycanın müstəqilliyindən heç bir əlamət qalmadı. Azərbaycan Moskvadan göstərişlərlə, əmrlərlə idarə olunan bir məmlekətə çevrildi.

Kitabın ikinci hissəsində isə Milli Azərbaycan Hərəkatının xarakteri haqqında müəllif oxuculara məlumat verir. Göstərir ki, Milli Azərbaycan Hərəkatı “Şərqi milli qurtuluş ideyaları ilə, Qərbin demokratiya cərəyanlarını” özündə birləşdirir. Və bu milli hərəkat demokratik məzmunlu Azərbaycan dövlətinin qurulması ilə öz bəhrəsini verdi.

Kitabın sonunda – üçüncü hissədə Polşa-Azərbaycan əlaqələrinin tarixi araşdırılır, maraqlı faktlar göstərilir. Sonra Azərbaycanın təsərrüfat strukturu, sənayesi, mövcud sərvətləri haqqında geniş məlumat verilir. M. Ə. Rəsulzadə göstərir ki, Azərbaycan Respublikasının ümumi ərazisi Naxçıvan Muxtar Respublikası (5989 kv km) və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə birgə 85963 kv km-dir. Azərbaycan işgal edilənə qədərki dövrdə isə Respublikanın milli sərhədləri 92160kv km idi.

Göründüyü kimi, M. Ə. Rəsulzadə Polşada nəşr edilən bu kitabında Azərbaycan haqqında bütün sahələri əhatə edən, ensiklopedik xarakterli məlumatlar hazırlanmışdır.

Kitabın sonuncu səhifələrdə isə istiqlal şairi Gültəkinin milli-inqilabi şeirlər silsiləsindən “Buzlu cəhənnəm” şeiri çap edilmişdi.

Qeyd edək ki, bu şeirləri polyak dilində Yozef Lobodevski tərcümə etmişdi.

Ümumiləşdiririk ki, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və apardığı müstəqillik mübarizəsinin əhəmiyyətinin Avropa ictimaiyyətinə, eyni zamanda Polşa xalqına çatdırılmasında kitabın böyük rolü oldu.

Qeyd edək ki, Azərbaycanın tanınmış dövlət xadimi olan M. Ə. Rəsulzadə Polşa dövlətinə və polyak xalqına, onun mədəniyyətinə, tarixinə, qəhrəman övladlarının fədakarlığına, milli azadlığı uğrunda apardığı mübarizəyə

böyük saygı ilə yanaşmışdır. Bu səmimi münasibət onun Polşada nəşr edilən kitablarında, müxtəlif qəzet və jurnalarda çap olunan məqalələrində parlaq əksini tapmışdır.

M. Ə. Rəsulzadənin Polşa ilə bağlı məqalələrindən biri 1933-cü il ilin noyabrın 20-də Berlində nəşr edilən "İstiqlal" qəzetinin 46-ci sayında çap olunmuşdu. Özünün Baş redaktoru olduğu bu qəzətdəki məqaləsində M. Ə. Rəsulzadə həm Çexoslovakıyanın, həm də Polşanın milli bayramlarının əhəmiyyətini açıqlayır. Məqalənin Polşaya aid olan hissəsində o, bu ölkənin tarixinin ümumi xülasəsini verir, üç dəfə bölünməsindən danışır, Polşa xalqının apardığı azadlıq mübarizəsini, polyak vətənpərvərlərin qəhrəmanlığını xüsusi qeyd edir.

Sonra müəllif çexlərlə polyakların milli hərəkatlarını müqayisə edir, onların taktiki fərqlərini göstərirdi

M. Ə. Rəsulzadə bu məqaləsində Polşanın müsəlman-türk dünyası ilə əlaqələrinə də toxunur. Bu münasibətlə yazırkı ki, Polşada türk və müsəlmanlara bağlılıqda dörin bir əlaqə var. Polyaklar heç zaman unutmurlar ki, onların parçalanmasına qarşı çıxan yeganə güc dövləti Türkiyə olub. İstanbul sarayının ənənəsinə görə, bütün təntənəli qəbullara, digər diplomatik korpusun nümayəndələri ilə yanaşı, Polşa təmsilçisini də çağırırlar. Bu hadisəni isə bütün polyaklar bilir və bu haqda həmişə böyük həyəcanla danışırlar. Polşa patriotları Qafqaz xalqlarının azadlıq mübarizəsi ilə, xüsusən böyük İmam Şamilin savaşı ilə maraqlanıblar. Polşanın Kazan və Krim xanları ilə Rusiyaya qarşı müttəfiqlik münasibəti də tarixdə yer tutur. 150 ildən çoxdur ki, Polşanın maraqları türk-müsəlman dünyasının maraqları ilə üst-üstə düşür; onların hər ikisi rus imperializmindən əziyyət çəkmişlər və özlerinin azad yaşamaq hüquqlarını müdafiə üçün ona qarşı mübarizə aparıblar.

M. Ə. Rəsulzadənin Polşa və polyaklar mövzusunda olan məqalələri sırasında Marşal Jozef Pilsudski haqqındaki yazısı xüsusi yer tutur. "Qurtuluş" jurnalının 1935-ci ilin may-iyun aylarının 7-8-ci sayında çap edilən bu məqalənin böyük əhəmiyyəti vardır. Müəllif öz xalqının azadlığı uğrunda yorulmadan mübarizə aparmış bir şəxsiyyətin maraqlı obrazını yaratmış, onun mənali həyatı ilə bağlı maraqlı məqamları əks etdirə bilməşdir.

Sonra müəllif Pilsudskinin inqilabçı fədakar xüsusiyyətlərindən danışır. Göstərir ki, mənsub olduğu siyasi partiyanın programına da Polşanın istiqlalı ideyasını məhz o daxil etmişdi. M. Ə. Rəsulzadə məqaləsində Pilsudskinin vətənpərvər bir inqilabçı olmasının səbəbini də açıqlayır. Qeyd edir ki, Pilsudskinin ailəsi də üsyan və inqilab ənənəsinə bağlı olmuşdur. 1863-cü il üsyanından sonra onun sürgün edilənlər arasında doğmaları da var idi. Jozef Pilsudskinin "çökən imperatorların yerində Lehistan Cumhuriyyəti" fikrini təqdir edən məqalə müəllifi göstərir ki, 1920-ci ildə Varşavani işgal etmək istəyən rus ordularına qarşı polyaklar onun başçılığı altında böyük savaş açıdlar. Bununla da Pilsudski yalnız Polşanı deyil, həm də Avropa mədəniyyətini bolşevizmdən qoruyub saxladı.

M. Ə. Rəsulzadənin Polşa ilə bağlı məqalələrindən biri də belə adlanır: "Yeni Leh Konstitusiyası". Bu məqalə "Qurtuluş" jurnalında 1935-ci ilin avqust ayında, 10-cu sayında nəşr edilmişdir. M. Ə. Rəsulzadə məqaləsini çox maraqlı bir məqamlı başlayır: "Lehistan vəkillər heyətinin rəsi Valeri Slavek bu günlərdə söylədiyi bir nitqində yeni Lehistanın indi əzizlər sırasına keçən qəhrəman qurucusu marşal Pilsudskidən bəhsdə demişdi: "O, millətin həqiqi rəhbəri idi. Bu əvəzsiz rəhbərin yerini tutacaq aramızda kimsə yoxdur. O, öz şəxsinə məxsus mənəvi bir qüvvətdi. Bu qüvvət bizə, özündən sonra rəhbər olmaq

üzrə, yeni Lehistan Konstitusiyasını buraxmışdır. Vəzifəmiz bütün varlığımız və sədaqətimizlə onu həyata keçirmək və bütün bu surətlə böyük rəhbərin vəsiyyətinə əməl etməkdir”.

Müəllif bu məqalədə yeni Konstitusiyanın əhəmiyyətini, əvvəlki ilə müqayisədə daha vacib xüsusiyyətlərini qeyd edir. Göstərir ki, Lehistan dövlət başçısı tərəfindən aprelin 23-də imza edilən və 24-də elan olunan yeni Konstitusiya 1921-ci ilin martın 17-də elan edilmiş olan köhnə Konstitusiyani tamamilə dəyişmişdir. Müəllif Konstitusiyadakı müəyyən maddələrin əvvəlkilərlə müqayisəli təhlilini da aparır. Məsələn, Polşanın əvvəlki Konstitusiyasına görə, “Lehistan Cumhuriyyətində hakimiyət xalqa aid olub”, ölkə başçısı da ancaq “Xalq hakimliyini icra edən bir vasita” idi (2-ci maddə). Yeni Konstitusiyanın eyni maddəsinə görə: “Dövlətin başında duran dövlət başçısı öz idarəsinə verilən dövlətin müqəddəratından allah və tarix hüzurunda məsuldur: bölünməz bir vəhdət təşkil edən dövlət hakimliyi onun şəxsində mərkəzləşir”.

Məqalədə Polşanın demokratikləşməsində mühüm rol oynayan seçki prosesinin də təkmilləşdirildiyi maddələr üzrə əsaslandırılır.

M. Ə. Rəsulzadə Polşa Konstitusiyasında təsbit olunan bu maddələri yüksək dəyərləndirir və ölkənin hüquqi demokratik əsaslarla inkişafında önəmlı rol oynayacağını göstərir.

M. Ə. Rəsulzadənin Polşa ilə bağlı digər bir maraqlı məqaləsi “Lehistan müsəlmanları”dır. “Qurtuluş” jurnalının 1935-ci ilin noyabr-dekabr aylarında 13-14-cü sayında nəşr edilən “Lehistan müsəlmanları” (Mühüm bir əsər münasibəti ilə) məqaləsi ciddi tarixi dəyərə malikdir.

Polşada çap olunan “Ročnik Tatarski” (tərcüməsi – “Tatar illiyi” – N. Y.) məcməusinin böyük əhəmiyyəti

olduğunu bildirən M. Ə. Rəsulzadə məqaləsini bu sözlərə başlayır: “Masamız üzərində qoca bir cild, 500 böyük səhifəliyi dolduran bir kitab. Yaxşı kağızda, yaxşı hərflərlə, basılmış türülü rəsmərlə bəzənmış, yalnız görünüşü ilə belə insanı özüne çəkən gözəl bir əsər. Üz səhifəsində vaxtilə bütün cahana qorxu verən irqdaşlarımızdan əski tatar minicisinin şahə qalxmış at belində oxu yayından buraxan qoşucu və atıcı bir tablo!..

Polyak dilində çıxan bu illik – “Tatar illiyi” Polşada yaşayan türk-tatar qardaşlarının maarif və mədəniyyət cəmiyyətləri tərəfindən çıxarılan illiyin (salnamənin) ikinci cildidir. Bu illik müstəqil Azərbaycanda dəyərli hizmətləri ilə tanınan Kriçinski qardaşlarından Arslan bəy Nayman-Mirzə Kriçinskiniň baş yazarlığı və idarəsi altında nəşr edilir”.

M. Ə. Rəsulzadə məqalədə çox maraqlı tarixi məqamlar açıqlayır. Göstərir ki, tatarlar adı ilə tanınan bu Polşa müsəlmanlarının tarixləri uzundur. XIV əsrin sonları və XV əsrin əvvəllərində, Qızıl Ordu çağlarında, qismən Teymurdan qaçan Toxtamış xanla barabər, qismən də ondan sonra gələn tatar əsgərləri və daha sonra Kırımdan və Kazandan köçən türk əsgər ailəlerinin indiki Vilna ətrafında yerləşərək qalan davamçılarıdır..

M. Ə. Rəsulzadə yazır ki, Litva türkləri Polşanın əsgər və milli istiqlalı tarixində səda izlər buraxmaqla qalmamış, eyni zamanda böyük Polşa ədiblərinin əsərlərində də ideal bir obraz olaraq təsbit edilmişdir. Böyük Polşa ədibi Senkeviçin idealizə etdiyi Səlim Mirzə Tiri haqqında “Ročnik” canlı məlumat verməkdə və bir rəvayatə dayanaraq, digər Polşa ədibi Mitskeviçin nəşlən bir türk olduğunu da qeyd etməkdədir.

M. Ə. Rəsulzadə məqaləsində göstərir ki, Polşa Cumhuriyyətinin elm və məmurluq sahəsində də polşalı

müsəlmanlar vardır. Həmin müsəlmanlar Polşa kültürünə qarışib qərbləşsə də, "ruhən şərqli qalib" digər din qardaşları ilə mənəvi rabitəni unutmamışlar.

Bununla əlaqədər M. Ə. Rəsulzadə yazırıdı: "Bakıda istilaçı bolşeviklər tərəfindən edam olunan general **Süleyman Mirzə Sulkeviç** hərbiyəmizin şefi idi. Eyni zamanda o, Krim hökumətinin də başında olmuşdu. Kerenski hökuməti zamanında tatar əsgərlərini milli alay şəklində ilk olaraq təşkil edən də özü olmuşdu. Sonra digər bir çox lehli müsəlman ziyalılarının Krimda, Kazanda və Azərbaycanda milli məmurluqlarda çalışdıqları məlumdur. Bunlardan bu gün Lehistan Cumhuriyyəti daxilində də ən yüksək məmurluqlarda olan Kriçinski qardaşların (Olqred və Arslan bəylər) Azərbaycandakı hizmətlərini və tutduqları mövqeləri hamimiz bilirik".

Qeyd edək ki, "Roçnik Tatarski" məcmuəsinin Baş redaktoru Arslan Nayman Mirzə Kriçinski idi. Redaksiya heyətinə isə aşağıdakılardan daxil idi: Mustafa Aleksandroviç (Qahıra müxbiri), Arslan Nayman Mirzə Kriçinski (Qdinya), Ovkiyerd Nayman Mirzə Kriçinski (Varşava), Adige Şinkeviç (Vilno), Əli İsmayılov Voronoviç (Qahıra).

"Roçnik Tatarski" məcmuəsi illik olaraq nəşr edilirdi, naşırı isə "Lehistan cumhuriyyəti türkləri mədəniyyət və inkişaf cəmiyyəti mərkəz heyəti" idi. Məcmuənin ünvanı belə idi: Polşa, Qdinya, Sviyetojansk küçəsi 48, mənzil 8.

Ümumilikdə 6 bölmədən ibarət olan məcmuədə məzmun və tarixi baxımdan çox maraqlı yazılar vardır. **Birinci bölmə "Məqalələr" adlanır.** Burada aşağıdakı yazıları oxumaq mümkündür: 1) "Lehistan tatarları və müsəlman şərqi" (müəllif – Arslan Nayman Mirzə Kriçinski); 2) "Litva tatarları və yevraziya (Yulyan Talko Hçinseviç); 3) "Litva tatarlarının dini ədəbiyyatı və mən-

şəyi" (Yaqub Sinkeviç); 4) "Lehistan və qeyri tatarlara dair bəzi müləhizələr" (Olgerd Giçka); 5) "Leh ərazisində türk ünsürləri" (Ananyas Zayonskovski); 6) "Lehistandakı müsəlman xalqın əfsanələri, falçılığı vüyuculuğu və hura-fati" (Mustafa Aleksandroviç). 7) "Milcərəyan və Lehistan türkləri" (Olgiyerd Nayman Mirzə Kriçinski). 8) "Polşa əsilli polyakların dilinə türkçənin təsiri haqqında" (Tadeus Kovalski). 9) "Lehistan türklərinin öz dilini unutduqlarına dair" (Hacı Sürəyya Şapial). 10) "Sabiq Rusiya və indiki Lehistan daxilində İslam məzəhəbinin hüquqi vəziyyəti" (Aleksandr Axmatoviç). 11) "1831-ci il üsyanında Leh ordusunda lehistan türkləri" (Arslan Kriçinski). 12) "Nefsi Minsk və cəvarında sakın olan lehistanlı türkərin müxtəsər tarixi" (Tadeus Stičkenuq Korzon).

"Müxtəlif yazılar" adlanan ikinci bölmədə isə aşağıdakı məqalələrə rast gəlmək mümkündür: 1) Senkeviçin tatar mənşəyinə aid yeni məlumat (Stanislav Cadievic); 2) Lvov vayevodalılığı hündüru daxilində tatarçılıq izləri haqqında bir neçə söz (Mihat Zdan); 3) Dəyərlə müsəlmanların həyatı (S. Kriçinski); 4) II Fridrix Vilhelm ordusunda Litva tatarları (Stanislav Kriçinski).

Məcmuənin "Materiallar" başlıqlı üçüncü bölməsinin yazıları belə müəyyənləşdirilib: 1) "Kral Mihalının Volın tatarlarına 1669-cu ildə yapıqları" (Stanislav Kriçinski); 2) "Lehistanda tatar alayları tarixinə dair materiallar" (Stanislav Kriçinski); 3) "Litva tatarlarının xalq üsyanlarında iştirak tarixinə dair materiallar" (Arslan Nayman Mirzə Kriçinski); 4) "Lehistan türklərinin milli qayəsi" (Ayaz İshaqı); 5) "İslam əqvaminin statistikası və ruhani ittihadı" (Vassan Girey Cabaqı); 6) "Əleykum Sələm!" (Məhəmməd Əmin Rəsulzadə); 7) "İslam və müxtəlif izdivac" (Aleksandr Axmatoviç); 8) "Aleksandr Sulkeviç (Qara mihal)" (1867-1916) – (Arslan Kriçinski); 9) "General Süleyman Sulkeviç

(1865-1920)" (Arslan bəy); 10)" Krım türklərinin faciəsi" (Aleksandr Axmatoviç); 11) "1863-cü il üşyanında Lehistan türklərinin iştirakı" (L. Mirzə Naymanski); 12) "Lehistandakı tatar alaylarına aid tarixi məlzməmələr" (S. Kriçinski).

Məcmuənin dördüncü bölməsində verilən tənqid və kitablar bölməsinin yazıları isə belə təqdim edilib: 1) "Dr. J. Stankeviç, L. KolankovkiŞ A. Brükner, İ. St. Vrustron, M. Zdan, Cəfər Seyidəhməd bəylərin kitabları haqqında mütləqələr" (Yaqub Sinkeviç, S. K. Krimli Yigid); 2) Lehistan tatarlarına aid yeni əsərlərə bir nəzər və s.

Məcmuənin beşinci bölməsi xronika (15. 06.1931-15.06.1935) adlanır: 1) Məmləkət xronikası; 2) Əcnəbi xronikası. 3) "Lehistan türklərinin ailə aromaları" sərlövhəli kitab haqqında (Julian Talko-Hqunseviç). 4) İslam tarixi və Lehistan türklərinə aid 1922-1932-ci illərin kitablarına dair notlar. 5) Avropada islam mətbuatı.

Bu baxımdan "Roçnik Tatarski" məcmuəsində türklərin də tarixlərinə aid maraqlı yazılar, sənədlər öyrənmək mümkündür.

Bu məqalələr M. Ə. Rəsulzadənin Polşanın tarixi, ictimai-siyasi həyatı ilə bağlı geniş məlumatə malik olduğunu və Polşa xalqına böyük rəğbətini göstərirdi.

MÖVZU 5.AZƏRBAYCANLI MÜHACİRLƏRİN BEYNƏLXALQ TƏŞKİLATLARDA FƏALİYYƏTİ

1. Azərbaycanlı mühacirlərin "Prometey" təşkilatı və jurnalı ilə əlaqələri

2. Polşada keçirilən tədbirlərdə mühacirlərin fəaliyyəti

1996-cı ildə **Türkiyədə** Semih Vannerin nəşrə hazırladığı "Unutqan tarix" kitabında prometeyçilik hərəkatı belə təqdim edildirdi: "Prometeyçilik, öncəliklə, Rus imperatorluğunda 1917-ci il dövrümüz sırasında ortaya çıxan müstəqil cumhuriyyətlərin başarılışılığından doğan, bu başarılışılıqdan sonra SSRİ-dən ayrılan rus olmayan mühacirlərin qurduqları bir hərəkat olaraq tanınmalıdır. Bu hərəkatın rəhbərləri Şərqi Avropanın paytaxtlarında yerləşdirilər. Qızıl Orduya qarşı müxalifətə qalxan bu kadrular içəridə uğursuzluqla qarşılışınca sürgündə bolşevizmə qarşı bir cəbhə yaratmağa çalışıdilar".

Həqiqətən də özünə mifoloji bir ad seçən bu hərəkat uzun ömürlü olmuş, müxtəlif ölkələrdə yaşayan böyük nüfuz sahibi insanları bir araya gətirmişdir. "Prometeyçi" adı ilə Varşavada, Berlində, Parisdə, İstanbulda, Şanxayda, Münhendə, Helsinkidə, Tokioda, SSRİ ətrafında böyük bir şəbəkə qurulmuşdu. Bu hərəkatın çox əhəmiyyətli fəaliyyətini əks etdirən "Prometey" jurnalı 1926-1938-ci illər arasında Parisdə fasiləsiz olaraq nəşr edilmişdi.

"Prometey" haqqında daha ətraflı məlumatı fransız tarixçisi Etyen Koponun 1993-cü ildə Parisdə çap edilmiş "Prometey hərəkatı" məqaləsindən öyrənmək mümkündür. Həmin məqaləni tanınmış ziyanlı Ramiz Abu-

talıbov 2006-ci ildə Moskvada nəşr edilmiş "Parisdəki görüşlər və illər" kitabında oxuculara təqdim etmişdir. "Prometey hərəkatı" haqqında kitabda aşağıdakı məraqlı məqamlar vardır.

Polşada Prometeyin təşəkkül tapması ilə bağlı "Polskaya Misl" (Polşa düşüncəsi) qəzetiñin redaktoru V. Bançovskinin "Vosxod" ("Şərq") jurnalında çap olunan "Prometey problemi" məqaləsi də məraqlıdır. Müəllif yazırıdı: "Rusiya Lehistanı (Polşaya) çöllüklorın və Şimalın ac bir övladı kimi baxır: o öz qərb "ölkələri"ni qeyb etdiyinə, xarici Monqolustanı felən işgal edir və Çində bir Kommunist Cumhuriyyəti vücudə gətirir. 1926-da V. Ivanov: "Rus dövlətinin qüvvəti özünü işgalda göstərir" deyə yazmışdı. Məhrəm sovet xarici siyasetinin şəhəri da belə deyir: "Şərqdə Yapon faşizmini enmek üçün onun qərbdəki arxasını məhv etmək lazımdır". Sovetlər İspaniyada milliyyətçi Avropa ilə hərb edir və Şanxay cəbhəsində terror hərəkatını himayə edir. Sovetlər Avropada "xalq cəbhələri" təşkil edir və Çini Nippon ilə çarşımaq üçün ayaqlandırırrı.

Qeyd edək ki, "Prometey" ideyası getdiyinə daha çox ölkədə özüñə dayaq tapırdı. Belə ölkələrdən biri də İtaliya idi. İtaliyada yaşayan gənc alim, Yaxın Şərq və Uzaq Şərq problemlərinin tanınmış bilicisi Lauro Maynardi əsasən "Prometey" xalqlarının problemlərindən bəhs edən "Notiziario Orientale" adlı mətbuat orqanı nəşr etməyi başlamışdı.

Göründüyü kimi, İtaliyada da artıq Rusiya əsərəti altında qalan xalqların problemlərinə diqqət yetirilirdi.

"Prometey" jurnalına siyasi və mənəvi dəstəyi verənlər arasında aşağıdakılardı: Bu dəstəyi ilk verən Varşavadakı Şərqişunaslıq İnstitutu idi. İnstitutun "Vosxod-Orient" adlı mətbuat orqanı da çap olunurdu. İ-

veçrədəki dəstəyi isə "Jurnal de Jenev" qəzetiñin baş redaktoru Jan Marten idi. Lakin "Prometey" in ən nüfuzlu lobbisti, 20 ilə qədər İsvəçrənin Xarici İşlər Naziri və Millətlər Liqasında əsas məruzəçisi olmuş Cüzeppé Motta idi. Məhz onun fəallığı ilə 1922-ci ildə Gürcüstanın Millətlər Liqasına daxil olması haqqında qərar qəbul edilmişdi. Cüzeppé Motta SSRİ-nin 1934-cü ildə Millətlər Liqasına daxil edilməsinin qəti əleyhdarı idi.

Fransada isə "Prometey" i Senatın prezidenti Pol Dummerin başçılıq etdiyi "Frans-Orian" Komitəsi, eləcə də Olimardan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Türkiyənin Parisdəki səfiri Fəthi bəy, Mustafa Çökəyoglu, türkoloq Jozef Kastanye və başqaları müdafiə edirdilər...

Qeyd olunmalıdır ki, "Prometey" redaksiyası SSRİ ilə bağlı əksər məlumatı Türkiyədən alırdı. Jurnalın bu bölməsinin əsas müəllifləri M. Ə. Rəsulzadə, Miryaqub Mehdiyev, Mustafa Çökəyoglu, S. Mənaqarı və A. Asatiyanı idilər. "Prometey" də ən çox "İstiqlal"dan (Berlin), "Azərbaycan Yurd Bilgisi", "Yeni Qafqaziya", "Yeni Türküstan" və "Odlu Yurd"dan (İstanbul) yazılar çap edildi. "Prometey" in xidməti sayəsində Avropa ictimaiyyəti Zaqafqaziyadakı sürgünlər, həbslər haqqında məlumat əldə edirdilər.

Qeyd etdiyimiz kimi, 1938-ci ildən başlayaraq "Prometey" jurnalı adında və formatında dəyişiklik etdi. Həmin ildən jurnal bu adla nəşr edilməyə başladı: "La Revyu de Prometey".

Yeni adla nəşr edilən jurnal daha çox Prometey hərəkatının ensiklopediyası tendensiyasına üstünlük verirdi. Jurnalın yeni nəşrinin ilk sayında Varşava Universitetinin professoru A. Lotoçskinin 1905-ci ildə Rusiya Müsəlmanlarının keçirdiyi ilk toplantıya həsr edilən məqaləsi çap olunmuşdur. Müəllif bu ideyanın inkişaf etdirilərək 1917-

1918-ci illərdə bəhərə verdiyini yazdı. Məhz bu ideya rus olmayan xalqların Rusiyadan tamamilə ayrılmاسına və milli dövlətlərin qurmasına şərait yaradırdı.

Həmin sayda "Jurnal de Geneve" jurnalının şef-redaktoru, qafqazlı mühacirlərin yaxın dostu J. Marşenin də maraqlı məqaləsi çap olunmuşdur. Müellif təəssüf edir ki, İspaniya və Çində olan mühabiblər və digər Avropa problemləri Qafqaz məsələsini arxa plana atmışdır. Lakin o, göstərir ki, Qafqaza diqqət yenidən artacaqdır. Jurnalın ədəbiyyat bölümündə isə azərbaycanlı mühacir doktor Miryaqubun Füzuli və Şah İsmayıllı Xətainin yaradıcılığının dərin təhlili verilmişdir.

"Prometey"in yaranma tarixi və fəaliyyəti ilə bağlı alman tədqiqatçısı Muhlenin və Polşa tarixçisi Mikuliçin də araşdırılmaları maraqlıdır.

Tanınmış tədqiqatçı Mirzə Bala Məmmədzadə isə "Prometey"in ayrıca bir gənclər şöbəsi olması haqqında məlumatlar bildirir.

Qeyd edək ki, "Prometey" təşkilatı özünün əsas orqanı olan "Prometey"i nəşr etməklə yanaşı, ayrı-ayrı xalqların mühacirət matbuati orqanlarına da maddi dəstək göstərirdi. Mühacirlərin aşağıdakı yayım orqanlarını bu sıraya daxil etmək mümkündür: 1) Parisdə gürcülerin çap etdiyi "Sakartvelo"; 2) Ruminiyada Krim tatarlarının nəşr etdiyi "Əməl"; 3) Varşavada nəşr olunan "Qafqas", (Şimali Qafqas); 4) İdil-Ural türklərinin yayım orqanı olan "Yana Milli Yol" ("Yeni Milli Yol"); 5) Türküstanlıların nəşri olan "Yaş Türküstan" ("Gənc Türküstan"); 6) Azərbaycanlıların nəşr etdiyi "Qurtuluş".

Qeyd edək ki, 20-30-cu illərdə azərbaycanlı mühacirlərin də fəallığı ilə Qafqaz Birliyi ideyası reallaşış ciddi təşkilata çevrildi. Azərbaycandan, Gürcüstandan, Şimali Qafqazdan olan təmsilçilər bu ad altında

əslində çoxdan fəaliyyət göstərildilər. Qeyd olunmalıdır ki, hələ 1915-ci ildə Səlim bəy Behbudovun fəallığı ilə ayrıca Qafqaz Komitəsi yaradılmış, sonradan bu məsələ 1918-ci ildə Trabzon konfransında, 1919-cu ildə isə Mütəşəkkil Partiyasının qurultayında əsaslandırılmışdı.

Azərbaycanda həmin illərdə yaşayan polyaklar həmişə bu ideyanın tərəfdarı olmuşlar. Belə ki, 1920-ci ilin aprelin 7-də Qafqaz Respublikalarının Tiflis konfransında Azərbaycan nümayəndə heyətindən olan H. Ağayev (heyətin rəisi), F. Xoyski, M. Vəkilovla yanaşı polyak-tatar O. H. Mirzə Kriçinski də təşəbbüs göstərib Qafqaz Cumhuriyyətləri Şurası yaratmaq barədə razılışma əldə etmişdilər. Şuranın yaradılması ilə bağlı 24 maddədən ibarət layihəsinə isə O. Nayman Mirzə Kriçinski hazırlanmışdı. Lakin 1920-ci ilin aprelin 27-də bolşeviklərin Azərbaycanı işgal etməsi səbəbindən bu layihə həyata keçirilmədi.

Lakin bu istiqamətdə çalışmalar davam edirdi. 1921-ci ildə Şimali Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistən nümayəndə heyətləri arasında Parisdə müräciət imzalandı. 1924-cü ilin oktyabr-noyabr aylarında isə Azərbaycan, Gürcüstan və Şimali Qafqasiya təmsilçiləri yenidən Parisdə toplaşır və Qafqasiya Sovet Rus qüvvətlərindən qurtular-qurtulmaz, yüksək dövlət strukturlarının birləşməsi yolu ilə bir federalist qurum yaratmaq planlaşdırılır. Məlum olduğu kimi, hələ 1924-cü ilin iyunun 11-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz nümayəndələrinin imzaladığı protokol əsasında formalanşan Daimi Şura öz qarşısına üç respublika adından diplomatik işlər aparmağı və bu xalqların bir konfederativ dövlətdə birləşdirilməsi üçün bütün tədbirləri görməyi qarşısına məqsəd qoyurdu. Bundan əlavə Daimi Şura aşağıdakı vəzifələrin də yerinə yetirilməsini vacib sayırdı: "... 2) Daimi Şura üç respublikani maraqlandıran bütün

məsələləri müzakirə və həll edir. 3) Daimi Şura hər bir milli təmsilçinin bir səsi olduğunu nəzərə almaqla qərarı birlikdə qəbul edir. 4) Daimi Şura Gürcüstan, Azərbaycan və Şimali Qafqaz ölkələrinin hər birinin təc nümayəndəsi ilə təşkil olunur. Daimi Şura öz Rəyasət Heyətini seçir. 5) Rəyasət Heyəti diplomatik danışçılar aparır. Daimi Şuranın qərarlarının düzgün yerinə yetirilməsinə nəzarət edir, özünün iclaslarını keçirir. 6) Daimi Şuranın yanında katiblik olur. Katibliyin başlıca vəzifələrindən biri Daimim Şuranın protokollarını tərtib etməkdir. 7) Daimi Şuranın milli təşkilatlardan toplanmış və digər mənbələrdən əldə edilmiş maliyyə fondu olur".

Göründüyü kimi, Qafqaz Konfederasiyasının formallaşması üçün ciddi addımlar atıldı.

Bununla bağlı təmsilçilər 1924-cü ilin sonlarında qurtuluş mücadiləsini dəstəkləməklə səlahiyyətli bir Qafqasiya Komitəsi qurur.

1927-ci ildə Varşavada müstəqillik elanının 10 illiyi ilə bağlı keçirilən tədbirlərdə qafqazlı təmsilçilərdən ibarət bir konfederasiya yaratmaq ilkin olaraq səslənir. Bir il sonra isə bu qurumun adından Millətlər Cəmiyyətinə önemli bir nota verilir.

Qafqaz Birliyi ilə bağlı formallaşan bu qurumun fəaliyyətinə Polşa dövləti böyük köməklik edirdi. Eyni zamanda Polşa bu təşkilatın fəaliyyətini də əlaqələndirir, maliyyə işində dəstək göstərirdi.

Qafqaz Konfederasiya görüşünü vacib sayan Azərbaycan, Gürcüstan və Şimali Qafqazın mühacirət-dəki milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda Belçikanın mərkəz şəhəri Brüsseldə toplaşaraq "Qafqaz Konfederasiya sazişi"ni imzaladılar. Ermənistan təmsilçiləri isə sazişi imzalamadan imtina etdilər.

Qeyd edək ki, "Prometey" klubuna daxil olan millətlərin nümayəndələrini narahat edən problemlərdən biri də Moskvanın on illər ididir, davam etdiriyi ruslaşdırma siyaseti idi. Rusiya əsərində saxladığı xalqların doğma dilini məhv edir, amansız bir rejimlə onları ruslaşdırır. Moskvanın yürütdüyü bu siyaset ayrı-ayrı mühacirət mətbəti orqanlarında öz əksini tapır və ciddi tənqid edilirdi. Bu problemi dünya və Avropa ictimaiyyətinə çatdırmaq, Sovetlər Birliyinin yürütdüyü siyaseti ifşa etmək üçün ayrıca bir qurultayın keçirilməsi işinə başlanıldı. 1936-ci ilin mayın 31-dən iyunun 1-dək Varşavada ikigünlük "Dil Qurultayı" keçirildi. Qurultayda aşağıdakı bölgələrin nümayəndələri iştirak edildilər: Azərbaycan, Belorusiya, Gürcüstan, İdil-Ural, İnqiriyə, Kareliya, Komi, Krim, Kuban, Şimali Qafqaz, Türküstən və Ukrayna.

Qurultayı "Prometey" klubunun sədri, professor R. Smal-Stotski açaraq, toplantının məqsəd və vəzifələri haqqında qısa məlumat verdi. Sonra təbrik çıxışları oldu.

İlkin olaraq danışan senator Sedlitski ümuminسانlığın azadlıq uğrundakı mübarizəsinə geniş əsaslandırdıqdan sonra qeyd etdi ki, "Prometey" xalqları yalnız öz xoşbəxtlikləri üçün deyil, bütövlükdə bəşəriyyətin xeyrinə və şərəfinə çalışırlar. Sedliçski çıxışının sonunda Polşa hökuməti adından qurultayı təbrik etdi.

Qurultayı salamladıqdan sonra isə nazir L. Vasilevski "Dünya müharibəsi ərafəsində Polşanın ruslaşdırmaq qarşı mübarizəsi" mövzusunda geniş və məzmunlu çıxış etdi. Qurultay iştirakçıları nazir Vasilevskinin çıxışını gurultulu və ardıcılsmaz alqışlarla qarşılaşdırılar. Bu məruzə ilə qurultayın birinci hissəsi başa çatı.

Qurultayda Azərbaycan nümayəndələri adından, tanınmış mütəfəkkir, M. Ə. Rəsulzadənin yaxın silahdaşı Mirzə Bala Məmmədzadə çıxış etdi.

Qurultayın ikinci günü səhər və axşam iclaslarında ancaq bəyanatların müzakirəsi oldu və bu müzakirələr nəticəsində Millətlər Cəmiyyətinə müraciətin yazılı mətni qəbul edildi. Azərbaycan təmsilçilərinin bir təklifi ilə razılaşdırıldı ki: yəni qurultayda qəbul edilən bəyanatların mətni həm də fransızca Millətlər Cəmiyyətinə təqdim olunsun.

Qeyd olunmalıdır ki, "Prometey" təşkilatı tərəfindən Varşavada "Dil Qurultayı"nın keçirilməsi həm Polşa, həm də xarici mətbuatda öz geniş əksini tapdı. **Qurultayda qaldırılası problemlərin aktuallığı ayrı-ayrı qəzet və jurnallarda əhatəli şəkildə işıqlandırıldı.**

MÖVZU 6. İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNĐƏ AZƏRBAYCAN LEGİONERLƏRİNİN JURNALİST FƏALİYYƏTİ

1. Azərbaycan legionerlərinin mətbuat orqanları
2. "Azərbaycan" qəzetiinin nəşri

İkinci Dünya Müharibəsi illərində sovet xalqlarını təsir dairəsində saxlamaq məqsədi ilə Almaniya dövləti xüsusü təbliğat vasitələrindən məharətlə istifadə etdi. Müharibənin gedişində və Hitlerin ilk aylardakı qələbələrində alman təbliğatının əhəmiyyəti silahın gücündən az olmadı. Təbliğat Nazırılıyi bu sahədəki işini gücləndirmək, əl elanı, kitabça və plakatlar hazırlamaq üçün öz fəaliyyətini «Vinenta» təşkilatı ilə genişləndirdi. 1941-ci ilin 22 iyunundan bir həftə əvvəl on ikiyə qədər rus, ukraynalı, qafqazlı və türk-tatar bir yerə toplanaraq Qızıl Ordu əsgərlərini fərariyyə dəvət edən çağırışlar hazırladı. Bu heyət Göbbelsin təbəciliyində olan oberregierungstar Eberhard Taubert tərəfindən istiqamətləndirildi. Təbliğat Nazırılıyi əl elanları və radio yayımlarından istifadə etməklə yanaşı, partiya natiqlərinin danışıqlarından, filmlərdən və toplantılardan da bəhrələnirdi. Elanların təyyarələrlə sovet bölgələrinə yaxılması işi «Vermaxt-təbliğat» dairəsi ilə birgə aparıldı. Müharibənin başlanğıcında sovet əsgərlərini komandirlərini öldürüb almanın tərəfinə keçməsinə çağırılan səkkiz milyon ədəd vərəqə çap olunub cəbhə bölgələrinə atılmışdı. Vərəqələrdə göstərilirdi ki, bu hərəkətin qarşılığında almanlar sovet əsgərlərinə yaxşı münasibət bəsləyəcəklər.

Qeyd edək ki, müharibənin ilk aylarında bir çox Qızıl Ordu zabitləri bu vərəqələrdən istifadə edərək sərbəst şəkildə almanların tərəfina keçmişdilər. Mühəribənin zamanı uzandıqca vərəqələrin də məzmununda dəyişikliklər yaranırdı. Belə ki, vərəqələrdə xalqın dini hisslerinə müraciət olunur, kilsə və məscidlərin yenidən açılacağı vəd edildi. Çərkəzlərin, gürçü və azərbaycanlıların yaşadığı bölgələrə atılan vərəqələrdə isə kəndli və fəhlələr kolxoz və fabrikların Qızıl Ordu tərəfindən dağdırılmasına qarşı mane olmağa çağırılırdı. Bilavasita vərəqələr hazırlamaqla məşgül olan «Vineta» təşkilatının şefi Taubert Şərq Nazirliyinə tabe olsa da, bu sahəyə rəhbərliyi Təbliğat Nazirliyi aparırdı. Bundan əlavə, vərəqələrin hazırlanmasına sonradan Xarici İşlər Nazirliyi də cəlb olunmuşdu. Taubertin 1943-cü ilin iyulunda Göbbelsə yazdığı bir məlumatda iki il ərzində Şərq Nazirliyi üçün təyyarələrdən atılmaq məqsədi ilə 500 milyon vərəqə və kitabça hazırlanıldığı, 60 milyon ədədin isə çapda olduğu göstərilirdi. Bundan əlavə, türküstanlıların, azərbaycanlıların və gürçülərin öz dillərində «Almaniya hürriyyət gətirir» məzmunlu kitabçalar da yayılırdı.

Qeyd edək ki, hərbi əsirlərə və legionerlərə münasibət də tədricən dəyişir və getdikcə onlara daha çox hüquqlar verilirdi. Artıq 1942-ci ildən başlayaraq hərbi əsirlərin yerləşdiyi düşərgələrdə və legionlarda poçt işi təşkil edilmiş, qəzetlər nəşr olunmağa başlamışdı. Düşərgələrdə «Kliç», «Zarya» adlı qəzetlər nəşr edilir, həm də siyasi təbliğat xarakteri daşıyırıldı.

Ayrı-ayrı xalqların təmsilçiləri, legionerləri öz dillərində qəzetlər, jurnallar, kitablar nəşr edirdilər. Məsələn, ruslar «Könüllü» («Dobrovoleç») qəzetini çap edib legionerlər arasında yayırdılar.

Azərbaycan legionerlərinin yayılmışlığı «Azərbaycan», «Hüküm» qəzetləri, «Milli Birlik» dərgisi Vermaxt tərəfindən maliyyələşdirilir, Azərbaycan legionerlərinin fəlliği ilə çap edildi. Bundan əlavə, legionerlər arasında yayılan «Sıgnal» jurnalı rus dilində çap edilsə də, azərbaycanlıların döyük qəhrəmanlığından bəhs edən çoxlu yazılar nəşr olunurdu. «Azərbaycan» qəzeti isə 1942-ci ilin may-iyun aylarından Berlində (Ünvan: Berlin, W8, Behrenstraße 65, 111) nəşr edilməyə başladı. «Azərbaycan» qəzeti Şərq Nazirliyinin xüsusi himayədarlığı ilə nəşr edildi. Qeyd edək ki, qəzeti ilk saylarında türk-osmanlı şivəsinə üstünlük verən mühacirlərə azərbaycanlı legionerlər etiraz etmiş, onun müasir Azərbaycan dilində, latin əlifbası ilə nəşrinə nail olmuşdular. Sonradan isə qəzet Təbliğat üzrə Baş İdarətin himayəsinə keçirilmişdi. Qəzet Berlində nəşr edildi, 6-8 səhifədən ibarət idi və tirajı 10 mindən 20 minə qədər artırdı. **Qəzetdə Məcid Musazadə (Qarsalanlı) redaktor, Cəmil Isgəndərli redaktor müavini, Əliheydər Süleymanov arxiv işçisi, Mövsum Babayev təlimatçı, Xalıq Babayev mətbəə işləri üzrə texniki əməkdaş, Zahid Ağayev icraçı katib, Əli Adıgozəlov korrektor** vəzifəsində çalışırdılar. Bəzi məlumatlara görə Sovet Azərbaycanında sonralar «Mixaylo» kimi məşhurlaşmış Mehdi Hüseynzadə də legioner olmuş və «Qurbətzadə» təxəllüsü ilə həmin mətbuat orqanlarında çıxış etmişdir. Qəzet 1945-ci ilin mart ayına qədər nəşr edilmişdir.

Qeyd edək ki, qəzetdə milli istiqlalımız, milli tariximiz, adət və ənənəmiz, adəbiyyatımız, folklorumuzla bağlı çoxlu yazılar çap edildi. **Qəzeti 1942-ci ildəki 20 dekabr tarixli sayında (N28)** «Milli Azərbaycan» başlıqlı bir məqalədə yazılırdı: «Taburlarımızın başları üzərində dalgalanan üçrəngli bayraq - bu Azərbaycanın bayrağıdır. Milli Azərbaycan bayrağı». Qəzeti eyni sayında «Göy-

Qırmızı-Yaşıl» (Milli Azərbaycan bayrağı) «Milli Azərbaycan bütün xalqın Azərbaycanıdır», «Sınıflar yox, milletlər var» kimi milli Azərbaycan ideolojisinin əsaslarını anladan məqalələr çap olunurdu.

Azərbaycan legionerlərinin Berlində nəşr edilən «Azərbaycan» qəzetiinin 1943-cü ilin avqust (32(60) sayındaki materiallar, məlumatlar, yazılar olduqca maraqlıdır. Bu yazılar legionerlərin həyatını, fəaliyyətini öyrənməkdə ilkin mənbədir.

Qəzetdə şer və hekayələrə, şairlərimizin, yazıçılarının əsərlərindən nümunələrə və əsərlərinin təhlilinə də yer verilirdi. «Böyük milli və lirik şairimiz Hüseyn Cavid» məqaləsində yazılmışdı: «Azəri türk ədəbiyyatının milli və lirik şairi, mənzum və mənsur dram əsərlərinin yaradıcısı, müasir ədəbi varlığımızın parlaq tacı olan Hüseyn Cavid tanımayan bir azəri türkü və onun inci kimi qiymətli şeirlərini sevə-sevə oxumayan bir çox qabaqcıl türk ziyanlığı belə yoxdur. Cavid təkcə Azərbaycan, Qafqaz deyil, eyni zamanda, bütün Orta Asiya millətləri, Kazan, Krim, Idil-Ural tatarları, Türkiye və Iran xalqları arasında belə özünü yaxşıca tanıtmış və müasir şərqiñ diqqətəşyan şairləri sırasına daxil olmuşdur». Sonra Hüseyn Cavidin «Uçurum» əsərindən Əkrəm ilə İldirimin səhbətindən parçalar verilmiş, «Şeyx Sənan»dakı Şeyx Hadi və Şeyx Kəbirin dialoqu təsvir olunmuş, maraqlı təhlil aparılmışdı. Məqalənin sonu bu sözlərlə yekunlaşır: «hələ 1917-ci il inqilabının müdhiş dəhşətləri ilə həyəcana gəlmış və xalqımıza azadlıq deyil, zülm və işgəncə gətirən belə bir amansız tufandan mütəəssir olmuş şair Azərbacanda doğan aprel tufanı ilə əlaqədar olan (situasiyaya) qarşı üşyan bayraqı qaldıraraq yazmışdı:

Elə bir əsr içindəyəm ki, cahan
Zülm dəhşətlə qırılıb yanıyor,

Üz çevirmiş də Tanrıdan insan,
Küfri haq, cəhli mərifət sanıbor.
Dinləməz kimse qəlbini, vicdani,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yiğin canı,
Hər münafiq, şərəfsiz, əxlaqsız».«Azərbaycan» qəzetiinin saylarında belə maraqlı yazılar tez-tez dərc olunurdu.

MÖVZU 7. "AZƏRBAYCAN" QƏZETİNDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ TARİXİ, MƏDƏNİYYƏTİ İLƏ BAĞLI YAZILAR

1. Milli Azərbaycan Qurultayı ilə əlaqəli yazıların
nəşri

2."28 May" istiqlalı haqqında

"Azərbaycan" qəzeti 1943-cü ilin 14 noyabrında çap edilmiş 46(74)-ci sayıda isə Berlində keçirilən Milli Azərbaycan Qurultayı haqqında geniş məlumatlar dərc olunmuşdur. Qəzətdə qurultaya göndərilən təbriklərin mətni və çıxış edənlərin məruzələri ilə də tanış olmaq mümkündür. Bundan əlavə, çıxışçıların fotoları da verilmişdir ki, bu da həmin şəxsləri tanımaq, öyrənmək baxımdan maraqlıdır.

Qəzeti 46-ci sayının 1, 2, 3, 4, 5-ci səhifələrində Milli Azərbaycan Qurultayının materialları verilib. 5-ci səhifənin sonunda legioner Miskinin «Ey cavavlar» şeiri çap olunmuşdur. Bədii və sənətkarlıq baxımından yüksək olmasa da, tarixiliyinə görə əhəmiyyətli olan həmin şeirdə vətənin azadlığı ideyası əsas götürülmüşdür:

"Sən bir cəsur türk oglusan, qəhrəman!

Azad elə öz yurdunu düşmandan!».

Qeyd edək ki, 1943-cü ilin noyabrın 6-da Almaniyanın Berlin şəhərindəki «Kayserof» mehmanxanasında keçirilən Milli Azərbaycan Qurultayı haqqında da "Azərbaycan" qəzətində maraqlı məlumatlar verilib. Milli Azərbaycan Qurultayının keçirilməsində əsas təşəbbüskar Ə. Fətəlibəyli idi. Belə ki, o, Almaniyadakı müxtəlif azərbaycanlı qurumların nümayəndləri ilə dani-

şıqlardan sonra, həmin qrupların birləşdirilib vahid orqan yaradılması ideyasını Vermaxt qərargahında irəli sürür və bu fikir qəbul edilir (qeyd edək ki, həmin vaxt Almaniyada Milli Azərbaycan Komitəsi, Gənc Azərbaycanın Millətçi-lər Qrupu və digər qruplar vardı). SSRI-yə və bolşevizmə qarşı yönəlcək bu birləşmədən Almaniya dövləti də öz maraqlarına uyğun faydalanaşmaq istəyirdi. Bu məqsədlə də Almaniya hökuməti Milli Azərbaycan Qurultayının keçirilməsinə şərait yaratdı. "Azərbaycan" qəzeti isə 1943-cü ildə nəşr edilən 46-ci sayı bütövlükdə qurultaya həsr edilmişdi.

Tanınmış Azərbaycan hərbçisi, bir zamanlar Gəncə üsyəninin başçısı olmuş Cahangir bəy Kazimoğlu kürsüyə qalxıb Milli Azərbaycan Qurultayını açıq elan etmişdi.

Qəzet yazdı ki, Qurultayda Cahangir bayın giriş sözündən sonra döyüş meydانından yenice gəlmış zabit Süleymanov söz alaraq, Rəyasət Heyatının seçilməsini təklif etdi. Rəyasət Heyatına sədrlilik Abbas bəy Atamalibəyova təpsirildi və o, kürsüyə qalxıb, qısa, lakin dərin mənalı nitq söylədi.

Abbas bəydən sohra Mayor Ə.Fətəlibəyli çıxış etdi. O, dedi: «Biz çar valilərinə, bolşevik əsarətinə dözmədiyimiz kimi, hər hansı bir millətin hakimiyyətinə də dözməyəcəyik. Azərbaycanı azərbaycanlılar idarə etmiş və yenə onlar idarə edəcəkdir».

Ə. Fətəlibəylinin məruzəsində "Yeni Azərbaycan"ın quruculuq modeli verilirdi. O, göstərirdi ki, "Yeni Azərbaycan"da başqa millətlərin də xoşbəxt yaşaması üçün hər cür şərait yaradılacaq. Və bütün qafqazlılar "Yeni Azərbaycan"da özlərini evlərindəki kimi hiss edəcəklər. Ə. Fətəlibəyli məruzəsini bu sözlərlə bitirirdi: "Şübəye yoxdur ki, bütün qafqazlılar son damla qanlarına kimi öz müqəddəs borclarını yerinə yetirəcək və Almaniya ilə birlikdə in-

sanlığın düşməni olan bolşevizmlə mübarizə aparacaq və bütün Qafqaz xalqlarını bolşevik zülmündən azad edəcək! Yaşasın azad və müstəqil Azərbaycan! Yaşasın vahid, azad və müstəqil Qafqaz!».

“Azərbaycan” qəzeti yazırkı ki, Qurultayın axşam toplantısında da çıxışlar davam etdirildi. Berlin nümayəndələrindən Tuqay bəy, Abdulla Babayev, Israfil bəy, Fuad bəy, Molla Axundov, böyük komandanlarından Orucov, Balakişiyev və SS hissələri adından Bağırov, Əliyev və digərləri çıxış etdilər.

Tanınmış mühacir Fuad Əmircanın çıxışının mətni isə «Azərbaycan» qəzetində belə verilmişdi: **“Daxilda və xaricdə gedən bu amansız mübarizəmizin bir tək ilham mənbəyi vardi: - 28 May!”**

“Azərbaycan” qəzeti yazırkı ki, 1943-cü ilin noyabrın 7-də səhər vaxtı qurultay nümayəndələri Berlin şəhərindəki şəhid əsgər abidəsi üzərinə gül çələngi qoysular. Yüzlərlə legioner, müasir geyimli azərilər ilk qarın düşdүynə baxmayaraq, dərin bir hörmət duyuları içərisində dayandılar.

Qəzet yazırkı ki, Qurultayın 7 noyabr axşam toplantısı daha parlaq və təntənəli surətdə davam etdirildi. Axşam toplantısında bir çox yüksək rütbəli əsgər və xüsusi dəvətlilər içərisində general-leytenant Helmic, ober-leytenant Ridel, ober-leytenant Bohme, böyük müfti Əminəl Hüseyn cənabları da vardi.

Qəzet yazırkı ki, sonra Qurultaya dəvət olunmuş mühacirətdə yaşayın qonaqlara söz verildi. Şimali qafqazlılar adından Əhmədnəbi bəy Maqoma, gürcülər adından Qablinai, ermənilər adından Camalyan, Türküstanlılar adından Vəli bəy Qəyyum, Idil-Urallılar adından Şəfi bəy Elmas Milli Azərbaycan Qurultayını hərarətlə təbrik etdilər.

“Azərbaycan” qəzeti yazırkı ki, Milli Azərbaycan

Qurultayının axşam toplantısı Azərbaycanın milli marşı və alman milli himninin xor oxunması və milli oyunlarının ifası ilə yekunlaşdı.

Milli Azərbaycan Qurultayı azərbaycanlıarda böyük ruh yüksəkliyi yaratmışdı. Onların qurultayda keçirdiyi təəssüratlar legionerlərin nəşr etdiyi «Azərbaycan» qəzetində geniş təsvir olunurdu.

Qeyd edək ki, Berlində Milli Azərbaycan Qurultayının keçirilməsi azərbaycanlıların vahid bir təşkilat ətrafinə birləşməsinə ciddi təsir göstərmişdi.

Bundan əlavə, Berlində Azərbaycanın Milli Birlik Məclisinin orqanı olaraq «Milli Birlik» jurnalı da nəşr edildi. Aylıq olaraq çap edilən jurnalda (1000 nüsxə tirajla) rəsmi məlumatlarla yanaşı, Azərbaycanın tarixi, müstəqilliyi ilə də bağlı yazınlara rast gəlmək mümkün idi. Jurnalın redaktoru Cəlil Isgəndərli, aparıcı müəllifləri Ənvər Qaziyev, Cabbar Məmmədov və Lətif Kərimov idi.

Əlavə edək ki, Azərbaycan legionerlərinin fəallığı ilə ana dilimizdə bəzi kitablar da nəşr edilmişdir. Belə ki, N. Nərimanovun «Bahadır və Sona» əsəri, Ceyhun Hacıbəylinin tərtib etdiyi «Atalar sözü», Lətif Kərimovun «Azərbaycan şə'rleri almanaxı», Cabbar Məmmədovun isə «Azərbaycanda milli hərəkat» (1920-1941-ci illərdə Azərbaycan xalqının mübarizəsinə aid) kitabı nəşr edilmişdi.

Legionerlərin fəaliyyətindən, döyüş şücaətindən bəhs edən yazınlara «Sıqnal» jurnalında da rast gəlmək mümkündür. Jurnalın 4-cü səhifəsində mayor Əbdürəhman Fətəlibəylinin qəhrəmanlığı, döyüş şücaəti haqqında məqalə və onun zabit formasında fotosu yerləşmişdi.

MÖVZU 8. AZƏRBAYCAN LEGİONERLƏRİNİN İDEYA-SİYASI VƏ BƏDİİ İRSİ

1.Ədəbi-bədii yazılar 2.Siyasi yazılar

Ikinci Dünya müharibəsi illərində legioner hayatı yaşamağa məcbur olmuş həmvətənlərimiz ədəbiyyat, tarix, incəsənət, mətbuat, müharibədən sonra isə ideologiya, siyaset sahəsində çox zəngin irs yaradmışlar. Şübhəsiz, bu irsi zamanın, dövrün, onların məcbur yaşadıqları mühitin şərtlərindən kəndəda tədqiq etmək qeyri-mümkündür.

Qeyd olunmalıdır ki, legionerlərimizin məhz bu istiqamətdəki fəaliyyəti haqqında ilk geniş məlumat 1995-ci ildə «Müsavat» jurnalının 5-ci sayında verilmişdir. Sonradan, 2001-ci il-də «Ekspres» və «525-ci qəzet»lərdə legion ədəbiyyatı nümunələri çap olundu. Beləliklə, XX əsr tariximizin, eləcə də XX əsr Azərbaycan ədəbiyyatımızın böyük bir sahəsinin öyrənilməsi imkanı yarandı.

Şübhəsiz ki, legion irsini Azərbaycan mühacirətin dən ayrılıqda təsəvvür etmək qeyri-mümkün olsa da, lakin özünəməxsus xüsusiyyətləri də yox deyildir.

Azərbaycan legionerlərinin mətbuat, siyasi və ədəbi-tarixi irsinin yaşadılmasında onların nəşr etdikləri qəzet və jurnalların, broşuraların, məcmuələrin böyük əhəmiyyəti vardır. Bu mətbuat orqanlarda xalqımızın tarixi, ədəbiyyatı, dili təbliğ edilmiş, milli ruh, vətənpərvərlik hissi qorunub saxlanılmışdır.

Legion ədəbiyyatının ilk nümunələrinə 1942-ci il-dən Almaniyadan Berlin şəhərində nəşrə başlayan «Azərbaycan» qəzetində rast gəlmək mümkündür. M. Musaza-

dənin (Qarsalani) redaktorluğu ilə nəşr edilən qəzet toxunduğu əhəmiyyətli məsələlərə və dairəsinə topladığı ədəbi qüvvələrin mədəni, mənəvi əlaqələri qoruyub saxlamasına görə dəyərli idi.

«Azərbaycan» qəzeti ədəbiyyat səhifəsində legionerlər müxtəlif adlar və təxəllüs'lə öz yazılarını çap etdirirdilər: legioncu Ucadağlı, Bülövlü Əhməd, Əsiri-Şirvani, R. Ümid, legioncu Qurbətzadə, Əsəd Eldost, M. Çələbioğlu, legioncu T. Mustafayev, legioncu Daşqın, H. Əli, legioncu Miskin, legioncu Nəbi, legioncu Miryaqub, legioncu Bəxtiyarlı və s.

Qeyd edək ki, legion ədəbiyyatında əsas başlıca mövzu Vətən həsrəti, Vətən sevgisidir. Bu şeirlərdə və ədəbi nümunələrdə Azərbaycanın həsrəti, doğma yurdú görmək, oraya qayıtmək istəyi çox təsirli səhnələr yaradır. Legioner Ucadağlı «Mən» şeirində bu həsrəti belə ifadə edirdi:

Soruşma halımı vəfali dostum,
Çünki vətənimdən aralıyan mən.
Uçan durnalarla uçmaq istərəm,
İncə qanadlardan yaralıyan mən .

Vətən sevgisi, yurd həsrəti legioner Bülövlü Əhmədin də yazılarında öz əksini tapırdı:

Mən sevirəm milləti, həm vətəni,
Millətim Türk, vətənimdir Azəri!
Şanlı bir ölkədir, yoxdur heç misli,
Hər dürlü səfəsi vardır ölkəmin.

Digər legioner T. Mustafayev isə «Ana» şeirində yazdı:

Sir kimi girmişəm bu gün meydana,
Soyğunçu bolşevik məhv olsun deyə.
Qoy ağ günəş doğsun Azərbaycana,
Məhəbbət bayraqı ucalsın göyə .

Vətənin azadlığı və istiqlalı mövzusunda legion ədəbiyyatında çoxlu nümunələrlə qarşılaşmaq mümkündür. **Bələ nümunələrdən birinə - legioner Yıldırımin «Var bizim ellər» şeirinə diqqət yetirək:**

Yüksələr göylərə ziynətlə taxtum,
Açılar bağlanmaz taleyin, baxtin.
Vətən! Yaxınlaşır azadlıq vaxtin,
Parlaq gələcəyin var, bizim ellər.
Legioner Nəbinin şeirlərində isə vətən məhəbbəti,
vətən ayrılığı hissəleri olduqca emosional və təsirlidir:

Mən sənə qurbanam vətən, sən nə qədər şirinsən,
El bilir, aləm bilir Fərhad mənəm, Şirin sən.
Oylağışan, yurdusan pələngin sən, şirin sən,
Sən mənim ürəyimsən, ürək bənd siz olmaz.
Könül vətənsiz olmaz!

Legionerlərin şeirlərində doğma Azərbaycana həsrət, vüsəl ümidi, vətənin hüsnünü, gözəlliyini tərif elementləri oxunaqlı və poetikdir.

Qeyd edək ki, legionerlərin yaradıcılığında sevgi, məhəbbət duyğulu şeirlər də üstünlük təşkil edir. **«Əsiri-Sirvani» təxəllüsü bir legioner “Dağlar qızına”** şeirində yazdı:

Onsuz da könlümün yarası vardır,
Yəni bir ləkə də vurma, sən gözəl!
Kəsikdir ürəyim, parası vardır,
Dağlıq əlində, vurma, sən gözəl.

Legioner Daşqının «Gözəl qız» şeiri də bu baxımdan oxunaqlıdır:

Nə gözəl çəkibdir kamil sənətkar,
Qaşların bənzəyir yaya, gözəl qız.
Gözlərin göylərin sürəyyasıdır,
Buxağın şüx salır aya, gözəl qız.
Qırqovul bəzəkli, tuti dilli sən,

Tovuz yaraşlıq, durna tellisən,
Mina gərdənlisən, incə bellisən,
Heyranam qamatə, böya, gözəl qız!.

Legionerlərimizin ədəbi yaradıcılığında qəzəl janrına da rast gəlmək mümkündür. Legioner şair Samil Atabayin **«Bu imiş»** qəzəli təsirli və ifadəlidir:

Bəxtimin, taleyimin hökmü-qisası bu imiş,
Həm səadətli günün sonda sadası bu imiş.
Bir bəla ilə qərib qurbətə düşdüm, nə edim,
Tanrıının mən yazığa rəhmi-rəvəsi bu imiş.

Sovet İttifaqı Qəhrəmanı olmuş Mehdi Hüseynzadənin legioner hayatı yaşaması bəzi mübahisələrə səbəb olsa da və bununla bağlı Azərbaycan mətbuatında bir çox müxtəlif mövqeli yazılar çap olunsa da, onun **«Azərbaycan»** qəzetində şeirlərinin və bəzi sənədlərin tapılması faktların doğruluğunu sübut etdi.

Mehdi Hüseynzadə şeirlərini **«Qürbətzadə»** təxəllüsü ilə yazdı. Müəllifin **«Görən olsayı»** şeirində də həsrət, kədər, ayrılıq motivləri üstünlük təşkil edir:

Qərib bir ölkədə təkcə qalandı,
Baxıb üfüqlərə ilhamlı alanda,
Açıqlanma mənə yada salanda,
Vətənda qoyduğum nazlı dilbəri.

Qeyd etdiyimiz kimi, legionerlərimizin bəzilərinin yaradıcılığında felyeton nümunələrinə də rast gəlinir və bir neçə tarixi əsərlərin də yazılılığı haqqında məlumatlar vardır.

Əllinci illərdən başlayaraq isə legionerlərin fəaliyyətində siyasi, mətbü, ideoloji yazılarla üstünlük veriliirdi. Türkiyənin Ankara şəhərində **«Azərbaycan»** jurnalında, Almanıyanın Münhen şəhərində isə eyni adlı dərgidə legionerlər fəaliyyətlərini davam etdirirdilər.

Mayor Ə. Fətəlibaylinin əllinci illərdəki mətbü fəaliyyəti xüsusi olaraq dəyərləndirilməlidir. Məşhur legio-

nerin həmin dövrdəki ilk məqalələrindən biri tanınmış müsiqi xadimimiz, böyük bəstəkar Ü. Hacıbəyliyə həsr edilmişdi. Müəllif öz məqaləsini belə adlandırmışdı: «Azərbaycan xalqının böyük oğlu». Ə. Fətəlibəyli məqalədə Üzeyir bəyin Azərbaycan musiqisi tarixindəki mövqeyini yüksək dəyərləndirir və böyük bəstəkarın Sovetlər Birliyində kommunist rejiminin qurbanı olduğunu göstərirdi. Belə ki, 1920-ci ilə qədər «Leyli və Məcnun», «Şah Abbas», «Əsl və Kərəm», «Şeyx Sənan», «Rüstəm və Söhrab» kimi operalar yazan, «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan» operettalarını hazırlayan Ü. Hacıbəyli Sovet dövründə 1938-ci ilə qədər susmağa məcbur oldu. Üzeyir bəy isə hər tərəfdən təzyiq altında saxlayırdılar.

Ə. Fətəlibəyli haqlı olaraq qeyd edirdi ki, Sovetlər Birliyində hansı cəhdlər göstərilsə də, Ü. Hacıbəylinin adını Azərbaycan tarixindən, Şərq və Türk-müsəlman musiqisindən ayrı tutmaq qeyri-mümkündür.

Ə. Fətəlibəyli «Sovet təcavüzünün Koreyada məhv» məqaləsində isə Sovetlər Birliyinin siyaseti tənqid edilməkdədir.

Ə. Fətəlibəyli «Kommunizm xalqlara həyat təmin edə bilərmi?» məqaləsində isə kommunist ideologiyasının mənasızlığını sübuta yetirir. Müəllif göstərir ki, bolşeviklərin marksizmdə diqqət yetirdikləri başlıca xətt proletariatın diktaturasıdır. Burada bütün qalan suallar ona tabe edilmişdir. Proletariatın diktaturası üçün başlıca vasitə sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksə görə proletariat dikturasının başlangıç mərhələsi bütün köhnəni və keçmiş dövlət maşınına dağıtmak, ikinci mərhələdə isə yeni dünya qurmaqdır. Müəllif göstərir ki, marksizmi əsas götürən Stalin özünün qəddar prinsipləri ilə üzərində qurduğu sosializmdə sınıflar mübarizəsini əsas götürür və qeyri-proletar elementləri məhv edir.

Ə. Fətəlibəyli «Kommunizm xalqlara həyat təmin edə bilərmi?» məqaləsi Sovet gerçəkliliyinin tənqidini baxımdan dəyərlidir.

Ə. Fətəlibəyli «SSRI-yə qarşı psixoloji müharibə haqqında» olan əsərində isə Qərb-SSRI münasibətlərini ciddi təhlil edir.

Ə. Fətəlibəyli məqalələrində Sovet dövlətinin siyasetini kəskinliklə tənqid edir, onun iç mahiyyətini göstərir. O, «Kreml hürr dünyyanın gözü önündə hərriyyət əleyhinə «Xalqlar» Konqresi çağırı» adlı yazısında Moskvanın təşəbbüsü və maddi yardımı ilə 1952-ci ilin dekabrın 12-də Vyanada keçirilən «Xalqların Sülhü Müdafiə» Konfransını «Politbüronun» növbəti oyunu adlandırırdı.

Ə. Fətəlibəyli «Sovet-Fin hərbi» əsərində isə sovet dövlətinin bəzi gizli hərbi planlarını açıqlayırdı. Göstərir ki, Qızıl Ordunun Siyasi idarə müdürü Kremlin tapşırığını ifadə edərək bildirirdi ki, almanlar Polşanı 18 gündə məğlub etdi, biz isə 3 milyon 800 minlik Finlandiyani bir həftəyə məğlub etməliydik ki, bütün Avropa biza baş aysın. Lakin bunun əksinə olaraq Sovet qoşunları finlərin qəhrəman müqaviməti ilə üzləşdilər, tezliklə 7-ci ordunun rəhbərliyi də dəyişdirildi. Bu, Sovet Ordusunda ciddi problemlərin olduğunu göstərirdi.

Ə. Fətəlibəyli «Kommunizm - utopiyadır» məqaləsində öz fikirlərini «Proletar diktatorluğu», «Proletarlaşma və dövlət nəzəriyyəsi», «Diamat» bölmələrində qruplaşdırır, geniş təhlillər aparır, kommunizmin nəzəri fikirlərinin mənasızlığını göstərirdi.

Ə. Fətəlibəyli yazılarında Azərbaycan legionerlərinin vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşən insanlar olduğunu daima vurgulayırırdı.

Azərbaycan legionerlərindən daha çox mətbü fəallıq göstərənlərdən biri də Məcid Musazadə (Qarsalanı) idi.

Məcid Musayev – Musazadə (Təxəllüsü Məcid Qarsalani-dır) əslən İsmayıllı rayonunun Qərsələ kəndindəndir.

Qeyd edək ki, M. Musazadənin mətbu fəaliyyəti çoxşaxəlidir. Belə ki, 1942-1945-ci illərdə Azərbaycan legionçularının «Azərbaycan» qəzeti başçılıq etmiş M. Musazadə mətbu fəaliyyətini 50-ci illərdən davam etdirməyə başladı. 50-ci illərdəki ilk fəaliyyəti dövründə o, da-ha çox Azərbaycan folkloru araşdırmlarına, el ədəbiyyatı nümunələrinin nəşrinə üstünlük verirdi.

M. Musazadənin bu dövrdəki mətbu irsi sırasında «Üzeyir Hacıbəylinin «Leyli-Məcnun» operasının 45-ci il-dönümüna ithaf edirəm» məqaləsi çox maraqlıdır. Məqalədə o, böyük bəstəkarımız Üzeyir bəyin Azərbaycan mədəniyyəti və musiqisi tarixindəki mövqeyini açıqlayır, həyat və fəaliyyəti ilə bağlı geniş məlumatlar verir.

Onun yaradıcılığında «Azadlıq» radiosunda hazırladığı verilişlər də xüsusi yer tutur. Bu verilişlər içərisində «Azərbaycan Qızıl Ordusunun qurulması və ləğv edilməsi», «Stalin terrorunun qurbanları: Əliheydər Qarayev», «Azərbaycanın Şəumyan fitnəkarlığından qurtulması mü-nasibəti ilə» yazılarının Azərbaycanın XX əsr tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyəti vardır.

Qeyd edək ki, M. Musazadənin mətbu fəaliyyətində ermənilərin yaratdığı qondarma «Dağlıq Qarabağ» probleminə çox sərt münasibət vardır. Onun bu mövzudakı yazıları sırasında «Qarabağın zəngin tarixinə dair» əsəri xüsusi əhəmiyyətli və dəyərlidir.

Qeyd olunmalıdır ki, M. Musazadənin şəxsi arxivində Qarabağ hadisələri ilə bağlı BMT-nin Baş katibi Peres de Heylerə və Türkiyənin o zamankı prezidenti Turquṭ Özala ünvanladığı məktublar da vardır.

M. Musazadənin 90-ci illərdə Azərbaycana göndərdiyi, müəllifi mühərabədə həlak olmuş H. Haqverdiyevin

hazırladığı «Nizami» portreti mədəniyyətimizə onun qəlbən bağlılığının nəticəsidir.

Azərbaycan legionerlərindən Fuad Əmircanın da mətbu irsi olduqca maraqlı və zəngindir. Azərbaycan Xalq Cumhuriyyəti dövründə (1918-1920) Azərbaycanın Maliyyə Naziri olmuş Əbdülləlibəy Əmircanın oğlu olan Fuad Əmircan bolşevik ordularının gəlişi ilə 1923-cü ildə Türkiyəyə getmək məcburiyyətində qalır. İstanbulda Qatalasaray məktəbini bitirdikdən sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F. Əmircan 1941-ci ildə «Təsviri Əfkar» qəzetiñin müxbiri olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. F. Əmircanın fəallığı ilə Azərbaycan legionerlərinin «Azərbaycan», «Hücum» qəzetləri və «Milli Birlik» jurnalı nəşr edilir. F. Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisi sədrinin müavini seçilir. 1943-cü ilin noyabr ayında Milli Azərbaycan Komitəsinin birinci qurultayında F. Əmircana böyük etimad göstərilir və o, Azərbaycan Milli Komitəsinə Başqan Yardımcısı seçilir.

İkinci Dünya hərbindən sonra F. Əmircan müxtəlif mətbu orqanlarda «Dəryab» təxəllüsü ilə məqalələrlə çıxış edir. Bu baxımdan onun «Qafqasya» jurnalındakı yazıları maraqlıdır. F. Əmircan mətbuat sahəsindəki fəaliyyəti ilə yanaşı, yüksək dövlət vəzifələrində də çalışmışdır. Belə ki, o, 1955-1961-ci illərdə Türkiyənin Almaniya səfirliliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat İsləri Komitəsinin direktoru olmuşdur. O, 1961-1974-cü illərdə «Amerikanın səsi» Radiosunun Türkiyə şöbəsinin direktoru işləmişdir. 1974-cü ildə Verner Hofer-ə birgə onun «Dünyaya iki baxış» kitabı nəşr edilmişdir.

Azərbaycan legionerlərinin ən fəallarından biri də doktor Məhəmməd Kəngərlidir. Türkiyənin Ankara şəhərində yaşamış M. Kəngərlidə mətbuatda çoxlu sayıda mə-

qalələrlə, yazılarla çıxış etmiş, kommunist ideologiyasına qarşı sərt mübarizə aparmışdır. M. Kəngərlinin fəaliyyətində diqqəti cəlb edən bir mühüm cəhət də onun Azərbaycanın müstəqilliyi mübarizəsində inamlı olması, o dövrədə keçirilən bir sıra konfranslarda fəallıq göstərməsidir.

M. Kəngərli əşəsi 1949-cu ilin fevralında qoyulan Azərbaycan Kültür Dərnəyinin fəallarından olmuş, Ankarada bu günə qədər yayınlanan «Azərbaycan» dərgisində çoxlu sayıda məqalələrlə çıxış etmişdir.

M. Kəngərli 1951-ci ilin noyabr ayının 30-da Münhendə Şərqi Avropa, Qafqaz və Türküstan mühacirlərinin keçirdiyi toplantıda iştirak etmiş, digər xalqlarla birgə Azərbaycanı da istismar edən Sovetlər Birliyinin imperialist siyasetini tənqid etmişdir.

Qeyd edək ki, mühacirətdə yaşamağına baxmayaraq M. Kəngərli yaxın əməl dostları ilə birgə Azərbaycan ictimai-siyasi mühitinə təsir göstərməyə, əlaqələr qurmağa çalışırdılar. Bu əlaqələr vasitəsi ilə onlar M. Ö. Rəsulzadənin əsərlərini, yayınladıqları mətbə yəzilərini müxtəlif vəstələrlə Azərbaycana çatdırırdılar. Tanınmış alimimiz Xudu Məmmədov, şair Bəxtiyar Vahabzadə, dirijor Niyazi, professor Abbas Zamanov və başqaları ilə M. Kəngərli six münasibətlər yaratmışdı.

1988-ci ildə ermənilərin Azərbaycana ərazi və Qarabağ torpaqlarını ələ keçirmək iddiaları xalqda böyük etirazlar doğuranda M. Kəngərli də mətbuatda və keçirilən konfranslarda ermənilərin hərkətlərini, Sovetlər Birliyi rəhbərlərinin isə ermənipərəst mövqeyini kəskin tənqid etdi. M. Kəngərlinin və digər əqidə dostlarının fəallığı ilə Azərbaycan Kültür Dərnəyi tərəfindən Qarabağ hadisələri ilə bağlı müxtəlif dillərdə bir çox sənədlər, kitabçalar da yayınlandı. Sonralar ingiliscə çap edilən «Dağlıq Qarabağ faciəsi» kitabçası bu mənada əhəmiyyətli idi.

M. Kəngərli əməl dostları ilə öz etirazlarını Avropa Parlamenti Başqanlığına da bildirirdi. Belə ki, 1989-cu ildə göndərilən etiraz məktubunda fransız millət vəkili Simon Veymlin ermənipərəst mövqeyi və onun 1989-cu ilin iyulun 9-dan 13-dək Strasburqda keçirilən Avropa Parlamentinin aylıq toplantısında «Qarabağ məsələsinin ermənilərin istəkləri formasında həlli» qərarı kəskin olaraq pişnilmişdi.

1990-ci ilin 20 Yanvar hadisələri ilə də bağlı M. Kəngərli Türkiyə mətbuatında və ictimai-siyasi həyatında fəallıq göstərmişdi.

Azərbaycan mühacirət mətbəti orqanlarında, daha çox Almaniyada nəşr edilən «Azərbaycan» jurnalında çıxış edən legionerlərdən biri də Şamil Atabəydir. Şamil Atabəy yazılarında Stalin rejimini tənqid edir, sovet dövlətinə sərt münasibətini açıqlayırdı. Ş. Atabəy «Kommunistlərin «ideoloji işləri» məqaləsində isə göstərirdi ki: «Pravda» qəzeti hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insani Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir».

Qeyd edək ki, legionerlərdən Süleyman Təkinərin də maraqlı ədəbi tənqidini və publisistik yazıları vardır. Bu baxımdan Təkinərin «Sovet Azərbaycanında tənqidlərə hədəf olan bəzi şeirlər üzərində araşdırımlar» adlı yazısı maraqlıdır. Müəllif bu məqaləsində Rəsul Rzanın yaradıcılığındaki yenilikçi mahiyəti təhlil etməyə çalışmışdır.

Tanınmış legioner Abay Dağlıının ədəbi-bədii yaradıcılığı ciddi maraqlı doğurmaqdadır. İkinci Dünya müharibəsindən sonra Türkiyəyə qayıtmağa müvəffəq olan Abay Dağlı vətən, yurd həsrəti ilə şeirlər yazsa da, daha çox dramaturgiyaya meyllənmişdir. Dram əsərlərinin mövzusunu əsasən Azərbaycan və Türkiyə xalqlarının həyatından alan Abay Dağlıının «Dədə Qorqud», «Gənc ata»,

«Sakarya qərargahı», «Füzuli», «Natəvan» kimi pyesləri onun böyük istedad sahibi olduğunu göstərirdi.

Onun əsərləri sırasında «Füzuli» pyesi xüsusi yer tutmaqdadır. Bu əsər ilk dəfə 1961-ci ildə Ankarada, ikinci dəfə isə 1968-ci ildə İstanbulda nəşr edilmişdir. Abay Dağlıının yaradıcılığının geniş tədqiqi mühacir-legioner ədəbiyyatımızı, şübhəsiz ki, daha da maraqlı edərdi.

Qeyd edək ki, Azərbaycan legionerlərindən Ismayıl Əkbər, Əflan Muğan, Başir Əlizadə və digərləri də mühacirət mətbuatımızda müxtəlif yazılarla çıxış etmişlər. İkinci Dünya müharibəsindən sonra Türkiyədə və Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı legionerlərin çoxu mətbü fəallıq göstərmış, xalqımızın tarixi, ədəbiyyati, tanınmış şəxsiyyətləri ilə bağlı məqalələr, əsərlər nəşr etdirmişlər. Bu mənada Azərbaycan legionerlərinin zəngin mətbu və ədəbi irsi ciddi olaraq öyrənilməlidir.

II. İKİNCİ DÜNYA MÜHARİBƏSİNĐƏN SONRA MÜHACİRLƏRİN FƏALİYYƏTİ

1945-ci ilin mayın 8-də Berlində Almanyanın hərbi cəhətdən danişqsız təslim olması haqqında akt imzalandıqdan sonra ABŞ, Böyük Britaniya, Fransa və SSRİ qoşunları Almaniya ərazisini işgal etdilər. İyunun 6-da isə Almaniyada işgal zonalarında nəzarət mexanizmi barədə dörd dövlətin sazişi imzalandı.

ABŞ-in İkinci Dünya müharibəsindən sonra SSRİ dövləti ilə münasibətlərinin gərginleşməsi Türkiyə ilə yeni əlaqələrinin yaranmasına səbəb oldu. SSRİ-nin başçılığında “sosializm”in Qərbi Avropaya da yayılmasından ettiyatlanan ABŞ Türkiyəni müdafiə edərək belə bir fikir də bildirmişdi: “Sizin SSRİ torpaqlarında yaşayan milyonlarca soydaşınız və dindəniniz var... Soy və din qardaşlığı ilə onları öz öndərliyiniz altında toplayıb SSRİ-yə qarşı qaldıraraq, ABŞ-in himayədarlığı ilə atalarınızın qurucu Osmanlı imperatorluğu kifhi yenidən çox böyük bir dövlət ola bilirsiniz”. ABŞ-in Türkiyəni bütün müsəlman ölkələrin “başına keçməyə çağırın” bu fikri Cəmal Kutayın çıxardığı “Millət” dərgisinin 31 yanvar 1946-ci il tarixli 1-ci sayında nəşr edilən bir məqalədə də əksini tapmışdı. Bu məqalədə ABŞ-in Türkiyənin başçılığında “Dünya İsləm Birliyi” ideyası ciddi təbliğ edilmişdi.

1945-ci ildə isə Papa XII Pius Noel çıxışında ABŞ-in müsəlmanları Türkiyə liderliyində görmək istəyini bili-rək Amerikani “Tanrıının yer üzündəki tek qüvvəti” olaraq belə dəyərləndirmişdi: “Amerikan milləti parlaq həmlələr yapmaq üçün yaradılmışdır”.

Türkiyədə 1943-cü ildə Nəcib Fazilin Baş yazarlığında yayınlanmağa başlayan "Böyük Doğu" ("Böyük Şərq") dərgisi 1946-dan ABŞ-in "Dünya İslam Birliyi" ideyasını dəstəkləyirdi.

Türkiyədə 1943-cü ildə qurulan "Nəbioglu yayım evi" Türkiyə SSRİ-yə qarşı ABŞ-la müttəfiqliyə başladıqdan sonra Amerikanın bu ölkədəki səfirliliyinin xəttini yürüldərək "Soyuq savaş" kitablarını nəşr etməyə başladı. "Nəbioglu yayım evi" 1947-ci ildə ABŞ-in sabiq böyük elçisi W. C. Vulittin "Ösil Böyük Dünya" adlı kitabını tərcümə etmiş və türkçə nəşrin ön sözündə yazmışdı: "Dünyamız bir istila, bir zülm ərefəsindədir. İkinci Dünya savaşının başında Hitler diktatorluğunun yönəltdiyi bu qayəavaş sonuna doğru əfəndi dəyişdirmiş, Sovet Rusiyasına keçmişdir... Stalin dünyani kommunizm adı ilə fəthetmə sevdasındadır. Demokrat dünya millətləri, Sovet Rusiyasını dost düşüncələrlə yola gəlmədiyi təqdirdə, onu qüvvət qullanaraq demokrasi karvanına soxacaqdır".

Qeyd edək ki, ABŞ eyni zamanda digər Qərbi Avropanı ölkələrində də din dərslerinin keçirilməsini vacib saymışdır. Fransada ilk vaxtlar buna etiraz edilmiş, millət vəkilləri isə iki qrupa bölünmüştü. Sonda ABŞ-in mövqeyi dəstəklənmişdi. Bundan əlavə, İtaliyada, Almaniyada, Böyük Britaniyada da ABŞ-in təzyiqi ilə din dərsləri təhsilə daxil edilmişdi.

İsmət İnönü idarəciliyindəki Türkiyə ABŞ-in yardımını ala bilmək üçün 1947-ci ilin fevralında məktəblərdə din dərslerinin keçirilməsi ilə bağlı qadağaları götürdükdən sonra 1947-ci ilin 22 mayında ABŞ Konqresində Türkiyə yardım məsələsinə baxılmışdı. 1948-ci ildə isə Milli Təhsil Nazirliyi ilkin məktəblər üçün "Müsəlman uşağının kitabı" adlı bir dərs kitabı da yayınlamışdı.

Eyni zamanda ABŞ-in Türkiyənin siyasi həyatına da təsiri güclənmişdi. 1950-ci il seçimlərində isə Menderesin Amerikapərəst Demokrat Partiyası İ. İnönüün başçılıq etdiyi Cumhuriyyət Xalq Partiyasından çox səs topladı və qalib gəldi.

İkinci Dünya müharibəsindən sonra SSRİ ilə Türkiyə münasibətləri "Boğazlar" məsələsinə görə də kəskinleşmişdi. Türkiyə "Boğazlar"la bağlı SSRİ-nin təklifini qəbul etmədi. Digər tərəfdən dünyanın sülhə, barışığa meylləndiyi bir zamanda SSRİ-nin Avropada gərginliyi saxlaması isə Türkiyənin Qərba doğru yönəlməsinə də səbəb oldu.

Azərbaycanın tanınmış siyasi xadimi M. Ə. Rəsulzadə də 1947-ci ilin sonlarında Türkiyəyə-Ankaraya qayıtdı. Onun Türkiyəyə qayıtmasına razılığın verilməsində də dostu Həmdullah Sübhi Tanrıövərin də böyük rol olmuşdu. Həmdullah bəyin Türkiyə hökuməti dairələrində böyük nüfuzu vardi.

M. Ə. Rəsulzadə Türkiyəyə gəldiyi vaxtdan azərbaycanlılara kömək göstərir, Almaniyadakı dostları ilə yaşıır, onların da Türkiyəyə gəlməsinə çalışır. Yalnız 1948-ci ildə Türkiyəyə 3680 azərbaycanlı mühacir qayıtmışdı ki, onların da gəlışində M. Ə. Rəsulzadənin böyük rolu vardi.

M. Ə. Rəsulzadə azərbaycanlı mühacirləri bir araya gətirmək, onların yenidən ictimai-siyasi və mətbu fəaliyyətlərini istiqamətləndirmək üçün 1949-cu ilin fevral ayının 1-də "Azərbaycan Kütür Dərnəyi"ni yaradı. M. Ə. Rəsulzadə Dərnəyin fəxri Başqanı seçildi. Ümumi rəhbərlikdə isə aşağıdakılardan təmsil olundu: 1) Mehmet Altunbəy; 2) Həmid Ataman; 3) Əziz Alpaut.

Azərbaycan Kütür Dərnəyinin Nizamnaməsinin əvvəlinci maddələrində onun nə məqsədlə yaradıldığı belə şərh edilirdi: "Maddə 1 - "Azərbaycan Kütür Dərnəyi"

adi ilə bir dərnək qurulmuşdur. Dərnək siyasetlə uğrasın. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur. Maddə 2 - Dərnəyin qayələri bunlardır: a) Azərbaycanı, onun tarixini, kültürüünü yaşatmaq, işləmək və yaymaq; b) kitab, dərgi və qəzet olaraq çap etmək və mədəniyyət yığıncaqları tərtib etmək; c) möhtac azərilərə maddi və mənəvi köməklik göstərmək".

M. Ə. Rəsulzadənin təklifi ilə "Azərbaycan Kültür Dərnəyi""nın orqanı olaraq "Azərbaycan" jurnalının nəşr edilməsinə qərar verildi. 1952-ci il aprelin 1-də "Azərbaycan" jurnalının ilk sayı çap edildi.

MÖVZU 9. TÜRKİYƏDƏ AZƏRBAYCAN MÜHACİRLƏRİNİN NƏŞR ETDİYİ "AZƏRBAYCAN" JURNALI

1."Azərbaycan" jurnalının nəşri tarixi

2."Azərbaycan" jurnalındaki yazıların təhlili

1949-cu ilin fevralında "Azərbaycan Kültür Dərnəyi"nın yaradılmasından sonra ayrıca bir mətbuat orqanının da fəaliyyətə başlamasına ciddi ehtiyac vardı. M. Ə. Rəsulzada "Azərbaycanın səsini duyuracaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti anladacaq bir yayım orqanına ehtiyac duyulduğunu" bildirmiş və bu işin reallaşması üçün bütün fəaliyyətini ortalığa qoymuşdu.

Bununla əlaqədar "Azərbaycan Kültür Dərnəyi"nın martın 12-də keçirilən toplantısının 5 sayılı qərarına əsasən jurnalın nəşri vacibliyi bildirilmişdi. 1952-ci ilin aprelin 1-də "Azərbaycan" jurnalı "Birlik-Dirilikdir" başlığı ilə nəşr edilməyə başladı. Jurnalın birinci sayında "Azərbaycan Kültür Dərnəyi"nın İdarə Heyətinin adından verilən yazısında jurnalın fəaliyyəti belə açıqlanırırdı: "... İndi ayda bir dəfə nəşr ediləcək bu dərgimiz vasitəsi ilə dərnəyimizin üç ili aşan çalışmaları haqqında müfəssəl bilgi verəcəyimiz kimi, Anadolu Türklüyünə buna mənən və maddətən yaxın və qonşu olan Azərbaycan türklüyünün tarixi, ədəbiyyatı, sənəti, teatr hayatı hüsuslarında yurdashlara mümkün mərtəbə geniş bilgiler verməyə qeyrət edəcəyik".

Jurnalın Başyazarı Feyzi Aküzüm, məsul müdürü isə Əhməd Yaşad idi. Jurnalın on iki sayı M. Ə. Rəsulzadənin ciddi fəaliyyəti nəticəsində nəşr edilmişdi.

Baş məqalələri isə adətən M. Ə. Rəsulzadə, bəzən Ə. Yurdsevər hazırlayırdılar. Digər yazıların da hazırlanmasında M. Ə. Rəsulzadənin xidmətləri olmuşdu.

“Azərbaycan” jurnalının aparıcı müəllifləri aşağıdakılardır idi: Məhəmməd Əmin Rəsulzadə, Kərim Yacylı, Əhməd Qaraca, Əbdülvahab Yurdsevər, Mirzə Bala Məmmədzadə, Həmid Dönməz, Rəhim Zeynaloglu, Əhməd Cəfəroğlu və s.

Qeyd edək ki, “Azərbaycan” jurnalı mühacirət mətbuatımız tarixində ən uzunömürlüsüdür və hazırda Türkiyənin Ankara şəhərində yayımlanmaqdadır. Jurnalın həzirki Yazı İşləri Müdiri Tuncer Kirhan, Əlaqələndiricisi isə İsa Yaşar Tezəldir. Jurnal Azərbaycan Kültür Dərnəyinin Yayım orqanı olaraq çıxır. Dərnəyin Başqanı isə tanınmış mücahid və siyaset adamı olan Cəmil Ünalıdır.

“Azərbaycan” jurnalının fəaliyyəti üç dövrə bölmək mümkündür: 1) Birinci dövr – M. Ə. Rəsulzadənin sağlığında jurnalın fəaliyyəti (1952-1955-ci illər); 2) İkinci dövr – M. Ə. Rəsulzadənin ölümündən sonra 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktını qəbul etməsinə qədər jurnalın fəaliyyəti (1955-1991-ci illər); 3) Üçüncü dövr – Azərbaycanın Müstəqillik Aktını qəbul etdikdən sonra çağdaş dövrümüzə qədər jurnalın fəaliyyəti (1991- çağdaş dövrümüz).

Birinci mərhələdə jurnalın tərtibatı çox sadə idi və əsas fərqləndirən bütün saylarında Azərbaycanın xəritəsinin verilməsi idi. 1918-1920-ci illərdəki Azərbaycan ərazisinin xəritəsi belə təqdim edilirdi: “Milli Azərbaycan Cumhuriyyəti xəritəsi”.

1952-1955-ci illərdə jurnalın nəşr edilən saylarında mədəni, tarixi, ədəbi yazınlara daha çox yer ayrıldı. Siyasi mövzuda olan yazılar jurnalda çap edilmirdi. Bu da Türkiyənin o zamankı şərtləri daxilində mühacirlərin

siyasi faaliyyətlərinin məhdudluğu ilə bağlı idi. Siyasi yazılar biz daha çox jurnalın fəaliyyətinin ikinci dövründə - 1955-1991-ci illərdə rast gəlirik. Bu da Qərb dövlətləri sırasında həm də hərbi mövqə tutan, ərtiq NATO-nun üzvü olan Türkiyənin də SSRİ-yə qarşı aparılan ideoloji mübarizədə fəallığı ilə bağlı idi.

Jurnalın birinci dövründəki fəaliyyətində daha çox dörd müəllifin yazılarına rast gəlmək mümkündür: M. Ə. Rəsulzadə, M. B. Məmmədzadə, Ə. V. Yurdsevər. Feyzi Aktyüz isə daha çox nəşrin nəşri problemləri ilə məşğul olmuşdur.

Bu illərdə (1952-1955) M. Ə. Rəsulzadənin “Azərbaycan” jurnalında çox əhəmiyyətli məqalələri çap edilirdi. Bu məqalələr mövzu dairasına görə də çox rəngarəng idi. Bu sıradə nəzəri, tarixi, siyasi, ədəbi və incəsənət mövzusunda çox dəyərli yazınlara rast gəlmək mümkündür. M. Ə. Rəsulzadənin öz sağlığında – 1955-ci ilə qədərki dövrdə jurnalda nəşr edilmiş məqalələri: 1) “Milli Təsanüd”; 2) “İdealistlər, opportunistlər, pozğunçular”; 3) “Azərbaycan memarı Anıtları”; 4) “Azərbaycan davası”; 5) “Ayaz İshaqi mərhum üçün”.

Jurnalda M. B. Məmmədzadənin də çox dəyərli yazıları nəşr edilmişdi: 1) “Milli Kültür inqilabı”; 2) “Azərbaycan-İran konfransı”; 3) Qadınlara hürriyyət”; 4) Qafqasya İslam Ordusu; 5) “Azərbaycan dövlət bankası”; 6) “300 000 köcmən” və s.

Birinci mərhələdə jurnalda maraqlı doğuran başlıca yazılarından biri Ə. Yurdsevərin “Azərbaycan İstiqlal savaşından səhnələr” əsəridir. Böyük tarixi əhəmiyyət daşıyan bu silsilə əsərə jurnalın əksər saylarında rast gəlmək mümkündür..

Mirzə Bala Məmmədzadənin “Azərbaycan” jurnalında 1954-cü ildə nəşr edilən “İstiqlalın diplomasi cəbhəsi”

məqaləsi də olduqca dəyərli dir. 28 May İstiqlalından sonrakı diplomatik fəaliyyətləri açıqlayan müəllif yazırı: "Müstəqil Azərbaycan Cümhuriyyətinin istiqalılını tanıtmağa və müstəvli düşmən qüvvətlərini müqəddəs yurd torpaqlarından çıxarıb atmağa müvəffaq olan ilk diplomatik təşəbbüs, Osmanlı Dövləti ilə imzalanınan iyun 1918-ci il tarixli müqavilə ilə nəticələnmişdi". Müəllif Osmanlı Türkiyəsi ilə imzalanan bu müqavilənin xalqımız üçün böyük həyatı əhəmiyyəti daşıdığını qeyd edirdi. Göstərirdi ki, bu sənədin imzalanmasında M. Ə. Rəsulzadənin və M. Hacınskinin ciddi rol olmuşdu.

"Azərbaycan" jurnalında 28 May İstiqlalı ilə bağlı İstanbulda keçirilən tədbirlər haqqında da məlumatlar verilmişdir. Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin Başqanı Ə. Cəfəroğlu İstanbulda keçirilən tədbirdə maraqlı çıxış etmişdi.

Qeyd edək ki, 50-ci illərin sonlarında Amerika Birliyi Ştatları dövlətinin qəbul etdiyi bir qərarı mühacirlər müsbət qarşılımış və "Azərbaycan" jurnalında təbliğ etmişlər. Belə ki, 1959-cu ilin 22 iyununda senator Douglas 18 senatorla birgə Amerika senatına bir qərar təqdim etmişdi. Həmin qərarda prezident Eyzenhauerdən 1959-cu ilin iyulunun 3-cü həftəsinin "əsir millətlər həftəsi" elan etmək xahiş olunurdu. Qərar surəti Senat tərəfindən 6 iyulda və Nümayəndələr Məclisində 8 iyulda səs birliyi ilə qəbul edilmiş, prezident Eyzenhauer də bu qərar surətinin tətbiqi mövqeyinə qoyan bəyannaməsinə 17 iyulda nəşr etmişdi. Qərar surətində 22 əsir məməkət arasında Azərbaycan, İdil-Ural və Türküstanın adları da anılmışdır. Sovetlər Birliyinə təzyiq baxımından və rus əsiri digər məhkum millətlər arasında Azərbaycanın hürriyət və istiqalə haqqının dünyanın ən böyük və qüdrətli bir dövləti tərəfindən dəstəklənməsinin böyük əhəmiyyəti vardı. Bu əslində həmin 22 məməkətin həlqəsi cəhətdən tanınması demək idi. Bu

addım həm də Sovet hökuməti başçısı N. Xruşovun Amerikaya səfəri ərzəsində atılmışdı. Bu mühüm qərarın qəbulu ilə bağlı ABŞ prezidentinin bəyannaməsi də verilmişdi.

ABŞ prezidentinin bu bəyannaməsi ictimaiyyətdə geniş əks-səda doğurmuşdu. Mühacirlərin böyük fəallıq göstərdiyi "Sovetlər Birliyi Millətlərini Qurtarma Cəmiyyəti" (Paris Bloku) 1959-cu ilin 29-30 iyunlunda Münhəndə Konfrans keçirmiş və ABŞ prezidentinin məlum bəyannaməsini maraqla qarşılımış və buna uyğun müvafiq bəyannamə qəbul etmişdi.

Qeyd edək ki, azərbaycanlı mühacirlər əllinci, altmışinci illərdə daha çox beynəlxalq təşkilatların, ABŞ-in, Qərb dövlətlərinin sovet imperiyasına təzyiqinin artmasına çalışır, təmsil olunduqları antisovet cəmiyyətlərdə fəallıqlarını artırırdılar.

Mühacirlərimiz Azərbaycanın istiqalə tarixi ilə bağlı M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, Ə. B. Yurdsevərin, Kərim Odərin və başqalarının məqalələrini, H. Cavidin, M. Ə. Sabirin, C. Cabbarlıının, mühacir şairlərdən Kərim Yaycılının, Rəsul Budagın, Həmid Dönməzin, Teymur Ataşlinin əsərlərini, şeirlərini nəşr etdirirdilər.

1960-ci illərdə qərara alındı ki, "Azərbaycan" jurnalı bundan sonra belə adlanacaqdır: "Azərbaycan aylıq Türk Kultur Dərgisi". Jurnal o zamana qədər "Azərbaycan aylıq Kultur Dərgisi" kimi nəşr olunurdu. Belə dəyişikliyin səbəbi isə jurnalın bu ad altında Azərbaycan və dünya türklərinin müstəqillik və kültürel məsələləri ilə bağlı olan türkçü və milliyyətçi bir yayın orqanı olaraq fəaliyyətinə davam etməsi idi. Jurnalın Başyazarlığı (Baş redaktorluğu – N. Y.) Əbdül Vahab Yurdsevərə, Baş yayın müdürüliyi Kərim Alxana (Yayılıya), məsul müdirdi-

liyi də Əhməd Yaşada tapşırıldı. Azərbaycanlı mühacirlər 70-ci illərdə də Azərbaycanın İstiqlal tarixinin, ədəbiyyatının təbliği ilə ciddi məşgül olurdular.

1980-ci illərdə mühacirlər "Azərbaycan" jurnalında kommunizm və sovet hökuməti əleyhinə, Azərbaycanda mövcud duruma qarşı kəskin yazılar çap etdirirdilər. Bundan əlavə, Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərimizi təbliğ edən məqalələrə də üstünlük verilirdi. F. Aktyütmülin, M. Kəngərlinin, Ə. Qaracanın, C. Ünalın və başqalarının yazıları böyük maraqla qarşılanırdı.

Azərbaycanlı mühacirlər 80-ci illərdə Azərbaycan istiqlal davasını qətiyyətlə yürüdürlər. Sovetlər Birliyində istismar edilən Azərbaycanın azad yaşamaq haqqını müxtəlif vasitələrlə - jurnal, kitab, radio, toplantı, yığıncaqlarla dünya ictimaiyyətinə çatdırırlırdılar.

1984-cü ildə mühacirlər böyük öndər M. Ə. Rəsulzadənin anadan olmasının 100 illiyini tətənə ilə qeyd etdilər. Yubiley münasibəti ilə "Azərbaycan" jurnalının xüsusi sayı çap olundu.

1986-ci il mayın 10-da azərbaycanlı mühacirlərin fəallığı ilə Azərbaycan Kültür Dərnəyi Türk Standartlar Institutunun konfrans salonunda "Ermənilərin Şərqi Anadoluda və Azərbaycanda yapdıqları qətlam və terror" mövzusunda elmi seminar keçirmişdir. "Azərbaycan" jurnalı seminarla bağlı məlumatlar dörc etmişdi.

Mühacirətdəki azərbaycanlılar hər vasitə ilə Azərbaycan ictimai-siyasi mühitinə təsir göstərməyə, əlaqələr qurmağa çalışırlırdılar. Türkiyəyə gələn Azərbaycanın tanınmış elm adamlarından bəziləri ilə siyasi işbirliyi razılığına gəlinmişdi. Mühacirlər M. Ə. Rəsulzadənin əsərlərini, yayınladıqları mətbəti yazıları müxtəlif vasitələrlə Azərbaycana çatdırırlırdılar.

1988-ci ildən Azərbaycanda milli azadlıq hərəkatı yüksəlməyə başladı. Ermənilərin Azərbaycana ərazi və Qarabağ torpaqlarını ələ keçirmək iddiaları xalqda böyük etirazlar doğurdu. Keçmiş Sovetlər Birliyində tutduqları yüksək mövqelər, xarici ölkələrdə yaratdıqları güclü lobbi erməniləri daha da qızışdırıldı.

Mühacirətdəki soydaşlarımız "Azərbaycan" jurnalında ermənilərin bu hərəkatlarını pisleyən məqalələr yazır, Sovetlər Birliyi rəhbərlerinin ermənipərəst mövqeyinə qarşı çıxırlırdılar.

Qeyd edək ki, "Azərbaycan Kültür Dərnəyi" Qarabağ hadisələri ilə bağlı müxtəlif dillərdə bir çox sənədlər, kitabçalar da yayımlamışdı. Sonralar ingiliscə çap edilən "Dağlıq Qarabağ faciəsi" kitabçası bu mənada əhəmiyyətli idi.

"Azərbaycan" jurnalının 90-cı illərindəki sayılardan məlum olur ki, 1990-cı ilin 20 yanvar hadisələri ilə də bağlı (bu qırğında 170-a qədər soydaşımız həlak olmuş, 400 adam isə yaralanmışdı) mühacirətdəki soydaşlarımız Türkiyədə etiraz yığıncaqları keçirmiş, xarici mətbuat orqanlarında geniş eks-səda yaratmışlar.

Qeyd edək ki, mühacirət mətbəti tariximizdə "Azərbaycan" jurnalı çox əhəmiyyətli rol oynamışdır. Əlli ildən çoxdur ki, Ankarada nəşr edilən jurnal bu gün də "Azərbaycan Kültür Dərnəyi" orqanı olaraq çap olunur, oxucular tərəfindən maraqla qarşılanır.

MÖVZU 10.TÜRKİYƏDƏ “MÜCAHİD”, “TÜRK İZİ”, “TÜRK YOLU” JURNALLARININ NƏŞRİ

1.”Mücahid” jurnalında Azərbaycan probleminin qoyuluşu

2.”Türk İzi”, ”Türk Yolu” jurnallarındaki yazılar

1955-ci ilin iyul ayında isə Türkiyədə ”Mücahid” jurnalı nəşr edilməyə başladı. Jurnalın sahibi və nəşriyyat müdürü Çingiz Göygöl idi. Jurnal Azərbaycan Kultürüni Tanıtma Dərnəyi və Azərbaycan Yardımlaşma Dərnəyinin yayım orqanı olaraq Ankarada nəşr edildi.

”Mücahid” aylıq jurnal olsa da, iki aydan bir çap olunurdu. Başlıca istiqaməti belə idi: ”Aylıq ictimai fikir məcməüsü”.

”Mücahid” dərgisi fəaliyyət programında aşağıdakı qayaya üstünlük verəcəyini bildirirdi: ”Kommunizm əsərəti altında qalan 60 milyonluq Türküstən, Azərbaycan, Krim, İdil-Ural və Şimali Qafqaz türklərinin istismara qarşı apardığı və aparmanın olduğu hərriyyət mücadiləsini müdafiə etmək, məhkum türk ellərinin coğrafi, iqtisadi və kültürlə qaynaqlarını tanıtmaq və eyni zamanda məhkum türk elləri arasında fikir birliliyinin təmininə çalışmaq”.

Eyni zamanda jurnalın fəaliyyət programında göstərilirdi: ”Bu gün xaricdəki Türk mühacirət nəşriyyatında krimca, azərbaycanca, yakutca, qırğızca, tacikçə və özbəkçə təbirlərinin krim səvəsi, Azərbaycan türkcəsi və s. kimi təbirlərlə dəyişdirildiyini məmənuniyyətlə gör-məkdəyiz. Məhkum türklər, istisnasız müsəlman olduqlarından islam aləmindən heç bir zaman ayrılmazlar.

”Mücahid” bu kimi bozğunçularla ağır başlı mücadiləsinə davam edəcəkdir...”.

”Mücahid” jurnalının aparıcı yazarları aşağıdakılardır id: Əhməd Cəfəroğlu, Zəki Vəlidi Toğan, Həsən İsmayılov, Mustafa Vəlioğlu, İsmayılov Əkbər, Məcid Musazadə, Əziz Alpaut, Həmid Dönmez və b.

Qeyd edək ki, ”Mücahid” jurnalı eyni zamanda müəyyən kitablar da nəşr etmişdir. Həmin kitablar aşağıdakılardır id: 1) Çingiz Göygöl. ”Kommunist Rusiya və müsəlmanlar”. ”Mücahid” nəşriyyatı, N1, Yeni mətbəə, Ankara, 1958, 64 s. 2) Abay Mirzə. ”Balam-Balam dastan”. ”Mücahid” nəşriyyatı, N2, Ankara, Yeni mətbəə, 1958, 34 s.

Qeyd edək ki, ”Mücahid” jurnalı mövzu müxtəlifliyinə görə də seçilən bir jurnal id. Buradakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Azərbaycanın mədəniyyət tarixi ilə bağlı yazılar; 2) Sovet və kommunist rejimi əleyhinə olan yazılar; 3) Qafqazla bağlı yazılar; 4) Azərbaycanın istiqlalı ilə bağlı xatirələr; 5) Azərbaycanın tanınmış şəxsiyyətləri və onların fəaliyyətləri haqqında yazılar; 6) Türk dünyasının tanınmış insanları haqqında olan yazılar; 7) Mühacirət və mühacirlərlə bağlı yazılar; 8) Türkiyə ilə bağlı yazılar; 9) İslam dini ilə bağlı yazılar; 10) Ədəbiyyat, şeir.

Məzmun və ideyasına, yeni faktlarla zənginliyinə görə ”Mücahid” jurnalında çap olunan aşağıdakı yazıları qeyd etmək mümkündür: 1) Çingiz: ”Abay Mirzənin yeni əsəri ”Füzuli”. 2) Abay Mirzə: ”Azərbaycanda yazı dilini sadələşdirmə şəhəriyyətləri”. 3) Əhməd Cəfəroğlu: ”Azərbaycan”. 4) Zəki Vəlidi Toğan: ”Doğu türkləri üçün Kultür Birliyinin əhəmiyyəti”. 5) Çingiz Göygöl: ”Türkiyə Cumhuriyyətinin 32-ci ili”. 6) Teymur Atəşli: ”Milli Azəri şairi Mikayıl Müşfiq”. 7)

İsmayıllı Əkbər: "1920-ci ildə Azərbaycanda inqilab olduğunu?". 8) N. Xəzər: "Sovet Cümhuriyyətlərinə tanınan sözdə haklar". 9) Əkbərağa Şeyxüllislam: "Azərbaycan nasıl quruldu?".

"Mücahid" jurnalında Azərbaycan İstiqlal mübarizəsinə geniş yer ayrıldı. Xüsusən, 28 May İstiqlalı və 27 Aprel işgali ilə bağlı məqalələr həmin hadisələrin ildönümündə ayrıca olaraq fərqlənrəndi. Bu mənada jurnalın Baş yazarı Çingiz Göygölün "Mücahid" in 1957-ci ilin May (yıl-3, say-8) buraxılışında çap edilmiş yazısı diqqəti cəlb edir. Müəllif yazırıdı: "Mayıs günəşinin Qafqaz səmalarında parıldadığı 28 May 1918-ci il tarixi Azərbaycan Türklüğünün çar Rusiyasına qarşı uzun mücadilə və mübarizəsinin müvafiq olduğu bir gündür. 28 May Azərbaycan türklüğünün milli şurunun şahlanaraq, Rus köləliyini yerlə-yeksan etdiyi bir gündür. Azərbaycan milli istiqlal dövrünün təməl daşı 28 May 1918-ci il tarixində atıldı. Geniş hürriyyət və insan haqlarına dayanan istiqlal bəyannaməsi, Azərbaycan milliyətçiliyinin təməl prinsiplərini təşkil edir".

"Mücahid" in daimi yazarlarından olan Yakuş Hacızadənin "28 Mayıs 1918" ("Mücahid", yıl-3, s.8. Mayıs 1957, s. 4.), Ə. Cəfəroğlunun "28 Mayıs ölkəsi Azərbaycan" ("Mücahid", yıl 5, s. 29, mayıs, 1960), Çingiz Göygölün "28 Mayıs, 1918", ("Mücahid", yıl-3, s. 14, iyun 1958) - yazılarında 28 May İstiqlalının məna və əhəmiyyəti açıqlanırdı.

"Mücahid" jurnalında Azərbaycanın Milli İstiqlalının matəm günü sayılan 27 Aprel işgali ilə də bağlı geniş materiallar verildirdi. Ə. Cəfəroğlu "Böyük matəm" adlı məqaləsində yazırıdı: "27 Nisan Azərbaycanın yas günüdür. 27 Nisan 1920-də Azərbaycan yalnız düşmən işilasına uğramaqla qalmamış, yalnız bağımsızlığını və

müstəqilliyini itirmiş, eyni zamanda insanların və müsəlmanlığın amansız düşməni olan kommunistliyin öldürəcü zərbəsinə düşmüş vəziyyətdədir".

"Mücahid" jurnalında 27 Aprel işgali ilə bağlı Məsata Vəkilioglunun "Azərbaycanın istilası", Salih Gəncənin "27 Nisanı anarkən" yazıları da çap olunurdu. Bu yazınlarda kommunist işgali pislənilir, Azərbaycan xalqının apardığı istiqlal mübarizəsi isə dəstəklənirdi.

1952-ci ilin may ayında Türkiyədə "Türk İzi" jurnalı yayımlanmağa başlandı. Jurnal Azərbaycan Milliyətçilər Dərnəyinin orqanı olaraq nəşr edildi. Aylıq olaraq yayımlanan bu jurnalın nəşriyyat müdürü Çingiz Göygöl idi. Jurnalın fəaliyyət programı belə müəyyənləşmişdi: "Dərnəyimizin Nizamnaş və Bəyannaməsində göstərilən əsaslar dairəsində milli davalarımızı ümumi icti-maiyyətə duymurmak və Azərbaycan türk milliyətçiliyi əleyhindəki cərəyanlarla fikir və basın yolu ilə mücadilə etmək qayəsi ilə. "Türk İzi" dərgisini çıxarıraq".

"Türk İzi" jurnalı öz yazılarında 28 May İstiqlalı və 27 Aprel hadisələrinə də geniş yer ayırmışdır. Bu mənada Mehmet Altunbayın "28 Mayis" məqaləsi əhəmiyyətlidir: "Azərbaycan 28 Mayis, 1918-də ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etdi. Bu gün Türk Dünyasının 100 ilə yaxın bir zamandan bəri gözlədiyi ən böyük bir gün idi. Bu gün Azərbaycan türklərinin 100 il-dən bəri axan qanlı göz yaşlarının dindiyi gündür. Bu gün Azərbaycan tarixinin ən şanlı və müqəddəs gündür. Bu gün Azərbaycanın üç rəngli ayyıldızlı bayrağının göylərdə yüksəldiyi gündür. Bu gün beş min Anadolu igidinin Azərbaycan istiqlalı uğrunda sevə-sevə qanını axıtdığı və şəhid olduğu gündür".

"Türk izi" jurnalında Çingiz Göygölün 27 Aprel işgali ilə bağlı "Matəm günümüz" adlı məqaləsində isə

yazılırdı: "Azərbaycan türklərinin milli haqlarının Böyüklərcə qəsb edildiyi bir gün olan 27 Nisan milliyyətçi mücahidlərin əhəmiyyətlə üzərində durduqları və durmalarını vacib edən mühüm bir hadisədir. İnsanlıq və mədəniyyət düşməni olan kommunizmin qurmuş olduğu bir müdhiş idarənin bilməssə Azərbaycandakı zərəri hər millətdən çox olmuşdur. Dünya bazارında rəqabət apara biləcək iqtisadi üstünlüyə sahib olan Azərbaycan xalqı məşum 27 Nisan fəlakəti ilə bu gün ac və səfil bir həyat sürməkdədir".

1966-ci ilin aprelində isə Türkiyədə "Türk Birliyi" jurnalı nəşrə başlandı. Jurnalın sonuncu- 47-ci sayı 1970-ci ilin fevralında çap olundu.

Jurnalın sahibi və Baş yayım müdürü Kərim Alxan (Yayıcı), məsul müdürü isə Firdun O. Kuranər olmuşdur. Jurnalın fəaliyyət istiqamətləri belə idi: "Türklük üçün çalışır, aylıq milliyyətçi, kültür və sənət dərgisidir".

Jurnalda əsasən aşağıdakı müəlliflərin yazılarına üstünlük veriliirdi- Kərim Alxan (Yayıcı), İldəniz Qurtulan, M. Haqqı Türkəqul, Çingiz Göygöl, Mustafa Vəkiloğlu, Süleyman Təkinər, Əhməd Cəfəroğlu, İsa Yusif Alptəkin, Məhəmməd Sadiq Aran, Əli Azərtəkin, Səlahəddin Qılınc, Əziz Alpaut, Məhəmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə.

"Türk Birliyi" jurnalı hər ilin 28 mayında və 27 aprel hadisələrində bu mövzularla bağlı ayrıca yazılar çap edirdi.

Jurnalda işgal altında yaşayan türklər, türk birliyi, Rusiya məhkumu türklər haqqında da məqalələrə yer veriliirdi. Qeyd olunmalıdır ki, jurnalın hər yazısında M. Ə. Rəsulzadənin və M. B. Məmmədzadənin məqalələrinə rast gəlmək mümkündür.

Qeyd edək ki, Azərbaycan mühacirət mətbuatının tanınmış xadimlərindən olan Məmməd Sadiq Aran da 50-ci illərdə iki jurnal nəşr etməyə başlasa da, bunların heç biri davamlı və uzunmüddətli olmamışdır. Bu jurnallardan biri "Türk Yolu" adlanırdı. Aylıq nəşr kimi nəzərdə tutulan "Türk Yolu"nın birinci sayı 1951-ci ilin mayın 28-də, beşinci sayı 1953-cü ildə, altinci sayı 1954-cü ilin 28 mayında, yedinci sayı isə 1955-ci ilin fevralın 7-də yayınlanmışdı.

"Türk Yolu" dərgisi öz fəaliyyət programını bələ açıqlayırdı:

1. "Türk Yolu" milliyyətçidir və realist bir yol gəldür.

2. "Türk Yolu" kommunist və qara irtica ilə mücadilə edir.

3. "Türk Yolu" türk dünyasının siyasi, coğrafi, ədəbi durumunu aydınlatmağa çalışır".

Tanınmış tədqiqatçı Səbahəddin Şimşir azərbaycanlı mühacirlərin müntəzəm olmasa da, qısa müddətdə nəşr edilən bəzi məcmuələri haqqında da maraqlı bilgiler verərək yazır: "Bu dönmədə Avropada "Qurtuluş" jurnalı yazı heyəti tərəfindən uzun ömürlü olmayan (1 ilə 4 sayı arasında dəyişən) bir sıra jurnal da yayımlanmışdır. Bu dövrde yayımlanan jurnallar bunlardır: "Açıq söz" (N1. iyul – avqust 1936; N2. sentyabr 1936; "Kutlu od" (N1. yanvar 1936; N2. yanvar 1937; "Aydın yol" (N1. fevral 1937); "Doğru söz". (N1. may 1937) N2. iyun 1937; "Həqiqət" (N1. iyul – avqust 1937); "Vətən səsi". N1. İlk noyabr 1937); "Vətən diləyi" (N1\2. dekabr – yanvar 1937); "Milli Atəş" (N1. dekabr 1938). "Millət andı" (N1. fevral 1938); "Yasamız" (N1. Mart 1938); "İllham qaynağı" N1. May, 1938); "Müqəddəs Odlar ölkəsi" (N1. iyun 1938); "Haqqın səsi" (N1. iyul-avqust 1938); "Dilək"

(N1. yanvar 1939 – N4. aprel – 1939; "Haqq" (N1, may 1939); "Həmlə" (N1. iyun-iyul 1939). (220, 202-226).

Bu məcmuələrdə də Azərbaycan istiqlalı ilə bağlı çoxlu sayıda yazılar dörc edilmişdir. Məcmuələrin bəzi sayıları isə bütövlükdə 28 May İstiqlalına həsr edilmişdir. Məsələn, "İlham qaynağı" məcmuəsinin 1938-ci ildə Berlində nəşr edilən 1-ci sayı 28 May İstiqlalının ildönümünə həsr olunmuş və burada böyük hadisənin tarixi mənasını, əhəmiyyətini açıqlayan yazılar çap edilmişdi.

Bundan əlavə, 1926-cı ilin oktyabrında fransız dilində də "Azərbaycan" jurnalı nəşr edilmişdi. Ayda bir dəfə nəşri planlaşdırılan jurnalın son səhifəsində, redaksiya qeydində bildirilirdi ki, növbəti say iqtisadiyyata və başqa məsələlərə həsr olunacaq. Jurnalın sonrakı fəaliyyəti ilə bağlı başqa məlumatlar əldə edilməmişdir. Qeyd edək ki, "Qurtuluş" jurnalının da alman dilində bir əlavəsi buraxılmışdır.

Belə əlavələrin nəşri də mühacirlərimizin ciddi fəaliyyət göstərdiyini təsdiqləyir.

Bu mətbuat orqanları bəzi hallarda davamlı nəşr edilməsə də, Azərbaycan tarixi və mədəniyyətini yaşadır, kommunist ideologiyasının təqdim etdiyindən daha fərqli və faydalı məzmunda içtimai fikrə çatdırırıdı.

MÖVZU 11. AZƏRBAYCANLI MÜHACİRLƏRİN ALMANIYADA FƏALİYYƏTİ

1. Dövrün içtimai-siyasi mənzərəsi
- 2.ABŞ-in Azərbaycan mühacirlərinə dəstəyi
- 3.Azərbaycanlı mühacirlərin yazılmaları

İkinci Dünya müharibəsindən sonra mühacir təşkilatların birləşib antisovet mübarizə aparmasına getdikcə daha çox chtiyac duyulurdu. Digər tərəfdən isə müxtəlif ölkələri təmsil edən ayrı-ayrı mühacir təşkilatlarının mövcudluğu və bəzi hallarda bu qrupların daxili çəkişmələrə meylliyi reallığa çevrilirdi. Bu illərdə bir neçə rus, gürcü, erməni, tatar təşki qurumları ilə yanaşı iki azərbaycanlı təşkilatı da mövcud idi. Təşkilatlardan biri 1924-cü ildə fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi idi. Ikinci Dünya müharibəsindən sonra Azərbaycan Milli Mərkəzi Ankarada yerləşirdi və Milli Mərkəzin Başqanı M. Ə. Rəsulzadə idi.

İkinci mühacir azərbaycanlı təşkilatı «Azərbaycan Milli Birlik Məclisi» adlanırdı. Təşkilat 1943-cü ildə Berlində yaradılmışdı. Təşkilatın rəhbəri Ə. Fətəlibəyli - Dündənginski idi (sonradan rəhbər C. Hacıbəyli olmuşdu). Başqanlıq Heyətinin üzvləri isə Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxüllislam idi. Sonralar Həsənbəy Kərbəlayı, S. Təkinər, Ə. Aranlı, I. Əkbər və Səmran Məmmədəzadə təşkilatın rəhbərliyinə daxil olmuşdular.

İkinci Dünya müharibəsindən sonra Azərbaycan legionerləri Türkiyədə M. Ə. Rəsulzadənin, Almaniyada isə Ə. Fətəlibəylinin rəhbərliyi altında olan müvafiq qurumlarda fəaliyyətə başladılar.

Qeyd edək ki, Türkiyədəki mühacirlərin bu dövlət-dəki mövcud əlaqələri müəyyən problemləri həll etməyə imkan yaratса da, (əlavə edək ki, burada M. Ə. Rəsulzadənin böyük nüfuzu vardi), siyasi fəaliyyət göstərmək olduqca çətin idi. Odur ki, Türkiyədəki mühacir və legionerlər daha çox mədəni-ədəbi fəaliyyət sahəsinə üstünlük verir, sovet dövləti əleyhinə 20-30-cu illərdəki qədər sərt çıxışlar etmirdilər.

Lakin Qərbi Almaniyada vəziyyət başqa idi. ABŞ dövləti əllinci illərdə sovet dövləti əleyhinə kəskin mübarizəyə başlamış və bu işdə oradakı mühacir və legionerlərin gücündən faydalanan, onlara maddi dəstək də verirdi.

Qeyd edək ki, həmin fəaliyyət rəsmiləşənə qədər Azərbaycan mühacirləri böyük çətinliklərlə qarşılaşmışdılar. Belə ki, sonradan yaradılan «Amerikan Komitəsi»nin etibarını qazanmaq və müəyyən problemləri həll etmək o qədər də asan deyildi. Ə. Fətəlibəylinin bununla əlaqədar Müvhəndən Parisə - C. Hacıbəyliyə ünvanladığı məktublarda maraqlı məlumatlar vardır. O, yazırıdı: «Mənim əzizim Ceyhun bəy! Sücaət xanımla bu gün görüşməyimə çox sevindim. O, Sizin fikirlərinizi mənə çatdırıcı və mən tam razıyam. O ki qaldı bizim ümumi işlərimizə, hələ ki, ciddi bir şey yoxdur. 4 ay müddətində danışıqlar apardım, planlar təqdim etdim. Lakin gözləməyi xahiş edirlər. Indi başqa xətlə işləyirəm, əgər bu da alınmasa və onlardan prinsipial razılıq almasam, onlarla əsas məsələlərdə əməkdaşlıq etməyəcəyəm. Burda elə adamlar var ki, kiçik xidmətlərinə görə bir şey ala bilirlər. İlk imkan yaranan kimi Türkiyəyə gedəcəyəm, ailəmdən ötrü, demək olar ki, bərk sarsılmışam».

Qeyd etdiyimiz kimi, əllinci illərin əvvəli mühacirlər üçün olduqca ağır dövr idi. Maddi sıxıntılar, ayrı-

ayrı ölkələrdə yaşamaq, təşkilatlanmaq böyük çətinliklər yaradırdı. Eyni zamanda, Amerika və Qərb dairələri legionerlər ilk işbirliyinə çalışırdılar. Ə. Fətəlibəylinin Müvhəndən C. Hacıbəyliyə göndərdiyi 1950-ci il 29 oktyabr tarixli məktubda maraqlı məqamlara toxunulurdu. O, yazırıdı: «Mən burada Qərbin bəzi nümayəndləri ilə görüşdüm. Onlar bütün planlarımızla tanışlıqlan sonra əməkdaşlığı razıdırlar. Amma uzadırlar. Son zamanlara qədər onlar Kerenskinin güclü təsiri altında idilər. Bizdə güclü canlanma vardır. Buraya Şimali-Qafqaz təxəllüslü məsul bir amerikalı gəlmışdı və Əhməd Nəbi-Maqoma ilə, mənimlə və başqları ilə uzun səhbətlər etdi. O, məsləhət gördü ki, Türk-Qafqaz İttifaqı yaradaq. Biz razılıqla bu təklifi qəbul etdik və Maqoma ilə birgə sxem hazırlayıb ona verdik. Düşünürəm ki, iki-üç aydan sonra cavab olacaq. Bu ittifaq mənim xoşuma gəlir və onun böyük nüfuzu olacaq. Şübhəsiz ki, əsas işləri Milli Komitələr aparacaq və bu qurumlar həmin ittifaqda arxa planda olmayıacaqlar. Milli Komitələrlə yanaşı, Qafqaz Komitəsi də mövcud olacaq və hər komitədən 4 nəfər oraya daxil olacaq. Qafqaz Komitəsinin 4 üzvü və Türküstən Komitəsinin 1 üzvü İttifaqın Rəyasət Heyətini təşkil edəcəklər. Bu Rəyasət Heyətinin Milli Komitə üzvlərindən ibarət olan 4 idarəsi olacaq. Beləliklə, Milli Komitədən kənardə heç bir məsələ həll edilə bilməz. Məlununuz olduğu kimi, bizim Milli Komitədə Siz, mən, albay Kazım bəy (Cahangir Kazimoğlu - N. Y.) və Atamalibəyov vardır. Sonuncu Çili dənoldugundan şəhər iştirak edə bilməyəcək. Milli Komitənin üzvlərinin sayı 10-a qədər artırılmalıdır. Mən hətta ona yaşılı və cavan xadimlərin də siyahısını vermİŞəm. Siyahıya Timuçinin adını yazmışam. O, məndən xahiş etdi ki, Nyu-Yorkda «Amerikanın səsi»ndə işləmək üçün 6 nəfərin də siyahısını verim. Mənə isə məsləhət bildi ki, hələlik Türkiyəyə

getməyim və cavab gözləyim... Lənətə gəlmış maddi şəraitə görə, indiyə qədər görüşə bilməmişəm».

Ə. Fətəlibaylinin C. Hacıbəyliyə yazdığı 17 may 1952-ci il tarixli məktubda "Azərbaycan" jurnalının rus dilində olan nəşri ilə bağlı problemlərə də toxunulur: "Əzizim Ceyhun bəy! Sizin məktubu aldım. Sizin yazdığınız hər şeyi yerinə yetirəcəm. "Azərbaycan"ın birinci nömrəsinin rus hissəsinin redaktasında öz adımı və məqaləmi daxil edəcəyəm. "Ərizəni" redaksiyanın imzası ilə, yəni mənim B. Karayusuf və Əhməd Xəzər adı altında buraxırıq. İsmayılin imzası da silinməlidir, çünki o, Rəsulzadənin məktubuna cavab verərək yazişdi ki, bəyannamə imzalanmayıb, sadəcə qəbul olunub. Tezliklə türk dilində "Türkeli" çıxmalıdır (Rus dilində artıq çıxıb, həmçinin "Azad Qafqaz" da çıxmışdı). Mən artıq Kanatbayla danışmışdım və o, ərizəni həm rus dilində, həm də türk dilində çap etdirdi. Əgər Siz lazıim bilsəniz, biz bunların hamisini "Azərbaycan"ın 2-ci nömrəsində də təkrar edə bilərik. Siz burada olanda biz beş dəqiqə ərzində jurnal məsələsini həll etdik və mən bizim qərarımızda qalıram. Sözsüz bizim jurnal türk, fransız və ingilis dillərində çıxmali idi. Sizin təqdim etdiyiniz və mənim tezliklə təsdiq etdiyim layihə D. L. tərəfindən dağıdılmışdı. Onun bütün oyunları haqqında mən Sizə sonrakı məktubumda yazmışam. Onun hesabatı sadədir: ermənilər 3000 marka alırlar və bunun hesabına onlar həftə xəbərci çıxardırlar və 6 nəşr yaşayır. Kanatbay - 4000 marka; iki dilda jurnal çıxardırlar və bütün komitə bunun hesabına yaşayır; Avtorxanov - 5000 marka, jurnal və bütün qəbilə bunun hesabına yaşayır.

Jurnal ilə bizim işimizi Əkbərağa korladı, D. L.-nın sözlerinə görə o deyib ki, hər ay jurnalı çap etməyə bizim gücümüz çatmir və ona görə dövrü olaraq çıxardacağımız.

Buna əsasən, D. L. təklif etdi ki, onun "aylıq orqan" olduğunu xatırlatmayım və nəşr olunduğu ayı göstərməyin və mən belə də etdim. Sonra o, xahiş etdi ki, jurnalın yarısını rus dilində çıxardaq və mütləq "qafqazlılara" cavab verək, çünki onların yazılarını hər yerde oxuyurlar".

Ə. Fətəlibaylinin C. Hacıbəyliyə ünvani olduğu 27 mart 1952-ci il tarixli məktubda isə "Azərbaycan" jurnalının bütçəsi və ayrılan xərclər açıqlanır: "Bütçə məsələsi ilə bağlı mən ona yazdım ki, 6 aylıq əməkdaşlığımız müddətində Siz Azərbaycana 5800 marka ayırmısınız və həmin pula həcmindən görə "Qafqaz" jurnalını 2 dəfə üstələyən jurnal nəşr olunub, təşkilati xərclər ödənilib və bir neçə həmvətənlərimiz, o cümlədən, Şeyxülislama yardım göstərilib. Ona görə də "birleşənə qədər" bizim təşkilata kömək göstərməmək barəsində heç danışmaq belə lazıim deyil. Əgər Siz mənim yaşamaq, poçt-telegraf xərcləri və həmvətənlilərimin qəbulu üçün aldığım 500 markanı təşkilata kömək hesab edirsinizsə, onda xahiş edirəm bu barədə mənə də deyəsiniz, çünki təşkilat üçün yardım barəsində mən Məclisin bütün üzvlərinə xəbər verməliyəm(yeri gəlmışkən o bədbəxt 500 markanı verməyi dayandırıb).

Qoy Amerika Komitəsi özü milli təşkilatların hərinin fəaliyyətini nəzərə alaraq onlar üçün bütçə təyin etsin. Əgər onlar biza bütçə təyin etsələr, biz bunu bütün Məclis üzvlərinə bildirəcəyik və maddələrə görə onu paylaşdıracağımız: jurnallar, yardım, səfərlər. Fondun hansı hissəsinin Parisdə, Türkiyədə və burada olması bizim daxili işimizdir. Bununla bağlı biz Sizinlə asanlıqla razılaşacaqıq.

Bir daha qeyd edirəm ki, mən Fransa nəşrinə qarşı deyiləm, mən şad olardım əgər jurnal 10 dildə bir dəfə çıxsayıdı, lakin D. L. bunu istəmir və pul vermır. Sonra Siz

əməkdaşlıq haqqında yazırsınız, mən Sizsiz axı necə əməkdaşlıq edə bilərəm, əgər getmək lazımlı olsa, onda hamımız bir yerdə, bütün təşkilatla gedərik...

Bu günlərdə D. L. Parisdə olacaq, oradan isə Amerikaya gedəcək, o, mütləq Sizinlə görüşəcək, xahiş edirəm bizim məsələmizi birləşflik həll edin. Sözsüz, Sizin hər bir qərarınızı dəstəkləyəcəyəm. Nəzərə alın ki, Sizin təklif etdiyiniz büdcənin məbləği onun boğazından keçmədi və o, müxtəlif "ixtiralar", "uçurumlar", "ziddiyətlər" uydurdu ki, biz onun dediyinə tabe olaq. Avropanı Məclisin və Parisdə, burada çıxan jurnalların rəhbərliyinə gəldikdə isə, bu işi Siz davam etdirməlisiniz. Ona görə Siz növbə ilə həm burada, həm də Parisdə olmalıdırınız".

Qeyd edək ki, belə bir vaxtda antibolşevik cəbhənin yaradılmasını vacib sayan Amerikan Komitəsi fəaliyyətə (Amerikanın kommunizm ilə mücadilə Komitəsi) başladı. Amerikan Komitəsinə avval C. Layons, sonradan isə Amerikanın Moskvadakı keçmiş böyük elçisi Alan Gerk başçılıq edirdi. 1952-ci ildən isə Sovet Rusyasını yaxından tanıyan, Moskvada Amerika atəşesi işləmiş Stevens Komitənin başqanı oldu. Komitə üzvləri arasında tanınmış siyasetçilər çoxdu. Onların arasında aşağıdakı tanınmış adamlar vardı: Carlz Edison (məşhur Tomas Edisonun oğlu), Vilyam Henri Çemberlin (Amerikada sovet məhkumu millətlərin istiqlalı haqlarının müdafiəsi ilə məşhur idi), general-major Con-Dean (Moskvada olmuş, «Streync Əlleyinc» kitabı ilə böyük rəğbət qazanmışdı), Nikolas Ruzvelt (yazıcı və diplomat, Amerikanın Macarıstan elçisi olmuşdu) və başqaları.

Amerikan Komitəsi bildirirdi ki, millətlər, xalqlar Sovet hökumətinin diktatorluğu altında qaldıqca, insanların azad və hüriyyət içinde yaşaması mümkün olmayacaq.

Amerikan Komitəsi programına müvafiq surətdə fəaliyyətə başladı.

Qeyd olunmalıdır ki, bolşeviklərin süqutundan sonra Rusyanın hansı formada mövcudluğu ilə bağlı Amerika siyasi dairələrində ikili fikir mövcud idi. Bir fikrin tərəfdarları düşüntürdü ki, bolşeviklərin süqutundan sonra Rusiya parçalanacaq, yoxsa rejim dəyişməklə, bütöv Rusiya qorunub saxlanacaq? Amerika ictimaiyyətində o dövrə Amerikada yaşayan mühacir rusların təsiri ilə Rusyanın bolşevik rejimindən bir bütün halında qurtulması fikrini dəstəkləyənlər çox idi. Mühacir rusların bu «şovinist» fikirlərinin qatı yürüdücüsü A. Kerenski və S. Melqunov idi. Amerikan Komitəsi 1917-ci ildə Rusiyada Fevral-burjua inqilabından sonra müvəqqəti hökumətə başçılıq etmiş, indi isə mühacirətdə yaşayan A. Kerenskiyə dəhaçox etimad göstərirdi.

Amerikan Komitəsinin yardımı ilə 1951-ci il yanvarın 16-da bir çox rus partiyalarının iştirakı ilə Füssen konfransı keçirildi. Konfransda mühacir ruslar yalnız Rusyanın ərazi bütövlüyünün qorunması şərtilə qeyri-rus təşkilatları ilə işbirliyini mümkün sayıdalar.

Bu işin davamı olaraq yenə Amerikan Komitəsinin yardımı ilə 1951-ci il avqustun 28-də Qərbi Almanıyanın Ştutgart şəhərində mühacir ruslar konfrans keçirdilər. Bu konfransda onlar Rusiya Millətlərinin Qurtuluş Şurası yaradılmasına qərar verdilər. Bununla bərabər, Rusiyadakı milli azlıqların da nümayəndələrini bu Şuraya cəlb etmək məqsədi ilə bir Büro da yaradılmışdı.

Vəziyyəti belə görən M. O. Rəsulzadə Amerikan Komitəsini ciddi tənqidə başladı. Qeyri-rus xalqların uzun illər idi ki, apardığı qurtuluş davasına etinasız yanaşan mühacir rus təşkilatlarının maliyyələşdirilməsini düzgün olmayan hərəkət adlandırdı. Vəziyyətin getdikcə gərgin-

ləşdiyini, keçmiş mühacirlərin güclü etirazlarını hiss edən Amerikan Komitəsi rus mühacir təşkilatlarına qeyri-rus mühacir təşkilatları ilə işbirliyinin vacibliyini bildirmişdi.

Bunun davamı olaraq 1951-ci il noyabrın 7-də Qərbi Almaniyadan Visbaden şəhərində beş mühacir rus təşkilatının (1. «Rusyanın hürriyyəti üçün mücadilə birliyi». 2. «Milli Əmək Birliyi». 3. «Rus Xalq Hərəkatı». 4. «Xalqın hürriyyəti üçün mücadilə cəmiyyəti». 5. «Rusya xalqlarının qurtuluşu üçün mücadilə birliyi») və beş də rus olmayan millətlərə mənsub təşkilatın nümayəndələrinin iştirakı ilə konfrans keçirildi.

Konfransda çıxış edən A. Kerenski «Bölümzə Rusiya» fikrini müdafiə edirdi. Qeyri-rus mühacirlər isə Birleşmiş Millətlər Təşkilatının insan haqlarına aid prinsiplərinə üstünlük verirdilər. Konfransın yekunu kimi bir bəyannamə imzalandı. Bəyannaməni azərbaycanlı təmsilcilər da imzaladılar.

M. Ə. Rəsulzadə A. Kerenskinin hansı fikirlərlə fəaliyyət göstərdiyindən məlumatlı olduğuna görə onun başçılıq etdiyi rus təşkilatı ilə birgə işin əleyhinə idi. Kerenski «Bölümzə Rusiya»nın qəti tərəfdarı idi və hələ 20-ci, 30-cu illərdən bu mübarizəsinə davam etdirirdi. 1930-cu ilda Kerenskinin «Gün» məcmüsündə (N60) «Rus xalqı üzərində diktatura» adlı məqaləsi çap edilmişdi. Və elə həmin ili M. Ə. Rəsulzadə «Odlu Yurd» dərgisində Kerenskiyə «Nə görə, nə də mələzəmə» adlı cavab məqaləsi nəşr etdi (195, 184-190). M. Ə. Rəsulzadə məqalə-məktubda Sovet İttifaqındaki türk respublikalarının istiqlal və azad dövlət qurmaq istəklərinə istehza ilə yanaşan Kerenski tənqid etdi. O, Kerenskini xalqların apardığı milli-azadlıq hərəkatının mahiyətini anlamağa çağıraraq yazdı: «Biz həmişəlik olaraq cənab Kerenskiyə bildiririk ki, heç bir «separatizmdən», «Rusyanın bölünməsi»ndən səhbət

gedə bilməz. Bizcə bu söz tamam başqa anlamda işlədir: birincisi, öz ölkəsinə xarici işğaldan qurtarmağa yönəldən xalq hərəkatını «separatçı» adlandırmaq düzgün deyildir».

Lakin mühacirlər Avropa ölkələrində ciddi problemlərlə qarşılaşırdılar. Bəzi hallarda təhqir olunur, həbs edilir, hüquqsuz bir vəziyyətdə yaşayırdılar. Qeyd edək ki, Amerikada və Qərb ölkələrində yaşayan legionerlərin, Sovet İttifaqından qaçqın düşmüş şəxslərin hüquqlarının qorunması ilə SSRI xalqlarının azadlığı üzrə "Amerikan Komitəsi" daha çox maraqlanırdı. Həmin komitə 1951-ci ilin fevralın 8-də ABŞ-in Delaver ştatında yaradılmışdı.

Bir neçə aydan sonra təşkilatın adı dəyişdirilib belə adlanmışdı: «Amerikanın Rusiya xalqlarını Qurtuluş Komitəsi». 1953-cü ilin martında isə Komitənin sədri vitse-admiral Lesli K. Stivens bildirdi ki, təşkilat bu gündən sonra belə adlandırılacaq: "Amerikanın Bolşevizmdən Qurtuluş Komitəsi". Təşkilatın belə adlandırılmasının, şübhəsiz, müxtəlif səbəbləri vardı. Admiral Stivens açıqlayırdı ki, ayrı-ayrı rus olmayan mühacir qrupları «Rusya xalqları» sözüne etiraz edir və müstəqillik hüquqlarının pozulması kimi anlayırlar.

Bunları nəzərə alıb, həmin qrupları bir araya getirmək üçün «Rusya xalqları» və «Sovet İttifaqı xalqları» adlarından imtina edilərək "Bolşevizmə qarşı mübarizənin Koordinasiya Mərkəzi" adlandırıldı. Stivensin müraciəti bu sözlərlə bitirdi: «Sovet İttifaqı Komunist Partiyası, «bolşevik» sözündən uzaqlaşmaq üçün yeni bir cəhd göstərmişdir. Lakin o, bununla heç kimi aldadə bilməz. Işərət SSRI-nin daxilində, istərsə xaricdə gözəl başa düşürlər ki, beynəlxalq sui-qəsdçilər tərəfindən yaradılıb bolşevizm adı ilə tarixə düşən bu nifrətəlayiq sistem bundan sonra da bu adla qəbul ediləcəkdir. Amerikan Komitəsinin, eləcə də Koordinasiya Mərkəzinə toplaşan

mühacirlərin məqsədi Sovet İtifaqının hazırkı ərazisini bu lənətlənmış addan xilas etməkdir.

Əllinci illərdə mühacirlərin fəaliyyəti getdikcə genişlənirdi. 1952-ci ilin oktyabrın 16-da Münhen şəhərində dörd rus siyasi təşkilatı ("Xalqların sərbəstliyi üçün çalışanlar", "Rusiya Xalq hərəkəti", "Rusiya Millətlərini Qurtarma Savaş Birliyi", "Sərbəst Rusiya üçün Savaşanlar Birliyi") və "SSRI Birliyindən rus olmayan beş milli təşkilat (Azərbaycan Milli Birlik Komitəsi, Ermənistan İstiqlalı üçün Savaşanlar Birliyi", "Gürcüstan Milli Şurası", "Şimali Qafqasya Milli Birliyi SKANO", "Türküstən Qurtuluş Komitəsi Türkeli") müştərək bir ictimai qurum - «Bolşevizmə qarşı Koordinasiya Mərkəzi»ni yaratırlar.

Koordinasiya mərkəzini yaratmaqdə məqsəd diktorluq rejiminə qarşı mübarizə aparan orqanları birləşdirmək idi. Başlıca məqsədi isə belə idi: SSRI Birliyində yaşayan millətləri kommunist diktatorluğundan qurtarmaq, millətlərin arzularına uyğun demokratik cəmiyyət qurmaq.

Belə bir vaxtda 1952-ci ilin avqustun 5-də Amerikan Komitəsinin sədri admiral Alan Q. Kerk Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komissiyasının sədri xanım Yelenora Ruzveltə müraciət edib Sovet İtifaqından olan antikommunist qaćınları himayəyə götürməyi xahiş etdi.

Şübəsiz ki, belə müraciətlərin təsiri artır, mühacirlərə olan münasibət də yaxşılaşırıdı.

MÖVZU 12. ALMANİYADA AZƏRBAYCANLI MÜHACİRLƏRİN NƏŞR ORQANLARI VƏ ONLARIN KİV-DƏ FƏALİYYƏTİ

1."Azərbaycan" jurnalının nəşri

2."Azərbaycan" jurnalındaki yazıların təhlili

Əllinci illərdən başlayaraq «Amerikan Komitəsi» ayri-ayrı mühacirlərin yaratdığı təşkilatları, xüsusilə mətbu orqanları maliyyələşdirirdi. 1951-ci ildə Münhəndə «Azərbaycan» jurnalının ilk sayının nəşri mühacirləri və legionerləri çox sevindirmişdi. Bu münasibətlə mühacirlərin redaksiyaya göndərdiyi təbrik məktubları çox maraqlı idi. Mühacirlər yazırlardı: «Çox hörmətli redaksiya! Vətənimizin adını daşıyan jurnalın ilk sayını aldıq. Oxuyub çox məmənun qaldıq... Azad və müstəqil Azərbaycana eşq olsun! Hörmət və şərəflə: Atabəy Şamil, Tahir Heydərzadə, Səfər Ağaoğlu, Ismayiloğlu, Həsən Əziz. Münhen. 30.03.1952.

Eyni zamanda, Ə. Fətəlibəyli Ceyhun bəyə göndərdiyi məktublarda «Azərbaycan» jurnalının nəşri ilə bağlı çətinliklərin olduğunu qeyd edirdi. Göstərirdi ki, maddi imkansızlıqdan jurnalın 2-ci sayını nəşr etmək çətinləşib. "Amerikan Komitəsi" isə maddi yardımı reallaşdırılmamışdır. Hətta buradan Noy-Ulm şəhərinə getməyə də pul yoxdur. Lakin, mövcud imkansızlığımıza baxmayaraq, jurnalın növbəti sayını nəşr etdirəcəyik.

Lakin, Azərbaycan təşkilatları arasında fikir ayrılığının və müxtəlif yanaşmaların olması bu yardımının alınmasında çətinlik yaradırdı. Ə. Fətəlibəylinin 1952-ci ilin martın 27-də C. Hacıbəyliyə göndərdiyi məktubda bu

problemlərin geniş şəhi verilirdi.

«Azərbaycan» jurnalını "Amerikan Komitəsi" maliyyələşdirə də, burada ciddi problemlər yaranırdı. Mühacir və legionerlər arasında ziddiyət və anlaşılmazlıqların olması bəzi hallarda onlara ayrılan maliyyə fondlarının azalmasına gətirib çıxarırdı.

Ə. Fətəlibəylinin C. Hacıbəyli ilə yazışmalarında «Azərbaycan» jurnalının fransız dilində nəşrinə də çalışmalari qeyd olunurdu. Təessüflər ki, Amerikan Komitəsinin nümayəndəsi jurnalın fransızca nəşrinə maraq göstərməyib bildirmişdi: «Əgər Hacıbəyli Parisdə yaşamasayı və fransız dilini bilməsəydi, onda o jurnalın fransızca da nəşrinə ehtiyac qalmazdı».

Jurnalın Baş redaktorları Ceyhun Hacıbəyli və Əbdürəhman Fətəlibəyli idil. Jurnal iki dildə nəşr edilirdi: Azərbaycan və rus. Qeyd edək ki, jurnalın hər iki redaktoru həm də rus təhsilli idilər. Ceyhun bəy Sankt-Peterburqda, Əbdürəhman bəy isə Moskvada rus dilində təhsil almışdır.

“Azərbaycan” jurnalının başlıca fəaliyyət programı – mövcud Sovet rejiminə qarşı təbliğat işləri aparmaq, kommunist ideologiyasının “çürüklüyünü” və bəşəriyyətə ziyanlı olduğunu göstərmək idi. Jurnalı ABŞ dövləti maliyyələşdiriyindən həmin ölkənin yürütdüyü siyaset əsas xətt olaraq götürüldü. Jurnal öz fəaliyyətinə görə daha çox siyasi xarakterli idi. Jurnalın rus və azərbaycan variantlarında nəşr edilən yazıların çoxu eynilik təşkil edirdi. Bəzi saylardaki yazınlarda az olaraq müxtəliflik vardı. Təbii ki, jurnalda nəşr edilən yazınlarda Azərbaycan problemlərini ictimaiyyətə çatdırmağa daha çox üstünlük verilirdi.

Jurnalda aşağıdakı müəlliflərin yazılarına daha tez-tez rast gəlmək mümkündür: C. Hacıbəyli, Ə. Fətəlibəyli, Əziz Alpayt, Şamil Atabay, Məcid Musazadə.

Jurnalda nəşr edilmiş bəzi yazıların başlıqlarına diqqət edək: 1) "Visbadendən – Ştanberqə" (C. Hacıbəyli); 2) "Azərbaycan ekonomisine bir baxış" (Haydar Novruz); 3) "Azərbaycan partizanlarının bolşeviklərə qarşı savaşı" (M. A. Qarabağlı); 4) "Hürr müsəlmanlar sovet imperializmi əleyhinə mübarizəyə çıxırlar" (Qulam Azəri); 5) "Stalin nədən öldü" (Şamil Atabay); 6) "Stalinin məzarı üstündə tikanlı kollar" (Osman Cəfəroğlu); 7) "Sovet-Fin həbi" (Ə. Fətəlibəyli); 8) Qızıl Ahtapot (Ə. Alpayt); 9) "Ədəbiyyat səhifəsi" (topluyanı: Məcid Musazadə); 10) "Şamaxı məhkəməsi" (C. Hacıbəyli); 11) Koordinasyon Mərkəz" (C. Hacıbəyli); 12) "Azərbaycan xalqının böyük oğlu" (Ə. Fətəlibəyli); 13) "Hacı İlyas" (Rıza Tağı); 14) Belələrini Allah islah eyliyə" (Şami); 15) "Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının 45-ci iləndən itibarət" (Məcid Musazadə); 16) "Tariximizi biləlim" (Ə. A. Şeyxüislam); 17) "Sovet antisemitizmi" (K. Azəri); 18) "Kreml, hürr dünyanın gözü önünde, hüriyyət əleyhinə "xalqlar" konqresi çağırırdı" (Ə. Fətəlibəyli); 19) "İran nefti və sovetlər" (Rüstəm Məmmədzadə); 20) "Vətəndən xəbərlər" (Qurbət Cəfər); 21) "SSRİ-yə qarşı psixoloji müharibə" (Ə. Fətəlibəyli); 22) "Kommunizm xalqlara həyat təmin edə bilərmi?" (Ə. Fətəlibəyli); 23) "Qafqaz imperializm qarşısında" (C. Kazimbəy); 24) "İkinci mərhələ" (Ceyhun Hacıbəyli); 25) "Sovet təcavüzünün Koreyada dağıdılması" (Ə. Fətəlibəyli); 26) "Müqəddəs vəzifə" (İsmayıllı Əkbər); 27) Çekada gördüklərim" (Rıza); 28) "Sovet məktəblərində" (Qadir); 29) "Azərbaycan davam edir" (C. Hacıbəyli); 30) Hürr Dünya türk xalqlarını sovetlərin zülmündən qurtarmalı"

(C. Hacıbəyli); 31) "Yaşasın Atatürk" (Ə. Fətəlibəyli); 32) "Avraam Linkolnun bayrağı altında Vahid Azad Dünya uğrunda" (Ə. Fətəlibəyli); 33) "Azərbaycan xalqına hesabat" (Vətənin azadlığı uğrunda onun oğullarının mübarizəsi haqqında Ə. Fətəlibəylinin 1943-cü ilin 6 noyabrında Azərbaycan Konqresindəki məruzəsi); 34) Sovet yaltaqlığının yüksək dərəcəsi" (M. Musazadə).

"Azərbaycan" jurnalında Azərbaycanın azadlığı, müstəqilliyi ilə bağlı çoxlu sayıda yazılar, məqalələr nəşr edildi.

"Azərbaycan" jurnalının 1-ci sayında (1951-ci il, N1) Ceyhun Hacıbəylinin Baş məqaləsi verilmişdi. **Məqalə belə adlanır:** "Azərbaycan davam edir". Əslində program xarakteri daşıyan bu məqalədə C. Hacıbəyli yazdı: "Bundan 32 il əvvəl idarə etdiyim milli "Azərbaycan" qəzetiñizi istəkli qardaşım Üzeyirə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan dövlətini, başqa mədəni millətlər və Sülh Konfransına toplanmış dövlətlər rəsmi surətdə tanımaqla misyonumuzun üç ay sonunda bitəcəyini zənn edirdik.

Parisə gələr-gəlməz yenə "Azərbaycan" adında fransızca olaraq aylıq bir bülleten nəşr edərək, Avropa ictimaiyyətini məməkət və millətimizə dair tərlü məlumat verərək aydınlaşdırıldıq. Bu bülleteni 11 nüsxə çıxara bildik.

Gərək biz və gərəkçə vətəndə qalanlarımız üç ay müddətin uzanması sonucunda günləri çox uzun gördürük. Bilmirdik ki, bir çoxumuz gözəl vətənimizi bir daha görməyəcəyik.

Şimaldan gələn qara dalğa torpağımızı silib stüpürdü. Nəcib Azərbaycan – türk milləti yabançı bir düşmən əlinə keçdi. 27 nisan faciəsinin təfərrütü galəcək Azərbaycan tarixində qara bir səhifə tutacaq. O faciənin təhlilinə

vətəndə başlamaq üzrə indilik açıq yaramızı qurdalamağı özümüzə rəvə görəmədiyimizdən sükut edirik.

Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnásız olaraq bu bu birliyə dəvət edirik.

Zətən Azərbaycan başlangıçda həmin birliyin simvolu idi. "Azərbaycan" bir fırqənin, bir sınıfın və ya bir təşkilatın orqanı deyildi. "Azərbaycan" milli bir orqan idi və felən rəsmi hökumət mövqeyini rəy və müləhazatını izhar edəcəyinə, öz yolunu sərbəsrəcəsinə cızb öz qənaətini bəyan edirdi.

Bu xüsusda, vaxtında nəşriyyat işləri ilə məşgül olan nazirlərimizdən rəhmətlik Nəsib bəyin geniş nəzəriliyini, təbiətinin nazikliyini və ona məxsus xüsusiyyətini hörmətlə analım. Özü partiya üzvü olduğu halda hökumətin rəsmi organını partiyaçı olmayan bir şəxsə həvalə etməsi həddizatında bir simvolik jest idi. Onun üçün millət fırqənin önündə gedirdi. Halbuki indiki fırqəçilər bəzən fırqə təəssübünü o qədər irəli götürdülər ki, milləti adəta unutdular.

Biz heç bir fırqə əleyhina deyiliz. Həddi-buluşa yetmiş bir millət içərisində türlü cərəyanlar ola bilir. Biz bu cərəyanların gelişməsini və vətənimizə faydalı olmasını yurdumuzun quruluşundan sonra ancaq düşünə bilirik. Mühacirətdə bizi düşündürməsi lazıim gələn və bizi düşündürən ancaq və ancaq gözəl yurdumuzun qurtuluşu olmalıdır.

Bu qurtuluşu qolaylaşdırmaq və bu məqsədlə uğraşmaq hər bir Azəri cocuğu və ya fərdi üçün müqəddəs bir vəzifədir. Bu yolda hər bir vəsilədən istifadə etməliyik, çünki millətimiz böyük bir təhlükə içində yaşıyır.

Sonuncu müharibə zamanında "Azərbaycan"ı namuslu gənclərimiz: Məcid Qarsalan və dostları əhya etmək istədilər. Cəbhə ilə idarə arasında, tūfənglə qələmi cyni zamanda daşıyan övladımız bu yolda yaxşılığa çalışdı

və müəyyən müvəffəqiyətlərə nail oldu. Böyük babasının prinsiplərini istimal edərək heç vaxt itirmədi. Yurdumuzdan gələn bu gəncləri və verdikləri qurbanları, tökdükləri qanları hörmətlə analıb.

Hər halda Milli Birlik Məclisi heç bir fırqə üçün çalışmış. Onun yalnız bir hədəfi və və bir məfkurəsi var: Yurdumuzun qurtuluşu! Azəri Türklərini bu gün bir-birdən ayıran program məsələsi deyil, onları ayıran psixoloji bir amildir ki, təessüs ki, əlaqəli zəvət o nöqtəni anlamırlar və anlamamazlıqla da Azəri-Türklərini müxtəlif zümrələrə böylürler.

27 nisan fəlakətinin amillərini unutmayaq. Gözəl vətənimizi fırqəciliyin hızlanması yoxdu, ueturuma sürüklədi. Fırqə təssübül bir millətin birliyini daima pozar.

Təbii bir fırqə daxilində namuslu, istedadlı ünsürlərin də mövcud olduğu inkar edilə bilməz. Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağlılarıyla bağlıyız.

Onun üçün bu gün gərək fırqəçi və gərəksə müstəqil və fırqəsiz Azəri-Türklərinin hamisini üç rəngli bayraqımız altında toplanıb hamımız bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik.

Azərbaycan davam edir".

"Azərbaycan" jurnalındaki yazıları belə qruplaşdırmaq mümkündür: 1) Amerika Koordinasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar, məqalələr; 2) Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və incəsənəti ilə bağlı məqalələr; 3) Azərbaycanın istiqlalı ilə bağlı yazılar; 4) Sovet dövlətinin ideolojisini və siyasetini təqnid edən yazılar; 5) Ədəbi yazılar – şeir, hekayə, pyes; 6) Mühacirlərə konfliktlərlə bağlı yazılar; 7) Azərbaycanla bağlı yazılar; 8) Redaksiyaya gələn məktublar.

Birinci qrupa aid olan yazılar iki formada verildi: 1) Ümumi informasiyalar olaraq, müəllifsiz; 2) Müəllif yazıları, hadisələrə ümumi münasibət.

Bu qrupa aid olan məlumatlar əsasən "Antibolşevik Mübarizə Koordinasiya Mərkəzi"nin fəaliyyəti ilə bağlı idi. ABŞ dövlətinin yaratdığı bu mərkəz birbaşa mühacirlərlə işləyir və onların fəaliyyətini koordinasiya edirdi. Mühacirətdə fəaliyyət göstərən həm rus, həm də qeyri-rus mühacir təşkilatları arasında ciddi fikir müxtəlifliyinin olması "Koordinasiya Mərkəzi"ni narahat edirdi. Xüsusən, "Rusyanın bölünməzliyi" ideyası ilə çıxış edən Kerenski tərəfdarlarına qarşı qeyri-rus mühacir təşkilatları sərt münasibət bəsləyirdilər. Belə bir vəziyyətdə "Koordinasiya Mərkəzi" tez-tez mühacir təşkilatlarını bir araya gətirmək məqsədi ilə tədbirlər, konfranslar, görüşlər keçirirdi. Almaniyanın Ştarnberq, Füssen, Visbaden konfransları həm də məhz bu məqsədlə keçirilirdi.

Birinci qrupa aid olan mövzuda müəllif yazıları ilə daimi olaraq çıxış edən Ceyhun Hacıbəyli idı. C. Hacıbəylinin aşağıdakı məqalələrində mövzu ilə bağlı maraqlı fikirlər açıqlanırdı: 1) "Koordinasion Mərkəz"; 2) "İkinci mərhələ"; 3) "Visbadendən – Ştarnberq".

Bu məqalələrdə C. Hacıbəyli "Koordinasiya Mərkəzi" fəaliyyətinə və keçirilən tədbirlərin əhəmiyyətinə obyektiv münasibətini bildirirdi.

Qeyd edək ki, "Azərbaycan" jurnalında nəşr edilən ikinci qrupa aid olan yazılarında isə daha çox Məcid Musazadənin ("Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasının 45-ci ildönümünə ithaf edirəm") və Əbdürəhman Fətəlibəylinin ("Azərbaycan xalqının böyük oğlu") məqalələrinə və imzasız yazınlara rast gəlmək mümkündür: ("Ədəbiyyat sovet imperializminin maraqlarına tabe edilmişdir"; "Azərbaycan memarlıq abidələri").

Üçüncü qrupa aid olan yazıların müəllifləri O. Cəfəroğlu ("Azərbaycan münəvvərlərinin qara günü"), M. A. Qarabağlı ("Azərbaycan partizanlarının bolşeviklərə qarşı savaşı"), N. Zülqədər Sasani ("Azərbaycanda 1920-ci ilin Aprel və May ayları") və başqalarıdır. Jurnalda bu qrupa aid olan bəzi yazılar isə müəllifsizdir: 1) "Hürriyət və bağımsızlığa doğru".

Dördüncü qrupa aid olan məqalələr: Ə. Fətəlibəylinin yazıları - 1) "Sovet təcavüzünün Koreyada dağıdılması"; 2) "Kommunizm insanlara həyat təmin edə bilərmi?"; 3) "Sovet-Fin hərbi"; 4) "SSRİ-yə qarşı psixoloji müharibə haqqında"; 5) "Kremli Hürr dünyanın gözü önündə Hürriyət əleyhinə "Xalqlar" kongresi çağırıldı"; C.Hacıbəylinin yazısı - "Hürr dünya türk xalqlarını sovetlərin zülmündən qurtarmalı; Qulam Azərinin yazıları - 1) "Hürr müsəlmanlar sovet imperializmi əleyhinə mübarizəyə qalxırlar". 2) "Sovet antisemitizmi"; "Şamil Atabəyin yazısı - "Stalin nədən öldürdü?"; 6) Rüstəm Məmmədzadənin yazısı - "İran nefti və sovetlər"; 7) Müəllifsiz yazı: XIX qurultayı.

Beşinci qrupa aid olan yazılar: Şamil Atabəyin şeiri - "Bu imiş"; Məcid Musazadənin hazırladığı ədəbiyyat sahifəsi (H. Cavidin, Hacı Kərim Sanilinin şeirləri təqdim olunub).

Altıncı qrupa aid olan yazılar: 1) Şami: "Böylərini Allah islah eyliyə"; 2) "16 nəfərin imzası ilə açıq məktub".

Yedinci qrupa aid olan yazılar: Heydər Novruzhan - "Azərbaycan ekonomisine bir baxış. 2) M. Ceyrankeçməz - "Bolşevik yaltaqlığının son dərəcəsi. 3) Qurban Cəfər - "Müəllimlərin yanvar müşavirəsi"; 4) C. Hacıbəyli - "Şamaxı məhkəməsi". 5) Müəllifsiz yazılar: 1)

"Əhməd Cavad faciisi"; 2) "Tarixi vəsiqələr - Çobanza-dənin can çəkişməsi".

Səkkizinci qrupa aid olan yazılar: 1) "Açıq məktub"; 2) "Məktublar"; 3) "Açı həqiqətlər"; 4) "Türkiyədən məktub".

"Azərbaycan" jurnalının 1951-ci ildə nəşr edilən 1-ci sayında isə Ə. Fətəlibəylinin "Azərbaycan xalqına, vətənin azadlığı uğrunda onun oğullarının mübarizəsi haqqında hesabat" verilib.

Ə.Fətəlibəylinin məruzəsinin başlığı belədir: "Azərbaycan xalqına onun oğullarının İkinci Dünya müharibəsində vətənin müstəqilliyi uğrunda apardığı mübarizə haqqında hesabat". "Azərbaycan" jurnalında çap olunan çıxış-hesabat dörd hissədən ibarətdir: 1) İkinci Dünya müharibəsinin başlanması; 2) Hərbi hissələrin formalasdırılması; 3) Azərbaycanın müstəqilliyinin tanınması uğrunda mübarizə; 4) Yekun.

"Azərbaycan" jurnalı Ə. Fətəlibəylinin bu hesabatının sonunda "Redaksiyada" olan əlavəsində qeyd edirdi: "Azərbaycan Milli Birlik Məclisinin sədri Ə. Fətəlibəylinin hesabatını dərc edərək, eyni zamanda biz Azərbaycan Milli Azadlıq Hərəkatının dünya ictimaiyyətinin müzakirəsinə çıxarıırıq. Biz İkinci Dünya müharibəsində bizim hərəkata azacıq etirazı olan istənilən xalqın məhkəməsi qarşısında dayanmağa hazırlıq... Azəri-Türklər orada özlərinin Azərbaycan programını qəbul etdilər ki, bunun da fəsizmələ, nasional-sosializmə əlaqəsi yoxdur və bu programda demokratiya əsasında xalq həyatı quruculuğu əksini tapmışdır".

Almaniyada Azərbaycan və rus dillərində nəşr edilən bu jurnallar Azərbaycan problemlərinin Avropa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.

MÖVZU 13. "AZADLIQ" RADIOSUNUN YARANMASI VƏ FƏALİYYƏTƏ BAŞLAMASI

1."Azadlıq" radiosunda azərbaycanla bağlı verilişlər

2. Ə.Fətəlibəylinin "Azadlıq" Radiosunun "Azərbaycan" redaksiyasının Baş redaktoru kimi fəaliyyəti

Qeyd edək ki, 1953-cü ilin martında ABŞ dövlətinin maliyyələşdirdiyi «Bolşevizmə Mübarizə Koordinasiya Mərkəzi» tərəfindən istiqamətləndirilən «Qurtuluş» radiosunun (Sonradan "Azadlıq" adlandı) öz ilk verilişlərinə başladı. Bu münasibətlə yayılan müraciətdə bildirildi: «Qulaq asın, qulaq asın! Bu gün yeni «Qurtuluş» radiostansiyası verilişlərinə başlayır. Həmvətənlər! Axır ki, bizim öz səsimiz var. Stalinin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə azad danışa bilirik. Azadlığa olan əbədi cəhdimiz xalqımızın qəlbində sönmədi. Bizim ilk tapşırığımız azadlığa çağırışdır. Kommunist rejimini müfqavimət hissi də xalqımızı tərk etməyib. Biz azərbaycanlılar, eləcə də Sovet İttifaqının digər xalqları, kommunizmi məhv edib, qəsb edilmiş azadlığımızı qaytarmağa tam qərarlıyız. Bizim harda olmayızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də azad xarici ölkələrdə olsun, yalnız bir istəyimiz vardır: Kreml hakimiyətinin yixılması. Biz, hamımız - gənclərimiz yaşlılarımız, Stalinin dəmir pərdəsi arxasında yaşayıb əzab çəkən sizlərlə bir istək və arzudayıq.

... 1952-ci ilin oktyabrın 16-da xarici siyasi qrupların nümayəndələri Vətənimizi kommunist dikturasından xilas etmək üçün «Bolşevizmə Mübarizə Koordinasiya

Mərkəzi» yaratdilar. Biz mövcud diktaturaya qarşı öz xalq hakimiyyəti prinsiplərimizi qoyuruq... Biz bilirik ki, mübarizə üçün burdan hazır reseptlər vermek mümkün deyildir. Vaxtı çatanda xalq özü necə etməyi başa düşəcək. Bizim radiostansiyanın başlıca vəzifəsi Sovet İttifaqında eşidilməyən həqiqi informasiyalarla dinləyicilərimizi təmin etmək, neçə illərdir ki, aparılan sovet təbliğatının yalanlarından azad olmaqdır! Bizim radiostansiyani dinlöyin! Bolşevizmə mübarizə aparan koordinasiya mərkəzinin səsini eşidin!».

Qeyd edək ki, hələ 1949-cu ilin may ayının sonunda Nyu-York şəhərində ABŞ dövlət rəsmilərinin iştirakı ilə gizli bir müşavirə keçirilmiş və SSRI-yə, eləcə də digər sosialist ölkələrinə qarşı ideoloji hücumu gücləndirmək məqsədi ilə nəhəng bir orqan yaradılması vacib sayılmışdı. General Kley tərəfindən müəyyənləşdirilmiş programda deyildirdi: «Kommunist rejimini devirmək məqsədi ilə psixoloji müharibə aparmaq üçün geniş və həlledici kompaniya təşkil edilsin».

ABŞ senati isə federal bütçənin hesabına iki radiostansiyanın maliyyələşdirilməsi barədə qanun layihəsini bəyənib qəbul etdi.

Həmin müşavirədən sonra 1950-ci ilin iyulun 4-də «Azad Avropa», 1953-cü ilin martın 1-də isə «Azadlıq» radiostansiyaları Almaniya Federativ Respublikasında fəaliyyətə başladılar. Əvvəlcə stansiyaların illik bütçəsi 34 milyon dollar idi ki, bunun da 13 milyon dolları təkcə «Azadlıq» radiostansiyasının payına düşürdü. Sonradan isə «Azad Avropa» və «Azadlıq» radiostansiyalarına hər il 100 milyon dollardan çox vəsait sərf edilirdi.

Dünyanın yuzdən çox ölkəsində bu stansiyaların 240 məlumat mərkəzi, 80-dən çox ölkədə 200-dən artıq ki-

tabxanası vardı. Həftədə 2 min saatdan çox veriliş təşkil edən stansiyalar sovet dövlətinə qarşı SSRI xalqlarının 23 dilində təbliğat aparırıdı. Burada çalışan jurnalistlərin də sayı daima artırdı. Belə ki, 1960-cı illərdə hər iki radiostansiyalardakı əməkdaşların sayı 306 nəfər idisə, sonradan bu rəqəm 1300-ə çatdırıldı. Onların əksəriyyəti isə keçmiş SSRI vətəndaşları, legionerlər və mühacirlər idi. «Azadlıq» radiosunun 17 stansiyası arasında SSRI-nin bütün əraziyi bölgündürülmüşdü.

«Azadlıq» və «Azad Avropa» radiostansiyaları Mühəndə (hazırda isə Praqada), İngilis Parkının yaxınlığında Arabellastrasse küçəsindəki 18 sayılı üç bloklu beton binada yerləşirdi. Həmin yer şəhərin şərqi hissəsindən təxminən 4-5 km məsafədə idi.

«Azadlıq» radiosunun «Azərbaycan redaksiyası»na bir müddət (1953-1954-cü illər) Ə. Fətəlibəyli Dündənginski, sonradan isə İsmayıllı Əkbər və Əli Aranlı başçılıq etmişlər. «Azərbaycan» redaksiyasında Məcid Musazadə (Qarsalanlı), Fərman Məmmədov, Murad Muradlı, Kərim Aslanoglu və digər keçmiş legionerlər çalışırdılar.

Qeyd edək ki, «Azadlıq» radiosunun «Azərbaycan» redaksiyasının ilk verilişi efirə 1953-cü ilin martın 6-da getmişdi.

«Qurtuluş» (sonradan «Azadlıq» radiosu adlandırıldı) radiosunun yaradılması istiqamətində ilk çalışmalar 1952-ci ilin fevralından başlanıldı. «Amerikan Komitəsi»nin sədri olan admiral Kerkin rəhbərliyi ilə tez bir zamanda «Qurtuluş» radiosu Avropada verilişlərinə başladı. Tezliklə Sovet İttifaqına və Sovet İttifaqında qalan Avropa əraziləri üçün də radioverilişlərin ötürülməsi planlaşdırıldı. Radioverilişlərin Sovet İttifaqından gəlmış mühacirlər tərəfindən hazırlanacağı nəzərdə tutulurdu. Bununla əlaqədar 1952-ci ilin iyununda Ştarnberqdə (Bavariyada)

keçirilən konfransda hazırlıq işləri görülmüşdü.

Beləliklə, 1953-cü ilin martından «Qurtuluş» radiosunun Azərbaycan redaksiyası fəaliyyətə başladı. «Azərbaycan» redaksiyasının ilk Baş redaktoru mayor Ə. Fətəlibəyli- Dündənginski oldu.

«Azadlıq» radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəyli sovet hökuməti siyaseti əleyhinə olan verilişlər hazırlayırdı. 1953-cü ilin iyundan efirdə səslənən «Türkiyə haqqında həqiqət» verilişində deyirdi: «Danışır Azadlıq radiostansiyası. Əziz həmvətənlər! Siz öz azad həmvətənlərinizin azad dünyadan səsinizi eşidirsiniz. Indi isə Sovet imperializmi seriyasından «Türkiyə haqqında həqiqət» mövzusunda verilişimizə qulaq asın. Ikinci Dünya müharibəsindən sonra Sovet İttifaqının Türkiyəni «sülhə fəth» etmək cəhdini boşça çıxdı. Türkiyə Kremlin bütün həyəsının tələblərini rədd edib SSRI-nin basqısına qarşı dayana bildi və bununla azadlığın və demokratianın qorunması üçün azad dünyaya böyük xidmət göstərdi. Bundan sonra Kreml görünməyən antitürk kampaniyasına başladı. Son zamanlarda SSRI-də antitürk kampaniyası adı sovet vicedansızlığından da kənara çıxmışdır.» Ə. Fətəlibəyli verilişin sonunu bu sözlərlə bitirirdi: «Lakin, bu hiylələr yanaşmalar əbəsdir. Demokratiya bir hakim olaraq kommunizm və sovet imperializmini ölümə məhkum etmişdir. Bütün dünyanın azad xalqları sovetlərin əzilən xalqları ilə birgə bu hökmü yerinə yetirəcək və vahid azad dünya yaradılacaqdır.»

Ə. Fətəlibəylinin «Azadlıq» radiosunda müəllifliyi və redaktorluğu ilə 1953-cü ilin iyunun 29-da efirə gedən «Son xəbərlərin» 109 sayılı bülletenində Sovet dövlətinin və Kremlin mövqeyi kəskin olaraq təqnid edildi: Vaşinqtonda Amerika senatının xarici işlər üzrə komissiyasının sədri Aleksandr Uayli Amerika xalqına və bu

dövlətin müttəfiqlərinə müraciət etmişdi. O, müraciətində bildirmişdi: «Barışdırıcılıq siyasəti dayandırılmalıdır. Berlinin sovet bölməsindeki üşyan, Çexoslovakiyada, Polşada və digər ölkələrdəki hadisələr Kreml hökmərlərinin məşhur olmadığını sübut etdi. Azad Qərb dünyası qəti şəkildə Sovet hökumətindən təcavüzkar siyasetindən əl çəkməyi tələb etməlidir».

Sovetlərin təsirində olan Alman Vahid Sosialist Partiyasının mövqeyinin sarsıldığını Ə. Fətəlibəyli belə təqdim edirdi: «Şərq bölgəsindən alınan xəbərlərə görə zəhmətkeşlər kütləvi şəkildə Vahid Alman Sosialist Partiyasından çıxməq haqqında ərizələr verirlər. Partiyanın Mərkəzi Komitəsi yerli təşkilatlara həmin ərizələrə baxmamaq tapşırığı vermişdir».

Əbdürrəhman Fətəlibəyli(Dütənginski) 1908-ci ildə anadan olub. Ə. Fətəlibəyli gənc yaşlarından əsgər getmiş, Azərbaycan diviziyasında xidmət etmişdir. 30-cu illərdə o, Moskvada Hərbi Akademiyada təhsil almış, Leninqradda (indiki Sankt-Peterburg) hərbi xidmətdə olmuşdur. 1939-cu ildə Ə. Fətəlibəyli Finlandiya mühəribəsində iştirak etmiş və "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1940-ci ildə sovet qoşunları Pribaltikani işgal edərkən Leninqraddan Riqada yerləşən hərbi qərargaha göndərirlər. Burada isə o, döyüşlərin birində əsir düşərək almanlar tərəfə keçir. Almaniyada həbs düşərgəsində olarkən Azərbaycan legionunun təşkilində və Milli Azərbaycan Qurultayının keçirilməsində fəallıq göstərir, çoxlu sayıda əsirləri ölümündən qurtarır. İkinci Dünya mühəribəsindən sonra İtaliyada, Misirdə olur Türkiyəyə gedir, nəhayət Almaniyada "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına başçılıq edir.

"Azadlıq" radiosu fəaliyyətə başladığı ilk gündən Ə. Fətəlibəyli sovet hökuməti əleyhinə verilişlər hazırlayırdı.

Ə. Fətəlibəyli 1951-ci ildə Münhendə ABŞ dövlətinin dəstəyi ilə Azərbaycan və rus dillərində "Azərbaycan" jurnalını nəşr etdirir. Qeyd edək ki mühacir və legionerlərin 50-ci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Sovet dövləti məhz həmin dövrə öz məxfi idarəsinə kommunist ideologiyasına qarşı kəskin mübarizə aparanları sıradan çıxarmaq tapşırığını verdi.

1954-cü ilin noyabrın 20-də "Azadlıq" radiosunun "Azərbaycan" redaksiyasının baş redaktoru Ə. Fətəlibəyli Münhenin "Alpenplate-6" meydanında bir mənzildə qatla yetirildi.

Qeyd edək ki, mayor Ə. Fətəlibəylinin qatlı ilə bağlı Almaniyada nəşr edilən "Abendzeitung", "Der stern" və "Kuik" qəzetlərində geniş məlumatlar verildi. Törədilmiş qatlin səbəbi açıqlandıqda bütün Almaniya, eləcə də qərb ictimaiyyəti sifarişli bir ölümün baş verdiyini anladılar.

Ə. Fətəlibəyli Münhen yaxınlığında Noy-Ulm şəhərindəki qəbirstanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edildi.

Mayor Ə. Fətəlibəylinin qatlı yetirilməsindən sonra bir zamanlar Amerikada «Amerikanın səsi» radiosunda işləyən Ismayıl Əkbər Azərbaycan redaksiyasının baş redaktoru təyin edildi. Sonradan Ismayıl Əkbəri Əli Aranlı əvəz etdi. Qeyd edək ki, Azərbaycan redaksiyasında Məcid Musazadə, Murad Şəkili, Süleyman Təkinər də çalışır, böyük fəaliyyət göstərir, sovet dövləti əleyhinə geniş təbliğat aparırdılar.

MÖVZU 14. "AMERİKANIN SƏSİ" RADIOSUNUN FƏALİYYƏTƏ BAŞLAMASI

- 1."Amerikanın səsi" radiosunu yaranma tarixi
- 2."Amerikanın səsi" radiosunda azərbaycanlı jurnalistlərin fəaliyyəti

Qeyd edək ki, ikinci Dünya müharibəsi ərefəsində faşist Almaniyası dünyyanın ən güclü militarist dövlətlərindən birinə çevrilmişdi. Bundan ruhlanan Hitler məharibə yolu ilə bütün dünyani özünə tabe etmək və Yer üzündə nəhəng Almaniya dövləti yaratmaq niyyətinə düşmüşdü. Bunu vaxtında dərk edən ABŞ, İngiltərə, Fransa kimi inkişaf etmiş dünya dövlətləri iki şər qüvvə - Almaniya faşizmi ilə SSRİ kommunizmini hərbi cəbhədə üz-üzə gətirməyə nail oldular, məharibənin ikinci yarısında SSRİ-yə kömək etməklə Almanianın müzəffər yürütsünü dayandırdılar və bundan sonra SSRİ-ni və məharibədən sonra meydana çıxmış sosialist ölkələrini daşıtmak üçün hazırlanmış planları həyata keçirməyə başladılar. Bir tərəfdən SSRİ-ni horbi məqsədlər üçün külli miqdarda vəsait sərf etməyə təhrik etdilər, digər tərəfdən isə ona qarşı ideoloji, başqa sözələ desək, "soyuq müharibə" elan etdilər.

1946-cı il martın 5-də Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçill Amerika Birləşmiş Ştatlarının Fulton çəhərində tarixi bir nitq ilə çıxış edərək Qərb ölkələrini kommunizmə qarşı mübarizədə birləşməyə səslədi və Şərqdən yayılan kommunizm təhlükəsinin qarşısını birdəfəlik almaq üçün silahlı mübarizə ilə yanaşı, ideoloji təsir vasitələrindən də geniş istifadə

etməyin vacibliyini vurğuladı. Həmin nitq söylənəndən 19 gün sonra, martın 26-da Böyük Britaniyanın "Bİ-Bİ-Sİ" radiostansiyası rus dilində verilişlərə başladı. Bundan sonra beynəlxalq efirə ilk dəfə 1942-ci ilin fevralın 24-də alman və italyan dillərində 15 dəqiqəlik verilişlərlə çıxmış "Amerikanın səsi" radiosu 1947-ci ilin fevralın 17-də özünün Münhendəki filialından rusca verilişlərə başladı. İlk gündən kommunizmə qarşı mübarizə vasitəsi olduğunu gizlətməyən, SSRİ xalqlarını müstəmləkəcilikdən və əsarətdən azad etməyi məqsəd seçdiyini açıq deyən "Amerikanın səsi" radiosu Qərb ölkələrinin başqa beynəlxalq radioları ilə birlikdə sona qədər bu missiyani yerinə yetirməyə çalışmışdı. Rusca verilişlərin təşəbbüskarlarından biri olmuş senator Karl Mund hələ o vaxt "SSRİ-dəki dinləyicilərdən nə gözləyirsiniz?" sualına cavab olaraq demişdi: "İstəyirik ki, onlar müdafiə vasitələri istehsalında sabotajlıq etsinlər, beşillik planların yerinə yetirilməsini ləngitsinlər. İstəyirik ki, onlar zaman-zaman SSRİ-dən qərib ABŞ-a gəlsinlər, buradakı həyatı öz gözləri ilə görüb əsarətdə yaşadıqlarını dərk etsinlər. Sovet adamlarının kommunist ideyasına xidmət etmələri nəticə etibarilə onların özlərinə zərərdir".

"Amerikanın səsi" radiosunun qayəsini ilk 15 dəqiqəlik verilişlə efirə çıxmış o vaxtkı aparıcı belə açıqlamışdı ki, yaxşı-yamanlığından asılı olmayaraq biz yalnız həqiqəti deyəcəyik. Sonralar "Amerikanın səsi" radiosunun və bütövlükdə ABŞ mass-mediasının şularına çevrilmiş bu deyim bir aforizm kimi geniş yayınlandı.

1942-ci ildən 1953-cü ilə qədər "Amerikanın səsi" radiosu ABŞ-in Hərbi İnformasiya Bürosunun tərkibinə daxil olmuş, 1953-cü ildən isə Birləşmiş Ştatların İnformasiya Agentliyinin (USIA-nın) bir bölməsinə çevrilmişdi.

Hazırda "Amerikanın səsi" radiosu fasiləsiz olaraq fəaliyyət göstərir, hər gün 52 dildə 200 saata yaxın müxtəlif proqramlar hazırlayıb efirə verir. Stansiyanın ştat cədvəlində 1100 əməkdaş var. Mövcud olduğu 59 il ərzində "Amerikanın səsi" radiosu həmişə bu prinsipə sadıq qalıb və bu gün də ona əməl etməkdədir.

"Amerikanın səsi" radiosunda fəaliyyət göstərən "Azərbaycan" redaksiyasının tarixi isə 1951-ci ildən başlanır. O dövrde "Amerikanın səsi" kimi bir radioda Azərbaycan türkçəsində verilişlərin yayılması son dərəcə müümü hadisə idi. Məlumdur ki, həmin vaxt SSRİ-də ən totalitar rejim formalşmışdı. Stalinin şəxsiyyətə pərvəti son həddə çatmışdı, başqa müttəfiq respublikalar kimi Azərbaycan da xarici aləmdən dəmir pərdə ilə təcrid olunmuşdu. Yeganə obyektiv informasiya kanalı "Amerikanın səsi" radiosu idi ki, onun da dalğalarını pozur, eşidilməsinə mane olurdular. Buna baxmayaraq insanlar çatınlıklarında olsa, o dalğalar arasından azadlıq səsini dinləyə bilirdilər.

"Amerikanın səsi" radiosu vasitəsilə 1953-cü ildə tanınmış dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqına müraciət etmişdi. O lent yazılışı bu gün böyük öndərin səsini qoruyub saxlayan yeganə mənbədir. O zaman "Amerikanın səsi" radiosuna həm şimalda, həm cənubda, həm də dünyanın yaxın-uzaq guşələrində yaşayan soydaşlarımız, Türkiyədə və başqa ölkələrdə olan mühacirlərimiz qulaq asıldılar.

Qeyd edək ki, ötən əsrin 20-ci illərində Azərbaycanı tərk etməyə məcbur olan siyasi mühacirlərimizin əksəriyəti 50-ci illərdə sağ idilər və "Amerikanın səsi" radiosu ilə tez-tez çıxışlar edir, müntəzəm olaraq ürək sözlərini, ideoloji-siyasi proqramlarını, məqsədlərini Azərbaycan xalqına çatdırmağa çalışırlar.

1951-ci ildə açılmış "Azərbaycan" redaksiyasının yaradıcı heyəti kimlərdən ibarət olub? Qeyd edək ki, həmin illərdə "Amerikanın səsi" radiosunun Azərbaycan redaksiyasında əslən Azərbaycandan olan və olmayan müxtəlif adamlar çalışıb. Azərbaycanlılardan ilk çalışanlardan biri İsmayılov Əkbər olub ki, sonradan facieli şəkildə vəfat edib, öz mənzilində yanıb. Altı dildə təmiz danışbyayan Yusif Umac adlı əməkdaş da burada çalışıb. O vaxt "Amerikanın səsi" radiosunda işləmiş Həmidə xanım Odelli indi də sağdır, Türkiyədə yaşayır, Boğaziçi universitetinin mülliimidir.

"Amerikanın səsi" radiosunda Aslan Abuz, Elmira İsmayılova, Fərhad Rəşid, Əhmədəli Aslan, Yusif Qəhrəmanlı, Həbib Mirzə Abbaslı, Mirzə Əsraili, Xavər Aslan, Bulud Mehmandarlı kimi şəxslər əməkdaşlıq ediblər. Sonradan "Azadlıq" radiosunda "Azərbaycan" redaksiyasına rəhbərlik edən Mirzə Xəzər də bir müddət "Amerikanın səsi" radiosunda çalışıb.

"Amerikanın səsi" radiosunda "Azərbaycan" redaksiyası ilk dəfə 7 il fəaliyyət göstərib. İki ildən sonra başqa bir radiostansiyanın - "Qurtuluş" (indiki "Azadlıq") radiosunun əsası qoyulub və o, yalnız bir istiqamətdə - SSRİ xalqlarının dillərində verilişlər hazırlayıb yamaq sahəsində ixtisaslaşıb.

Beş il müddətində "Amerikanın səsi" və "Azadlıq" radiolarının Azərbaycan redaksiyaları paralel fəaliyyət göstərib. "Azadlıq" radiosu özünə lazımi auditoriya toplayan sonra "Amerikanın səsi" Aərbaycan dilində verilişlərini dayandırıb.

Qeyd edək ki, 80-ci illərin əvvəllerində bu redaksiyanın yenidən açılması zərurəti yarandı. Belə ki, 70-ci illərin sonlarına doğru Yaxın və Orta Şərq ölkələrində SSRİ ilə ABŞ arasında nüfuz uğrunda mübarizə gərginləş-

di. Amerika İranda, SSRİ isə Əfqanistanda möhkəm-lənməyə çalışırdı. 1979-cu ildə İslam inqilabının qələbəsi Amerikanın bu regiondakı nüfuzuna güclü zərbə vurdu. Təbii ki, dünyanın ən qüdrətli dövləti bu itki ilə barışa bilməzdi. "Ağ ev" bir tərəfdən İrana qarşı iqtisadi boykot elan etdi, ikinci tərəfdən isə İran körfəzində öz hərbi-dəniz qüvvələrini yerləşdirdi.

O illərdə Əfqanistan mövzusu da siyasi-diplomatik sahədə ən aparıcı mövzularından biri idi. 1979-cu ilin dekabr ayının əvvəllərində Xüsusi Əlaqələndirmə Komitəsinin "Ağ ev"də keçirdiyi ayrıca iclasında bir sıra ölkələr, o cümlədən, İrana, Əfqanistana, SSRİ-nin müsəlman respublikalarına radio yayım təşkil etmək məsələsinə baxıldı. Qəbul edilmiş planda həmin regiona informasiya yayımının genişləndirilməsi və əlaqələndirilməsi sahəsində çoxlu tədbirlər nəzərdə tutulmuşdu.

1980-ci il iyulun 23-də "Amerikanın səsi" radiosu rus dilində verilişlərinin birində məlumat vermişdi ki, "Amerikanın səsi" radiosunun müsəlman dünyası üçün proqramlarına fond ayırmak barədə qanun layihəsi təsdiq edilmişdir. Bu tədbir İslam ölkələrinin yeddi dilində Əfqanistana, İrana, Pakistana, SSRİ-nin müsəlman respublikalarına gündə əlavə 6 saatlıq verilişlər açılmasını və daha yarım milyon dinləyicinin cəlb edilməsini nəzərdə tuturdu. Bütün bunların nəticəsində 1982-ci il iyulun 4-də "Amerikanın səsi" radiosunda "Azərbaycan" redaksiyası bərpa edildi. Bu, həm də 1985-ci il "yenidənqurmasına", SSRİ-nin dağıdılmasına son hazırlıq işlərindən biri idi.

Qeyd edək ki, "Amerikanın səsi" radiosu sovet istismarında qalan Azərbaycan həqiqətlərini dünyaya yayındı. Bu baxımdan Azərbaycanın görkəmli dövlət xadimi M. Ə. Rəsulzadənin 1953-cü ildə bu radio ilə Azərbaycan xalqına etdiyi müraciət olduqca əhəmiyyət-

lidir. M. Ə. Rəsulzadənin "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciəti belə idi: "Əziz vətəndaşlarım! "Amerikanın səsi" radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda sizlərə xıtab edirəm. 100 il sürən çar əsərətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayı-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlali uğrunda bütün mövcudiyəti ilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan Vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı XIX əsrin başlarında Rusiya çarlığına qarşı yapılmışdır. 30 il qədər süren bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1804-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu, həqiqi vətənpərvəstlərin tətbiq etdikləri ən müqaddəs bir şüərdir.

28 May 1918-də istiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şularından istifadə ediyordu. "Hər millət öz müqəddərətini özü həll etməyə səlahiyyətdardır" düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan hökuməti az zamanda məməkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdıq. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabita və əmniyyət qüvvələri vücuda gətirilib. Sosial sahədə əsaslı islahata girişdik. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırlanıq. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər alıq. Xalqı az zamanda oxutmağa

başladıq. Türkçəni dövlətin rəsmi dili elan etdiq. Orta və ali məktəblər açdıq. Qərbi Avropa demokratları tipində xalq nümayəndələri cavabdeh bir hökumət üsuli-idarəsi yaratdıq. Hakimiyət Milli Məclisinin əlində idi. Parlamentdən etimad aldıqca heç bir hökumət iş başında qala bilməzdi. Məmələkətdə tam bir azadlıq vardi. O zaman indi Sovet zamanında olduğu kimi terror denilən şeydən heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmir və amanda idi. Vətənin qapıları şimdə olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azerbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardi. Bütün bunların nəticəsində idi ki, cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşmiş Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər daha istiqlalımızı tanıdlılar.

Heyhat! Qədər imtahanları tamam deyildi. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Belə azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmələkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə Sovet propaqandaçıları bir qanlı istila hərəkatını sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə sizə dünyanın ən azad və demokrat rejimi kimi qələmə verilən Sovet quruluşu işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığımızı əlimizdən alan millətdən qorxmuyorlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər. Çünkü aqla qara meydana çıxır. Onlar şəbpərə kimidirlər, günsədən qaçırlar.

**Vətəndaşlar! Üç rəngli istiqlal bayrağını döşlərin-
də gəzdirən buradakı Vətən ayrışı bizlərdən, orada hər**

türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpan azadlıq ayrışı sizlərə çoxdan salamlar göndərir, 28 Mayis istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əylir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dila gətirirəm:

**Sən bizimsən, bizimsən durduqca bədəndə qan,
Yaşa, yaşa, çox yaşa, ey şəhər Azərbaycan!".**

Bəsliklə, mühacirərin İkinci Dünya müharibəsin-dən sonraçı fəaliyyəti ümumilikdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə istiqamətlənmişdi.

NƏTİCƏ

1923-cü ilin sentyabr ayından Türkiyədə "Yeni Qafqasya" jurnalının nəşri ilə mühacirət mətbuatımızın əsası qoyuldu. Bu, SSRİ dövlətinin yürütdüyü imperiya siyasetinin ifşası baxımından böyük hadisə idi. Türkiyədə 30-cu illərin sonuna qədər əsası "Yeni Qafqasya" ilə qoyulan, sonra isə nəşri davam etdirilən "Azəri Türk", "Odlu Yurd" jurnalı, "Bildiriş" qəzeti Azərbaycan Mühacirət mətbuatının ən dəyərli nümunələri olaraq böyük tarixi əhəmiyyətə malik idi.

Qeyd edək ki, Azərbaycan Milli Qurtuluş Hərəkatının tanınmış ideoloqu M. Ə. Rəsulzadə istər Türkiyədə, istərsə də Avropa ölkələrində Milli İstiqlal mübarizəsinin böyük salnaməsini təşkil edən dəyərli kitablar da nəşr etdirmişdi. M. Ə. Rəsulzadənin XX əsrin 20-ci illərində Türkiyədə nəşr etdiriyi ilk kitab "Azərbaycan Cümhuriyyəti, Keyfiyyəti-teşəkkülü və şimdiki vəziyyəti" (1923-cü il) adlanır. Bundan əlavə, o, Türkiyədə həmin illərdə aşağıdakı əsərlərini də çap etdirmişdi: 1) "Əsrinin Siyavuşu" (1923); 2) "İstiqlal məfkurəsi və gənclik" (1924); 3) Rusiyada siyasi vəziyyət" (1924); 4) "İxtilalçı sosializm inifası və demokrasinin gələcəyi" (1928); 5) "Milliyyət və bolşevizm" (1930, farsca). Azərbaycan mühacirət mətbuatının əsasını qoyan, görkəmlı dövlət xadimi M. Ə. Rəsulzadə bolşevik işğalına qarşı davamlı mübarizə aparırdı.

1931-ci ildə SSRİ dövlətinin təzyiqi ilə siyasi mövqeli azərbaycanlılar Türkiyəni tərk etmək məcburiyyətində qaldılar. Elə həmin dövrdən Azərbaycan İstiqlal Mübarizəsinin səsi Almaniyadan, Fransadan, Polşadan eşidilməyə başladı. Bu ölkələrdə məskunlaşan azərbaycanlılar burada siyasi fəaliyyətlərini davam

etdirirdilər. Bu dövlətlərlə əlaqələrin yaradılmasında və inkişafında Azərbaycan Milli Qurtuluş Hərəkatının tanınmış ideoloqu M. Ə. Rəsulzadənin böyük xidmətləri vardı.

Qeyd edək ki, Avropada ilk nəşr edilən qəzetimiz isə "İstiqlal"dır. 1932-ci ildən yayınlanmağa başlayan bu qəzet vasitəsi ilə mühacirlərimiz yenidən sovet rejimini qarşı kəskin mübarizəyə başladılar. 1934-cü ilin noyabrından "Qurtuluş"un, 1936-ci ildən isə "Müsavat Bületeni"nin nəşri mühacirət mətbuatımız tarixində ciddi əhəmiyyət daşıyırırdı.

Azərbaycanlıların Qafqaz xalqlarının birliyi uğrunda fəaliyətləri da inkaredilməzdür. Bu baxımdan istər "Qafqaz İstiqlal Komitəsi"nin yaradılmasında, istərsə də "Qafqaz Konfederasiya Pakti"nin imzalanmasında mühacirətdə yaşayan həmvətənlərimizin rolü böyükdür.

Öslində hələ 1920-ci illərin əvvəllerindən başlayaraq azərbaycanlı mühacirlər Marşal Pilsudskinin yaratdığı Polşa dövləti rəsmiləri ilə əlaqələr qurmağa başladılar. Marşal Pilsudski böyük uzaqqorənliklə bolşevizmin Polşada yə bütövlükdə Avropada törədəcəyi təhlükənin qarşısını alması üçün SSRİ işğalında qalan xalqların mühacirləri ilə sıx əməkdaşlıq edirdi. Bu əlaqələr və danışqlar Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamenti vasitəsi ilə aparılırdı. Arxivlərdə saxlanılan mövcud yazışmalar bunu bir daha sübut edir.

Almanlarla, polyaklarla əsası hələ XIX əsrde qoylan dostluq əlaqələrimizi də qeyd etsək, azərbaycanlı mühacirlərin bu ölkədə daha azad və sərbəst mübarizə apardıqları qənaətinə gəlirik.

Arxiv sənədlərindən məlum olur ki, bu dövlətlərin Türkiyədə, İrəndəki səfirləri azərbaycanlıların siyasi fəaliyyətləri ilə daim yaxından maraqlanmışlar. Polşa

dövləti isə Sovet imperiyasının işgalində qalan Azərbaycan-dakı prosesləri ardıcıl olaraq izləmişdir.

Azərbaycan-Türkiyə-Almaniya-Poşça əlaqələrinin mühacirət dövründə sistemi və əsaslı şəkildə formallaşmasında M. Ə. Rəsulzadənin xidmətləri danılmazdır.

1930-cu ildə M. Ə. Rəsulzadənin rus dilində Varşavada nəşr edilən "Panturanizm və Qafqaz problemi" kitabı, Parisdə yenə rus dilində çap olunan "Panturanizm haqqında" əsəri böyük əhəmiyyətə malik idi. Bu əsərləri ilə M. Ə. Rəsulzadə Avropa ictimaiyyətinə çox ciddi məlumatlar, tarihi bilgiler çatdırırdı. Avropalıları qeyri-dəqiq məlumatlarla əşəndirməq istəyənlərə qarşı M. Ə. Rəsulzadənin yazdığı bu kitablar olduqca aktual idi.

Bundan əlavə, M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, Ə. Azərtəkinin, M. Vəkillinin "Prometey" klubundan və onun nəşr organı olan "Prometey" jurnalindəki çalışmaları çox əhəmiyyətli idi.

M. Ə. Rəsulzadənin 1938-ci ildə Varşavada nəşr edilən "Azərbaycan müstəqillik uğrunda mübarizədə" kitabı polşak dilində çap olunan əsaslı mənbə idi. Polşanın tanınmış xadimi, senator Sedlitskinin giriş sözü ilə nəşr edilən bu kitabda Azərbaycanla bağlı geniş məlumatlar verilmişdi. Kitabda Azərbaycan-Poşça əlaqələrinin də tarixinə toxunan M. Ə. Rəsulzadə yazardı: "Bu münasibətlər üç əsas üzərində dayanır: 1) Azərbaycanın Qafqaz xalqları ailəsinə mənşəbluğu. 2) Ölkə əhalisinin əsasən türklərdən ibarət olması. 3) Rusiya imperializminin bu xalqı əsərətə saxlaması".

M. Ə. Rəsulzadənin bu kitabında çoxlu sayıda tarixi fotosalar da verilmişdir. Həmin fotosalarda Azərbaycanın böyük bir tarixinin salnaməsi öz əksini tapmışdır.

Azərbaycanlı mühacirlərin Avropadakı fəaliyətinin mühüm bir sahəsini də "Prometey" klubunun keçirdiyi tədbirlərdə iştirakı təşkil edirdi. Əsasən tarixi,

ideoloji mövzularda keçirilən bu tədbirlər müxtəlif xalqların təmsilçilərini bir-birinə yaxınlaşdırır, mədəniyyət və kültür tarixləri ilə tanış edirdi. Bu tədbirlərdə Ümumqafqaz problemlərinə toxunulur, regionun bolşevizmdən xilasından sonrakı gələcək durumu müzakirə olunurdu. Elə bu effektli münasibətlərin nəticəsi idi ki, 1934-cü ilin iyul ayında Azərbaycan, Gürcüstan, Dağıstan Respublikası təmsilçiləri çox əhəmiyyətli bir sənədi - "Qafqaz Konfederasiyası Paku"nı imzaladılar. Qeyd edək ki, qafqazlı siyasi mühacirlərin imzaladığı bu sənəd Sovetlər İttifaqını ciddi narahat etmişdi. Azərbaycan adından sənədi Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov imzalamışdılar.

Qeyd olunmalıdır ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan legionerlərinin fəaliyyəti, mətbə organları yaradıb mədəniyyətimizi, tariximizi yaşatmaları da ciddi hadisə idi. Bu illərdə Almaniyadan Berlin şəhərində nəşr edilən "Azərbaycan", "Hüküm" qəzetləri, "Milli Birlik" jurnalı, legionerlərin önemli fəaliyyətini təsdiqləyirdi.

Bundan əlavə, Azərbaycan legionerlərinin 1943-cü ilde Berlində Milli Azərbaycan qurultayı keçirmələri, 1945-ci ilin martında Almaniyadan Azərbaycanın müstəqilliliyi tanımış mühüm tarixi hadisə idi.

İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirlər Türkiyədə M. Ə. Rəsulzadənin, Almaniya və Fransada isə Ə. Fətəlibəylinin və C. Hacıbəylinin rəhbərliyi altında müvafiq qurumlarda fəaliyyətə başladılar.

1952-ci ilin aprelindən isə Türkiyənin Ankara şəhərində M. Ə. Rəsulzadənin yaxından köməyi, əski mühacir və legionerlərin fəallığı ilə Ankarada "Azərbaycan" jurnalı nəşr edilməyə başladı. Eyni ildə də ABŞ dövlətinin köməyi ilə Almaniyadan Münhen şəhərində Ə. Fətəlibəylinin və

C. Hacıbəylinin redaktorluğu ilə azərbaycan və rus dillərində "Azərbaycan" jurnalı nəşr edilməyə başladı.

XX əsrin 50-60-ci illərində isə azərbaycanlı mühacirlər "Azadlıq", "Amerikanın səsi" radiolarında sovet rejiminə qarşı ciddi təbliğat işi apardılar.

Eyni zamanda 50-ci illərdə "Türk İzi", "Türk Yolu", "Mücahid" jurnallarının da nəşri, mühacirələrimizin yorulmaz fəaliyyətinin və Azərbaycan İstiqlalı idealına bağlılığını nəticəsi idi.

Mövzunu araşdırarkən aşağıdakı ümumiləşdirici nəticələrə gəlmək olar:

- Azərbaycan mühacirət mətbuatı hansı ölkədə mövcudluğundan, hansı şəraitdə fəaliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyi, azadlığı, milli istiqlalı problemini öne çəkmiş, ictimai fikrin diqqətində saxlamışdır;

- Azərbaycanın tanınmış dövlət xadimi M. Ə. Rəsulzadə 1923-cü ildə Türkiyədə "Yeni Qafqasya" jurnalını nəşr etməklə Azərbaycan mühacirət mətbuatının əsasını qoymuşdur;

- Türkiyədə nəşr edilən "Yeni Qafqasya", "Azəri Türk", "Odlu Yurd" jurnallarında, "Bildiriş" qəzetində sovet rejimi əleyhinə kəskin yazılar verilmiş, Azərbaycanın bir dövlət olaraq hüquqlarından məhrum edilməsi pislənilmişdir;

- Avropa ölkələrində mühacirələrimizin nəşr etdikləri kitablar, "Qurtuluş" jurnalı, "İstiqlal" qəzeti milli-mədəni, ədəbi dəyərlərimizin qorunmasına önemli rol oynamışdır;

- Azərbaycan legionerlərinin Almaniyada mətbuat orqanlarını yaradıb Azərbaycanı təbliğ etmələri böyük əhəmiyyətə malikdir;

- İkinci Dünya müharibəsindən sonra Türkiyədə və Almaniyada "Azərbaycan" jurnallarının yaradılması, "Mücahid", "Türk İzi", "Türk Yolu" dərgilərinin nəşri milli

müstəqillik mübarizəmizin dünya ictimaiyyətinin diqqət mərkəzində qalmasına təsir etmişdir;

- ötən əsrin 50-ci illərində "Amerikanın səsi", "Azadlıq" radiolarında Azərbaycan redaksiyalarının yaradılması və mühacirələrimizin çıxışları təsirli təbliğat vasitəsi olmuşdur;

- Azərbaycanın mühacirət mətbuatının tanınmış xadimlərinin həyat və fəliyyətinin öyrənilməsi və araşdırılması vacib və olduqca gərəklidir.

Qeyd olunmalıdır ki, mühacirət hayatı, mühacirət irsi, mühacirət mətbuatı ilə bağlı ciddi elmi-tarixi bazanın yaradılmasına böyük ehtiyac vardır. Türkiyənin, Almaniyənin, Polşanın Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə məxsus sənədlərin, eləcə də şəxsi arxivlərin açıqlanması Azərbaycan siyasi mühacirət tarixinin araşdırılmasında ciddi mənbədir. Aparılan araşdırmalar və tədqiqatlar Azərbaycanla Avropa xalqlarının tarixi dostluğunun, siyasi, iqtisadi, mədəni-kültürəl və ədəbi əlaqələrinin mövcudluğunu təsdiqləyir.

Ədəbiyyat siyahısı:

Azərbaycan dilində:

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar): 2 cilddə, I c., Bakı: Azərbaycan, 1998, 420 s.
2. Cabbarlı N. Əhməd Cəfəroğlunun ədəbiyyatşunaslıq irsi. Bakı: Elm, 2001, 68 s.
3. Cabbarlı N. Mühacirət və klassik ədəbi irs. Bakı: Elm, 2003, 172 s.
4. Cəfərli M. Bolşevizm və faşizm arasında. "Azadlıq" qəz., Bakı, 2000, N 57 (1566)
5. Elçin. Mühacir nəsillər. "Tarix" qəz., Bakı, 1991, 6 aprel
6. Əbülhəsənli E. Əhməd Cəfəroğlunun həyatı və elmi yaradıcılığının əsas istiqamətləri // Müsavat, 1995, N4(8), s. 15-21
7. Əliyev M. Məhəmməd Əmin Rəsulzadə. "Odlar Yurdu" qəz., Bakı, 1988, N 17
8. Hafız S., M. Teymur. Əbdürrəhman bəy Dündənginski. "Mübarizə" qəz., Bakı, 1991, N27(31)
9. Həsənova Ş. Mühacirət irlərimizdən səhifələr. Bakı: Maarif, 1995, 152 s.
10. Həsənov C. SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı. Bakı: Adiloğlu, 2005, 435 s.
11. Həşimova A. XX əsrin birinci yarısında Azərbaycan mühacirəti. Bakı: Azərnəşr, 1993, 170 s.
12. Hüseynov Ş. Mənəvi irlərimiz və gerçəklilik. Bakı: Adiloğlu, 2004, 526 s.

13. Hüseynov Ş. Milli haqq və ədalət axtarışında. Bakı: Adiloğlu, 2004, 420 s.
14. Hüseynov Ş. Mətbu irlərimizdən səhifələr. Bakı: Çənlivel, 2007, 524 s.
15. İbrahimli X. Azərbaycan Siyasi Mühacirəti (1920-1991). Bakı: Elm, 1996, 304 s.
16. Quliyev V. Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində: general Masey Sulkeviç. "525-ci qəzet" qəz., Bakı, 2006, 2 dekabr
17. Məmmədzadə M. B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.
18. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı: Elm, 1990, 112 s.
19. Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı: Azərnəşr, 2001, 536 s.
20. Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 112 s.
21. Rəsulzadə M. Ə. İstiqlal məfkurəsi. "Azadlıq" qəz., 1990, N8(30)
22. Rəsulzadə M. Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 110 s.
23. Sultanlı V. Azərbaycan Mühacirət ədəbiyyatı. Bakı: Sirvannəşr, 1998, 170 s.
24. Tahirli A. Azərbaycan Mühacirət Mətbuatında publisistika (1921-1991). Bakı: Ozan, 2005, 528 s.
25. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991, 305 s.
26. Yaqublu N. Mayor Fətəlibaylı Dündənginski. "Azərbaycan" qəz., Bakı, 1992, N6(121)

27. Yaqublu N. Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə. Bakı: Adiloğlu, 2001, 154 s.
28. Yaqublu N. Azərbaycan legionerləri. Bakı: BDU, 2003, 307 s.
29. Yaqublu N. Azərbaycan-Polşa münasibətlərində M. Ə. Rəsulzadənin rolü. Bakı: Adiloğlu, 2007, 212 s.
30. Yaqublu N. Əbdürəhman Fətəlibəyli Dündənginski. Bakı: Adiloğlu, 2008, 262 s.
31. Yaqublu N. "Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi (Sovetlər dönenə: 1920-1991-ci illər). Bakı: Abşeronnəşr, 2009, 264 s.
32. Yaqublu N. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası. Bakı: Kitab Klub, 2013. 504s.

Şəxsi arxivlər

1. Fətəlibəyli Ə. Dündənginski. Ailəsinin və qohumlarının sürgünə göndərilməsi ilə bağlı sənədlər. Abid Qayıbovun şəxsi arxivindən. Surəti müəllifdədir.
2. Musazadə M. Azərbaycan Qızıl Ordusunun qurulması və ləğv edilməsi. "Azadlıq" Radiosunda efirə getmiş verilişin mətni. Məcid Musazadənin şəxsi arxivindən. Surəti müəllifdədir.
3. Musazadə M. Stalin terrorunun qurbanları: Əliheydər Qarayev, "Azadlıq" Radiosunda efirə getmiş veriliş. Məcid Musazadənin şəxsi arxivindən. Surəti müəllifdədir.
4. Musazadə M. Azərbaycanın Şəumyan fitnəkarlığından qurtulması münasibəti ilə. "Azadlıq" Radiosunda efirə getmiş veriliş. Məcid Musazadənin şəxsi arxivindən. Surəti müəllifdədir.

Türkiyə türkçəsində

1. Ağaoğlu B. Solovkide gördüklerim. "Bildiriş" qəz., İstanbul, 1930, N 9
2. Ahmet T. 60 yıl Almaniya (1936-1996). Ankara: 1998, 426 s.
3. Alpaut E. Ebdirrehman Fetelibeyli // Mücahit, 1961, N 43-44, s. 30-33
4. Atamalibeyov A. Milli Azərbaycan Qurultayındakı çıxışının metni. "Azerbaycan" qəz., Berlin, 1943, N 46 (74)
5. Barmat H. Lehistan ve Kafkasya // Kafkas, 1936, N 17, 26-32 s.
6. Cengiz O. İrtica. 1945-1999. İstanbul: Yaynevi, 1999, 319 s.
7. Fetelibeyli E. Kommunizm utopiyadır // Azərbaycan, 1953, N 11, s. 26-31
8. Hacıbeyli C. Visbadenden – Ştarnberge // Azərbaycan, 1952, N 3, s. 3-4
9. Hacıbeyli C. Koordinasyon Mərkəz // Azərbaycan, 1952, N 6-7, s. 3-5
10. Hacıbeyli C. Azerbaycan davam ediyor // Azərbaycan, 1951, N 1, s. 3-4
11. Karaca E. Azərbaycanın yeni tarihine qısa bir bahis. Ankara: 1982, 24 s.
12. Kengerli M. Fuad Emircan // Azərbaycan, N 304, s. 26-27
13. Mehmetzade M. B. Solovkiden gelen sesler // Odlu Yurt, 1929, N 27, s. 20-23
14. Munşı H. Almaniya böhrəni. "İstiqlal" qəz., Berlin, 1932, N 2
15. Mühlen P. Z. Camalihacı ile Kızılıyıldız arasında. Ankara: 1984, 298 s.

16. Resulzade M. E. Ateş Çalan Promete //“Yeni Kafka-sya”, 1923, N 1, s. 2-3
17. Resulzade M. E. Tutduğumuz yol // Azeri türk, 1928, N 1, s. 1
18. Resulzade M. E. Büyükk yalan //Azeri Türk, 1928, N 7, s. 1-2
19. Resulzade M. E. On senelik Azim ve cihad //Azeri Türk, 1928, N 9, s. 2-6
20. Resulzade M. E. Çöhrümüz //Odlu Yurt, N 1, s. 2-3
21. Resulzade M. E. Yeni Leh Konstitusiyası // Kurtuluş, 1935, N 10, s. 263-268
22. Resulzade M. E. Lehistan müselmanları // Kurtuluş, 1935, N 13-14, s. 365-370
23. Resulzade M. E. Azerbaycan Problemi. Ankara: 1993, 42 s.
24. Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-teşkükü və şimdiki veziyəti. İstanbul: 1990, s. 205.
25. Şimşir S. Mehmet Emin Resulzadenin Türkiyedeki hayatı, fealiyyetleri ve düşünceleri. Ankara: 1995, 128 s.
26. Şimşir S. Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri (1920-1991). Ankara: 2001, s. 256.
27. Yaqublu N. M. Ə. Resulzadenin Polonya Dış İşlər bakanlığı ilə gizli yazışmaları //Azerbaycan, 2011, №378, s. 33-36
28. Yurtsever E. V. Azerbaycan istiklal savaşından sehnelər //Azerbaycan, 1960, N 12, s. 14-16

Türkiyə Cumhuriyyətinin
arxiv materialları

1. “İstiqlal” qəzetiinin yasaq edilmesi. Kararname. Türkiyə Cumhuriyyəti Başbakanlık Cumhuriyyət arxiv. 030. 18. 01. 02. 50. 87. 7.
2. “Kurtuluş” dergisinin yasaq edilmesi. Türkiyə Cumhuriyyəti Başbakanlık Cumhuriyyət arxiv. 030. 18. 01. 01. 019. 30. 2.
3. “Yeni Kafkas”, “Odlu Yurd”, “Azeri-Türk” jurnallarının və “Bildiriş” qəzetiinin kapadılması. Kararname. Türkiyə Cumhuriyyəti Başbakanlık Cumhuriyyət arxiv. 080. 18.01.02.4.59.13.

Rus dilində

1. Абдуллабекова Г. Азербайджанско-польские литературные связи. 1920-1980: Автореф. дис. канд. фил. наук. Б.: 1980, 22 с.
2. Абуталыбов Р. Годы и встречи в Париже. М.: SIS Media, 2006, 222 с.
3. Авторханов А.Мой друг Фаталибейли, каким его знал? // Журнал Восточный Експресс, 1994, N1(2), с. 2-4
4. Адрес Календарь Азербайджанской Республики на 1920 год. Под ред. А. И. Ставровского. Б.: 1920, 283 с.
5. Алан Б. Гитлер и Сталин. М.: 2001. 341 с.
6. Балаев А. Мамед Емин Расулзаде. М.: 2010, 270 с.
7. Гаджибейли Д. Избранное. Б.: Азернешр, 1993, 128 с.
8. Галкин А.А. Германский фашизм. М.: Наука, 1989, 370 с.

9. Гусейнбейли А. Эмигранты. Б.: Азернейшр, 1994, 224 с.
10. Дробязко С.И. Вторая Мировая война 1939-1945. Русская освободительная армия. М.: АСТ, 1998, 45с.
11. Дробязко С.И. Вторая Мировая война 1939-1945. Восточные легионы и казачьи части в Вермахте. М.: АСТ, 1999, 46 с.
12. Дугас И.А., Черон Ф.Я. Вычеркнутые из памяти: советские военнопленные между Гитлером и Сталиным. П.: Имма-Прес, 1994, 433 с.
13. Из истории эмиграционной печати Азербайджана. М.: 2010, 348 с.
14. Из наследия политической эмиграции Азербайджана в Польше. Б.: Озан, 2011, 548 с.
15. Красная книга ВЧК. Т. 1, М.: Политическая литература, 1990, 415 с.
16. Красная книга ВЧК. Т. 1, М.: Политическая литература, 1990, 420 с.
- Райх В. Психология масс и фашизма. С-П.: 1997, 291 с.
17. Расулзаде М.Э. Пантуранизм и Кавказская проблема. В.: 1930, 32 с.
18. Расулзаде М.Э. Произведение и письма. М.: 2009, 350 с.
19. Рафаил Н. Профессия предатель. Газ. "Бакинский рабочий", 1981, N250(19278)
20. Рафиев Б. Девять казненных. Газ. "Зеркало", 1996, N49
21. Риббентроп И. Ф. Мемуары нацистского дипломата. М.: Мысль, 1998, 448 с.
22. Руте В. Как Гитлер пришел к власти. М.: Мысль, 1985, 320 с.
21. Фаталибейли А. Отчет Азербайджанскому народу о борьбе его сынов за независимость Родины, в

- период Второй Мировой войны // Азербайджан, 1951, N13-18
22. Ягублу Н. Ахмед Джароглы // Вопросы Филологии, 2010, № 8, с. 330-334
 23. Ягублу Н. Мирза Бала Мамедзаде // Вопросы Филологии, 2010, № 9, с. 320-324
 24. Ягублу Н. Жизнь и деятельность Абдурахман Фаталибейли Дудангинского // Вопросы Филологии, 2010, № 11, с. 320-324
 25. Ягублу Н. Эмиграционная печать, запрещенные советским государством // Молодой Ученый, 2011, № 2
 26. Ягублу Н. Прометей // Новый Прометей, 2011, № 1

Rus dilində

Dövlət arxivləri materialları

1. Фаталибейли А. Дуденгински. Письмо к Джейхуну Гаджибейли. Мюнхен, 05.12.1947. Из личного архива Рамиза Абуталыбова. Копия письма у автора. ГА Лит. и Искус. Им. С. Мумтаза: Ф. 648, оп 2, л. 9-11.
2. Фаталибейли А. Дуденгински. Письмо к Джейхуну Гаджибейли. Мюнхен, 29.10.1950. Из личного архива Рамиза Абуталыбова. Копия письма у автора. ГА Лит. и Искус. Им. С. Мумтаза: Ф. 648, оп 2, л. 13-15.
3. Фаталибейли А. Дуденгински. Письмо к Джейхуну Гаджибейли. 4.01.1952. Из личного архива Рамиза Абуталыбова. Копия письма у автора. ГА Лит. и Искус. Им. С. Мумтаза: Ф. 648, оп 2, л. 18-21.
4. Фаталибейли А. Дуденгински. Письмо к Джейхуну Гаджибейли. 27.03.1952. Из личного архива Рамиза

- Абуталыбова. Копия письма у автора. ГА Лит. и Искус. Им. С. Мумтаза: Ф. 648, оп 2, л. 23-25.
- 5 . Фаталибейли А. Дуденгински. Письмо к Джейхуну Гаджибейли. Мюнхен, 19.04.1952. Из личного архива Рамиза Абуталыбова. Копия письма у автора. ГА Лит. и Искус. Им. С. Мумтаза: Ф. 648, оп 2, л. 27-28.
- 6 . Фаталибейли А. Дуденгински. Письмо к Джейхуну Гаджибейли. Мюнхен, 11.05.1952. Из личного архива Рамиза Абуталыбова. Копия письма у автора. ГА Лит. и Искус. Им. С. Мумтаза: Ф. 648, оп 2, л. 34-35.

Səxsi arxivlər

1. Фаталибейли А. Текст передачи на Радио Свобода, 1953 г. Номер передачи: Б-2931. Из личного архива Аб�다 Гайбова. Копия документа у автора.
- 2 . Фаталибейли А. Последние новости, Радио Свобода, ред. Азербайджан. 29 июня, бюллетень № 109. Из личного архива Абда Гайбова. Копия документа у автора.

Polyak dilində

1. Aleksandrowiez M. Legendes, sorcelleries, augures et sortileges du peuple musulman en Pologne / Roczmik Tatarski, T. 1, Vilno, 1932, p. 28-32
2. Aratun-Bej. General Maciej Sulkiewicz (1865-1920) / Roczmik Tatarski, T. 1, Vilno, 1932, p. 32-44
3. Baranowski B., Baranowski K. Historia Azerbeydzani. Ossolineum: 1987, 220 p.

4. Chodubski A. Aktywnosc kulturalna Polakow w Azerbeydzanie w XIX I na Pogzatku XX wieku. Gdańsk: 1986, 230 p.
5. Ishaki A. Narodowe zadanie polskich Tatarow / Roczmik Tatarski, T. 1, Vilno, 1932, p. 35-38
6. Resulzade M. E. Azerbaydzan w walce o niepodleglosc. Azerbaydjanskie wydawnictwo narodowe Warszawa: 1938, p. 258.
7. Swietochowski T. Azerbejdżan. Warszawa: 2006, p. 300.

*Polşa Respublikasının dövlət arxivü
Rus dilində*

1. Векилли М. Письмо Тадеушу Голубко. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1926 г.), Дело N 6689, л. 43-45.
2. Векилли М. Письмо Тадеушу Голубко. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1926 г.), Дело N 6688, л. 48-52.
3. Поддержка Кавказских эмигрантских организаций. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1930 г.) , Дело N 6685, л. 17-24.
4. Поддержка Кавказских эмигрантских организаций. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1927-1929 гг.) , Дело N 6690A, л. 74-76.
5. Поддержка Кавказских эмигрантских организаций. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1926 г.) , Дело N 6687, л. 17-24.

6. Поддержка Кавказских эмигрантских организаций. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1929 г.), Дело N 6693, л. 13-45.
7. Расулзаде М. Э. Письмо Тадеушу Голубко. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1928 г.), Дело N 6688, л. 29-30.
8. Расулзаде М. Э. Письмо Тадеушу Голубко. Польская Республика, Варшава, Акт Новых Документов, Министерство Иностранных Дел (1929 г.), Дело N 6688, л. 24-28.

Alman dilində

1. Hoffmann L. Die Ostlegionen 1941-1943: Turkotatren, Kaukasier und Wolgafinen im deutschen Neer. Freiburg: Rombach, 1976, 197 p.
2. Hoffmann L. Die Kaukasien 1942-1943: Das deutsche Neer and die Ostrolker der Sowjetunion. Freiburg: Rombach, 1991, 530 p.
3. Nussein A. Wer hat den Mord bestellt? News. "Abendzeitung", Munhen, 1954, N282

internet resursları:

1. www.resulzade.org/
2. www.wap.meloton.az
3. az.wordpress.com/tag/memmed-emin-resulzade
4. mim.ucoz.org

Mündəricat

Ön söz	3
I.1920 – ci ilin aprel işgalindən sonra Azərbaycan mühacirətinin Türkiyədə və Avropa ölkələrində fəaliyyətə başlaması	6
Mövzu 1. Türkiyədə Azərbaycan mühacirət mətbəti orqanları.....	8
Mövzu 2.1930-cu illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan mətbəti	18
Mövzu 3. Almaniyada Azərbaycan mühacirət mətbəti	24
Mövzu 4. Polşada Azərbaycan mühacirət mətbəti	33
Mövzu 5.Azərbaycanlı mühacirlərin beynəlxalq təşkilatlarda fəaliyyəti.....	53
Mövzu 6. İkinci Dünya Müharibəsi illərində Azərbaycan legionerlərinin jurnalist fəaliyyəti	61
Mövzu 7. "Azərbaycan" qəzetində Azərbaycanın müstəqilliyi tarixi, mədəniyyəti ilə bağlı yazılar	66
Mövzu 8. Azərbaycan legionerlərinin ideya-siyasi və bədii irsi	70
II.İkinci Dünya Müharibəsindən sonra mühacirlərin fəaliyyəti	81
Mövzu 9. Türkiyədə Azərbaycan mühacirlərinin nəşr etdiyi "Azərbaycan" jurnalı	85
Mövzu 10.Türkiyədə "Mücahid", "Türk izi", "Türk yolu" jurnallarının nəşri.....	92
Mövzu 11. Azərbaycanlı mühacirlərin Almaniyada fəaliyyəti	99
Mövzu 12. Almaniyada azərbaycanlı	

mühacirlərin nəşr orqanları	109
Mövzu 13. "Azadlıq" radiosunun yaranması və fəaliyyətə başlaması	118
Mövzu 14. "Amerikanın səsi" radiosunun fəaliyyətə başlaması.....	124
Nəticə	132
Ədəbiyyat siyahısı.....	138

«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Kompüter dizayneri: Zahid Məmmədov
Texniki redaktor: Yadigar Bağırova

Çapa imzalanmış 03.09.2014.
Şərti çap vərəqi 9,5. Sifariş № 235
Kağız formatı 84x108 1/16. Tiraj 500

Kitab «Elm və təhsil» nəşriyyat-poligrafiya
müləssisəsində səhifələnib çap olunmuşdur.

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32 511-37-82; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.

Ref-280810